

*“Azərbaycanda elm XX əsrda çox sürətlə inkişaf etmişdir, yəni, yüksək təhsil ocaqları, ali məktəblər, elmi-tədqiqat institutları, Elmlər Akademiyası yaranmışdır. Bunlar bizim milli sərvətimizdir və biz də yaranmış elmi potensialı qorunmalı, saxlamalı, ondan indi və gələcəkdə müstəqil Azərbaycanın inkişafı namənə daha səmərəli istifadə etməliyik”.*

H.Ə.ƏLİYEV

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstytutunda  
16-17 oktyabr 2014-cü il tarixlərdə institutun  
yaranmasının **30 illiyinə** həsr olunmuş  
**“İNŞAAT VƏ MEMARLIQDA ELMİ-TEXNİKİ TƏRƏQQİ”**  
mövzusunda beynəlxalq elmi-texniki  
konfrans keçiriləcəkdir.

### **Konfransın elmi istiqamətləri**

1. Memarlıq və şəhərsalma.
2. Zəzələyədavamlı tikintilər.
3. İnşaat konstruksiyaları, bina və qurğular.
4. Geotexnika və inşaatin ekologiyası.
5. İnşaat materialları.
6. İnşaatin təşkili və idarə olunması.

Sizi elmi-texniki konfransın işində iştirak etməyə  
dəvət edirik.

### **Konfransın təşkilat komissiyası.**

AzMETİ-nin elmi katibi **Şirinova Narçiçək Saleh** qızı  
e-mail: [azimeti\\_elmikatib@mail.ru](mailto:azimeti_elmikatib@mail.ru); tel. (012) 596 37 60

Konfransın təşkilat komissiyasının üzvü **Həbibov Fəxrəddin Həsən** oğlu  
e-mail: [farchad@yandex.ru](mailto:farchad@yandex.ru), tel: (050) 323-36-65

# AZƏRBAYCANDA İNŞAAT VƏ MEMARLIQ

Nö1. 2014

ELMİ - PRAKTİK JURNAL. 2014-cü ildən nəşr olunur. QEYDİYYAT №3870

Baş redaktor  
tex. üzrə f.d., **Qarayev A.N.**

Baş red.müavini  
tex. üzrə f.d., **Yusifov N.R.**

Məsul kətib  
iqt. üzrə f.d., **Şirinova N.S.**

Redaksiya heyəti  
m.d., **Qasimov A.T.**  
t.e.d., prof., **Seyfullayev X.Q.**  
iqt. üzrə f.d., **Nuriyev E.S.**  
tex. üzrə f.d., **Rzayev R.A.**  
tex. üzrə f.d., **Həbibov F.H.**  
tex. üzrə f.d., **Əmrəhov A.T.**  
tex. üzrə f.d., **Eminov Y.M.**

Təsisçi:  
Azərbaycan Respublikası  
Dövlət Şəhərsalma və Arxitektura  
Komitəsinin  
AZƏRBAYCAN  
İNŞAAT VƏ MEMARLIQ  
ELMİ-TƏDQİQAT İNSTİTUTU

Hüquqi ünvani :  
Az 0014, Bakı ş.  
M.Füzuli küç.65

Əlaqə telefonları:  
(012) 596 37 28, 596 37 60

E-mail: azimet@bk.ru



## MÜNDƏRİCAT

У.Э.Алескеров.	Архитектурно-планировочное развитие сельских населенных мест Азербайджана на современном этапе.....	5
Seyfullayev X.Q., Cəbrayılova G.X.	Çoxmərtəbəli karkas binaların zəlzələyə davamlılıq məsələləri ....	14
Rzayev R.A.	Yüksəkmərtəbəli polad karkas binaların dağıdıcı zəlzələ təsirlərindən zədələnmələri .....	22
Qarayev A.N.	Bina və qurğulara təsir edən seysmik yüklerin müəyyən edilməsi metodunun təkmilləşdirilməsi .....	27
Yusifov N.R.	Mişardaşı tullantıları əsasında qazobetonların istehsal prespektivləri .....	33
Həbibov F.H.	Классификация методов улучшения свойств и управления просадочностью массивов лессовых грунтов .....	39
Eminov Y.M.	Silindirik örtüklərin kənar elementlərinin öncə gərginləşməsinin təsirinin araşdırılması .....	47
Camalov C.Ə.	Monolit betonun etibarlığının və uzunmürlülüyünün tədqiqi .....	56
Nuriyev E.S., Kazimov R.İ.	Azərbaycanda bazar iqtisadiyyatı şəraitində tikintinin inkişafı .....	64
Az.DTN 2.3-1	“Seysmik rayonlarda tikinti”. Dəyişiklik №2....	74

*Respublikanın aparıcı elmi-tədqiqat və layihə-konstruktur təşkilati kimi Azərbaycan İnşaat və Memarlıq ETİ-də aşağıdakı istiqamətlərdə elmi-tədqiqat, mühəndis-araşdırma və layihə-konstruktur işləri yerinə yetirilir:*

- *bina və qurğuların zəlzəlayədavamlılığını artırılması üçün yeni metodların işlənməsi;*
- *bina və qurğuların yükdaşıyan konstruksiyalarının tədqiqi;*
- *təbii fəlakətlərin (zəlzələ, qrunt sürüşmələri, sel, güclü küləklər və s.) təsirlərindən yerdəyişmələrə məruz qalmış və qəzaya uğramış bina və qurğuların müayinəsi və gücləndirilməsi;*
- *istismar müddətində zədələnmiş, deformasiyaya uğramış bina və qurğuların və konstruksiyaların mühəndisi müayinəsi və bərpası;*
- *istismarda olan binaların fəsadlarının yenidən qurulmasının layihələndirilməsi və mühəndismüayinəsi;*
- *əsaslar, özüllər və qrunt mexanikası üzrə tədqiqatların aparılması;*
- *Azərbaycanın milli memarlıq ənənələrinə və yerli iqlim şəraitinə əsasən yaşayış və ictimai binaların memarlıq problemlərinin tədqiqi;*
- *eksperimental layihə, layihə-konstruktur işləri;*
- *texniki sənədlərin və milli normativlərin işlənməsi.*

## Əziz oxular!

“Azərbaycanda inşaat və memarlıq” elmi-praktiki jurnalın 1-ci sayının çapdan çıxması münasibətlə redaksiya heyətini, institutun kollektivini və çoxsaylı inşaatçı və memarlar ordusunu səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan inşaatının və memarlığının çox zəngin tarixi vardır. Ötən əsrin əvvəllərində H.Z.Tağıyevin, M.Nağıyevin, M.Muxtarovun və digərlərinin tikdirdikləri yaşayış, təhsil və səhiyyə binaları bu gün Bakının memarlıq inciləri kimi qorunan unikal binalardır. Hal-hazırda müstəqil Respublikamızda sürətlə tikinti işləri aparılır. Şəhərlər və qəsəbələr abadlaşır və gözəlləşir.



Dövlətimiz tərəfindən, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanda həyata keçirilən sosial-iqtisadi və institutional islahatlar nəticəsində müstəqil ölkəmiz dinamik inkişaf edir. Bunun əldə edilməsi üçün makroiqtisadi stabilliyin, iqtisadiyyatın diversifikasiyası, regionların davamlı inkişafının saxlanılması təmin edilmişdir. Bu gün ölkə iqtisadiyyatının dinamik inkişafında tikintinin özünəməxsus yeri vardır.

Tikinti kompleksində çalışan layihəçilərin, memarların və bütün inşaatçıların səyi nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala qoyulan sərmayələrin həcmi yalnız 2013-cü ildə 22,0 mlrd. dollardan çox olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 4,5 dəfə artıqdır.


Müstəqil ölkəmizdə tikilib istifadəyə verilən klassik üslubda sənaye, sosial və infrastruktur obyektlərin, idman komplekslərinin və biznes mərkəzlərinin sayı artır, yeni şəhərlər və parklar salınırlar, köhnələri yenidən qurulur, abadlaşır. Bu işlərdə elm və texnikanın son nailiyyətləri tətbiq olunur.

Aparılan məqsədyönlü işlərin nəticəsidir ki, ölkəmizin paytaxtı Bakı şəhəri dönyanın ən gözəl şəhərləri sırasına daxıl olub və regionda nüfuzlu sosial-iqtisadi mərkəzə çevrilib.

Əminəm ki, ölkə iqtisadiyyatının dinamik inkişafi dövründə jurnalda nəinki şəhərsalma və tikinti kompleksindəki uğurlar, eləcə də əsaslı tikintinin qarşısında duran elmi-texniki və digər aktual problemlərin araşdırılması və həll edilməsi yolları jurnalın səhifələrində öz əksini tapacaqdır.

Jurnalın redaksiya heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıram.

*Azərbaycan Respublikası  
Dövlət Şəhərsalma və Arxitektura  
Komitəsinin sədri  
A.A.Ələsgərov*



## Baş redaktordan

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu sabiq SSRİ Nazirlər Sovetinin 13.06.1948-cü il tarixli 1163 №-li sərəncamına və Azərbaycan SSRİ Nazirlər Sovetinin 30.08.1984-cü il tarixli 341 sayılı qərarına müvafiq olaraq keçmiş SSRİ-nin Ümumittifaq Baş institutlarının Bakı şəhərində yerləşən laboratoriya və şöbələrinin bazası əsasında Ulu öndər H.Ə. Əliyevin birbaşa köməyi sayəsində yaradılmışdır.

Hal-hazırda bina və qurğuların müasir memarlığının və konstruksiyalarının tədqiqi sahəsində institut ölkədə yeganə elmi-tədqiqat institutudur. Təsdiq olunmuş elmi istiqamətlərə uyğun olaraq, yəni bina və qurğuların zəlzələyə davamlılığını və uzunömürlülüğünün təmin olunması, onların yeni kontaktiv həllərinin işlənməsi və tikintidə tətbiqi yollarının müəyyənləşdirilməsi, təbbi fəlakətlərin (zəlzələ, güclü külək, qrunt sürüşmələri, sel və s.) təsirlərindən deformasiyalara və qəzaya uğramış bina və qurğuların tədqiqi və müayinəsi, gücləndirilməsi və bərpası üçün mühəndisi tədbirlərin işlənməsi, memarlıq ənənələrinin tədqiqi, şəhərsalma prinsiplərinin təkmilləşdirilməsi və s. istiqamətlərdə elmi-tədqiqat, layihə-axtarış və layihə işlərini yüksək səviyyədə yerinə yetirən kollektivimiz yeni elmi jurnalın nəşrinə başlayır.

Son zamanlar inşaat və memarlıq elmi üzrə əldə olunan elmi nailiyyətlər və onların praktikada tətbiqi müasir standartlara cavab verən inşaat obyektlərinin yaranmasına səbəb olur.

Hal-hazırda Bakı şəhərində və Respublikanın digər şəhər və rayonlarında çoxmərtəbəli yüksək binaların, unikal idman-konsert qurğularının layihələndirilməsi bir çox problemlərin həllini tələb edir.

Bu problemlərin həlli isə innovasiyaların tətbiqi sayəsində mümkündür.

Elmi-texniki potensialın əldə etdikləri elmi nəticələrin aprobasiyası, yeniliklərin elmi ictimaiyyətə çatdırılması üçün institutumuz tərəfindən təsis olunan "Azərbaycanda İnşaat və Memarlıq" "elmi-praktik jurnalın ilk sayını Sizə təqdim edirəm.

Yeni jurnalın nəşri ilə əlaqədar Azərbaycanın tikinti kompleksində çalışan elmi işçiləri, mühəndis və memarları təbrik edirəm və onları jurnal ilə sıx əməkdaşlığı dəvət edirik.

UOT 711.168

**АРХИТЕКТУРНО-ПЛАНИРОВОЧНОЕ РАЗВИТИЕ  
СЕЛЬСКИХ НАСЕЛЕННЫХ МЕСТ АЗЕРБАЙДЖАНА НА СОВРЕМЕННОМ ЭТАПЕ**

У.Э.Алескеров, Государственный Комитет Градостроительства и Архитектуры  
Азербайджанской Республики, начальник сектора.

**MÜASİR DÖVRDƏ AZƏRBAYCAN KƏND YAŞAYIŞ MƏSKƏNLƏRİNİN  
MEMARLIQ-PLANLAŞDIRMA İNKİŞAFI**

*Ələsgərov Ü.E, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, sektor müdürü.*

**ARCHITECTURALLY-PLANNING DEVELOPMENT OF THE RURAL SETTLEMENTS OF  
AZERBAIJAN AT THE PRESENT STAGE**

*Alasgarov U.E, State Committee on Urban Planning and Architecture of the Republic  
of Azerbaijan, head of sector.*

**Xülasə:** Məqalədə Azərbaycan Respublikasının kənd yaşayış məskənlərinin inkişaf xüsusiyyətlərinin müəyyən edilməsi, kəndlərin memarlıq-planlaşdırma formalaşması şərtlərinin kompleks qiymətləndirilməsi və ölkənin məskunlaşma sistemlərində onların planlaşdırılması və tikintisi üzrə təkliflər işləniib hazırlanmışdır.

**açar sözlər:** planlaşdırma, məskunlaşma, kənd, kənd yaşayış məntəqələri, kənd təsərrüfatı.

**Резюме:** В статье рассматривается определение особенностей развития сельских населенных мест Азербайджанской республики, комплексная оценка условий архитектурно-планировочного формирования сел и разработка предложений по их планировке и застройке в системах расселения страны.

**ключевые слова:** планировка, расселение, село, сельские населенные места, сельскохозяйственный.

**Summary:** In article it is considering a definition of development features of the rural settlements of the Azerbaijan republic, a complex estimation of conditions architecturally-planning formations for villages and working out of offers on their lay-out and building in settlements systems of the country.

**key words:** planning, resettlement, countryside, rural settlements, agricultural.

В настоящее время в Азербайджанской Республике имеется свыше 4250 сёл, в которых проживает 48% всего населения страны. В условиях быстрого подъёма сельского хозяйства в современных поселениях Азербайджанской Республики происходят существенные экономические, социальные и культурные преобразования. Изменяются формы собственности на землю, возникают коммерческие отношения между производителями, сельскохозяйственной продукции, формируются и развиваются фермерские хозяйства. Изменяется содержание сельскохозяйственного труда, увеличиваются доходы сельского населения республики, что одновременно является объективной основой повышения уровня культурно-бытовых потребностей населения, дальнейшей интеграции города и деревни. Эти факторы наряду с характерными для Азербайджана порайонными социально-демографическими и природно-климатическими различиями оказывают большое влияние, как на общую структуру сельского расселения, так и на планировку и застройку отдельных сел.

Растущие масштабы развития в Азербайджанской Республике сельского, жилищного и культурно-бытового строительства настоятельно требуют исследования вопросов, связанных с планировкой и застройкой сельских населенных мест, а также разработки рациональных приемов архитектурно-планировочной организации сёл в системах расселения и научно обоснованных рекомендаций по их внедрению в условиях республики. [1].

В градостроительной практике Азербайджанской Республики сложились два следующих основных направлений расселения в пределах хозяйства: 1) создание населённого пункта для каждого хозяйства; 2) организация единого населенного пункта вне зависимости от производственных структур.

В основу первого направления принятые территориальные размеры хозяйственных подразделений, характер объектов производства, оказывающие воздействие на размеры населённого места. К примеру, в некоторых хозяйствах республики (Шекинский, Агсуинский, Агджабединский и другие районы) площадью 5-7 тыс. га на расстоянии 0,5-2 км на перспективу предусматривается создание трёх-четырёх пунктов с населением 800 - 1900 жителей.

В некоторых районах (Агдамском, Гёйчайском, Шамкирском и др.) получают развитие территориально взаимосвязанные типы поселений. Их наиболее характерная особенность состоит в постепенном срастании населённых мест. Изучение этого процесса за последние 15 лет показало, что создаются группы поселений Агджабединского, Бардинского, Закатальского и других районов, состоящие из 3-7, нередко свыше 10 поселений.

В Азербайджане с его высокой плотностью населения и небольшими расстояниями между поселениями имеются объективные факторы формирования агломерированного и пригородного расселения (Абшeronская Ленкоранская, Гёйчайская, Газахская и другие системы), способствующие процессу интеграции города и села.

Большое значение при разработке проектов планировки сёл Азербайджана имеет осуществляющее в проектах районной планировки разделение их на группы по ранговой принадлежности. При этом выделяются три следующие группы: 1) главные, 2) подчиненные и 3) дополнительные центры.

В результате анализа хозяйственной структуры районов Азербайджана в сопоставлении с величиной и количеством сёл была установлена зависимость типов сельских поселений от числа хозяйств в различных районах республики. Наибольшее количество развитых сёл численностью 1-5 тыс. человек наблюдается в районах, где имеется от 10 до 30 хозяйств (причем "пик" характерен для районов с 15-20 хозяйствами). Самыми распространёнными являются поселения численностью 1-2, 2-5 тыс. жителей ( $K=0,65$ ).

Преобладавшим видом внутрихозяйственных систем расселения следует считать расселение в пределах территорий госхозов и фермерских хозяйств. Различия природно-экономических условий регионов отражаются на типах расселения, дифференцируя их на следующие виды:

- агломерированный, включающий скопление сёл различного значения;
- трехзвеневой, состоящий из центрального и вспомогательных сёл;
- двухзвеневой, состоящий из центрального села и сёл подразделений;
- центрический, представленный одним центральным посёлком.

В каждом из этих видов внутрихозяйственного расселения наряду с постоянными могут быть передвижные станы, полевые станы, временно и сезонно-обитаемые сёла при фермах и на дальних угодьях, хлопковых и виноградных плантациях, а также нефтедобывающих площадках.

Все сельские населённые места Азербайджана делятся по функциональному признаку на три основные группы:

- сельскохозяйственные сёла с населением, занятым в сельском хозяйстве (при плантациях хлопка, виноградника, чая и т.п.), а также на предприятиях, обслуживающих сельскохозяйственное производство и сельское население;
- аграрно-промышленные сёла смешанного профиля, сочетающие сельскохозяйственное и промышленное производство;
- несельскохозяйственные сёла (экотуризм, агротуризм и т.п.).

В сельских поселениях Азербайджана наибольшее распространение получили схемы архитектурно-планировочной организации: регулярные (60%), линейные (прямоугольные), квартальные (шахматные), радиально-кольцевые, комплексные (комбинированные) и нерегулярные (40%). (Рис. 1,2).

При линейной прямоугольной схеме (45,2% от регулярных схем) село состоит из нескольких продольных магистралей, застроенных с разных сторон жилыми образованиями. Эти схемы применяются в селениях горных и предгорных районов (Гаражанбейли Бабекского района, Махмудкенд Шарурского района, Дюерли Шамкирского района, Лагидж Закатальского района, Череке Гёйчайского района и др.).

Классические регулярные схемы (квартальные или шахматные, радиально-кольцевые) получили распространение (соответственно 11,9% и 28,5%) во многих районах республики: 1- низменной зоны (сёла Евлахского, Бейлаганского, Товузского районов); 2- предгорной зоны (сёла Ени-Сувагиль Закатальского района, Демирчи Шарурского района, Нюгеди Губинского района, ряд сёл Бабекского и Шекинского районов), 3- горной зоны; 4 – приморской зоны.

Рис.1. Характерные виды планировки сел Азербайджанской Республики




Рис.2. Характерные виды планировочной структуры сел Азербайджанской Республики

В современных условиях регулярные (квартальные, радиально-кольцевые и др.) схемы планировки с усадебной застройкой все чаще уступают гибким (открытым, свободным) схемам. Опыт строительства созданных по ним первых экспериментально-показательных сёл, (села Дюерлы Шамкирского района, центральной усадьбы винзавода Агджабединского района и центральной усадьбы Урга Ленкоранского района) показывает, что они создают лучшие возможности для взаимосвязи аграрно-промышленных и жилых районов с природной средой.

В научном исследовании рассмотрено влияние социально-экономических и природно-региональных факторов на планировочную структуру сёл, проведен анализ планировочной организации по условиям развития центров и сети обслуживания, осуществлена социологическая оценка организация сельского жилища для целей градостроительства.

Также рассмотрены региональные различия в уровне развития систем расселения в Азербайджане, которые обуславливают различия в задачах преобразования сёл в масштабах, темпах и характере их развития. В этой связи в республике выделены следующие три группы районов:

*I группа* включает районы сосредоточенного размещения населения в пригородных зонах крупнейшего, больших и средних городов республики (Баку, Гянджа, Сумгайит, Мингечевир и др.). В этих районах создаются благоприятные условия для развития сёл несвязанных с сельскохозяйственным производством: аграрно-промышленных, отдыха, туризм, науки и др. [2].

*II группа* включает менее урбанизированные аграрно-промышленные районы. Характерный процесс миграции сельского населения в опорные города (Нахчыван, Шеки, Ширван и др.) и процесс его концентрации в агломерациях сельского типа (Ленкоранской, Гёйчайской, Бардинской, Агдамской и др.) приведут к формированию здесь в будущем сети крупных сёл.

*III группа* включает сельскохозяйственные районы Азербайджана. Возникновение новых крупных очагов орошаемого земледелия в центрально-степных районах, Алазань-Авторансской долине, Прикаспийской низменности создаст предпосылки ускоренного социально-экономического развития. В связи с этим районы поливного земледелия (Имишлинский, Хачмазский, Шабранский, Горадизский, Бейлаганский и др.) должны стать своего рода прообразом сельскохозяйственных районов будущего.

К числу основных недостатков планировочной организации сел Азербайджана следует отнести: 1– отсутствие четкого зонирования территорий по функциональным и объемно-пространственным условиям; 2– несоответствие сети улиц и проездов формирующейся застройке и характеру передвижений; 3– отсутствие единого общественного и композиционного центра; 4– низкая плотность застройки, нерациональное использование приусадебного фонда; 5- низкий уровень благоустройства территорий.

В градостроительстве Азербайджана в настоящее время используется три типа планировочных структур сёл: 1–компактная, 70% всех схем (овощеводческое село Урга Ленкоранского района, Черели Губатлинского района и др.); 2 – линейная, 25,5% (сёла Газахского, Гусарского районов, Ашагы-Легер и др.); 3 – расчененная, 4,5% (сёла Закатальского, Бабекского районов, селения Гараханбейли, Лагидж и др.).

Исследованы особенности сложившейся планировочной структуры сельских населённых мест республики, которые отражаются на локализации общественного центра и предприятий обслуживания. К примеру, в сельских поселениях с расчлененной структурой (сёла Лагидж Закатальского, Гарабанбейли Бабекского районов и др.) центры обслуживания расчленяются на две и более части, дифференцируя функции основного и второстепенного центров. В компактных территориальных образованиях, напротив, общественные центры имеют концентрированную структуру (Черели Губатлинского района, Гераг-Кесемен Газахского района, Гюнбинаси Евлахского района и др.). Линейная структура центра обслуживания наиболее характерна для сел с вытянутыми очертаниями, размещенных вдоль транспортных магистралей, рек, оросительных каналов, (Ашагы-Легер Гусарского района, ряд селений Газахского района и др.).

Концентрация предприятий и учреждений обслуживания позволяет проводить их кооперирование. Такое размещение характерно для малых и средних сёл (Демирчи Шарурского района, Черели Губинского района и др.). В селах, жилая территории которых не охватывается радиусом обслуживания 700-800м и, наряду с общественным центром формируются подцентры повседневного обслуживания (Череке Гёйчайского района, сёла винзаводов Гёйгёльского, Газахского, Товузского и других районов).

На основе пространственного анализа размещения зоны общественного обслуживания в планировочной структуре сёл Азербайджана были выделены три варианта их локализации: замкнутое, полузамкнутое и открытое. (Рис 3).

*При замкнутом размещении* центра зона обслуживания находится в центральных районах и окружена жилой застройкой. В условиях большой величины сёл такое размещение центров улучшает функциональные связи общественного комплекса с жилыми образованиями.

*При полузамкнутом размещении* центр имеет выход к природной среде или магистрали. С точки зрения выразительности, благоустройства и ландшафтного строительства данная планировочная ситуация имеет большие возможности для совершенствования структуры азербайджанского села.

*При открытом размещении* центры обслуживания обычно примыкают к жилой зоне села одной или двумя сторонами в зависимости от конфигурации и очертаний поселения. Этот тип структуры формируется в сёлах, размещенных на транспортных магистралях с ассиметричным расположением центра.

Исследования по фактору расстояния от села до города - районного центра показывает, что с увеличением расстояния увеличивается стремление сельчан жить в одноэтажном доме. Так, по сёлам, расположенным на расстоянии до 5 км от райцентров, одноэтажный дом предпочитают 38% жителей, на расстоянии 5-10 км – 72%, а в зоне удаленности на 10-15 км – 84% всех жителей.

С увеличением доли дохода от личного подсобного хозяйства возрастает число желающих иметь одноэтажный дом (44-71%) и соответственно снижается количество людей, выбравших двухэтажный (39-56%) и многоэтажный (4-6%) типы домов.




Рис.3. Варианты компактного и рассредоточенного размещения зоны обслуживания в планировочной структуре сел

Из опрошенных 417 семей, проживающих в собственных домах, около 70% высказались за одноэтажную застройку, 28% – за двухэтажную. Из 75 семей, живущих в государственном доме, одноэтажную застройку предпочли 38%, двухэтажную – 57%. Молодые люди в меньшей степени выбирают одноэтажный тип дома, чем пожилые (31% против 69%).

Для установления размеров приусадебного участка на одного члена семьи был проведен анализ анкет и расчет потребности сельского населения. Исходя из этого были определены основные пять типов участков: 500, 800, 1000, 1200 и 1400 м<sup>2</sup>. Выявились необходимость нарезки участков свыше 1200 м<sup>2</sup>, поскольку в ряде сёл за это высказалось от 35 до 65% всех жителей.

По материалам натурного обследования жилищного фонда Хачмазского, Губинского, Гусарского и других районов в организации жилой ячейки в домах, где преобладают большие семьи, выявлены отличительные особенности: кухня достигает 15 м<sup>2</sup> и связана с гостиной и айваном. Различия проявляются и по регионам. В жилище сёл Нахчыванской АР преобладает полный универсальный набор хозяйственных помещений на приусадебном участке. В жилище сёл Шеки-Закатальской зоны хорошо используются особенности рельефа

и ориентации, структура жилища Ленкоранского района наиболее полно отвечает природно-климатическим условиям субтропиков и др.

Установлено, что для процесса развития сельских населённых мест Азербайджана характерны следующие направления:

- формирование качественно новых типов сёл с городским уровнем благоустройства (назовем их СНТ – села нового типа);
- развитие групповых форм расселения на базе аграрно-промышленной специализации, кооперации и интеграции, эксплуатации сырьевых и местных природных ресурсов, организации системы культурно-бытового обслуживания сельского населения, развития отдыха, туризма (экотуризма, агротуризма); [3].

*Первый этап* – преобразование сложившегося расселения, формирование и развитие опорной сети сел – заканчивается ориентировочно 2020 годом. Процесс развития сельских населённых мест на этом этапе будет протекать в соответствии с современными тенденциями развития производства, изменениями образа жизни и повышением уровня культуры сельского населения.

*Второй этап* развития сельских населённых мест Азербайджанской Республики охватывает ориентировочно период 2020-2030 гг. На данном этапе произойдут существенные сдвиги в социальном и хозяйственном переустройстве сельских районов республики. Основными формами общественной собственности в азербайджанском селении станут частная и государственная, фермерская и межфермерская.

*Третий этап* развития охватывает середину XXI века и более отдаленную перспективу. На этом этапе главные социально-экономические предпосылки развития сети сельских населённых мест – высокий уровень развития производительных сил республики на основе прогресса, rationalьной организации сельскохозяйственного труда и превращения его в разновидность индустриального, постепенное стирание граней между умственным и физическим трудом, развитие единой формы собственности.

Показано, что обеспечение условий для взаимосвязанного размещения и развития отдельных планировочных элементов сельских населённых мест осуществляется путем функционального зонирования. При этом территории села дифференцируют на следующие основные зоны: 1 – селитебная зона с жилой застройкой общественными зданиями, улицами и площадями, парками, садами и др.; 2 – производственная зона; 3 – коммунально-складская зона; 4 – внешняя зона.

Во всем разнообразии приемов планировки в процессе реконструкции сел республики могут быть осуществлены следующие мероприятия:

- создание полноценного комплекса объектов обслуживания;
- выделение главной площади в структуре села;
- вывод транзитного транспортного движения, создание пешеходных зон, организация специальных площадок для автостоянок;
- модернизация сложившегося капитального фонда с целью максимального его использования в соответствии с новыми функциями;
- достижение выразительного архитектурно-пространственного решения центра в органичной связи с природным окружением.

и ориентации, структура жилища Ленкоранского района наиболее полно отвечает природно-климатическим условиям субтропиков и др.

Установлено, что для процесса развития сельских населённых мест Азербайджана характерны следующие направления:

- формирование качественно новых типов сёл с городским уровнем благоустройства (назовем их СНТ – села нового типа);
- развитие групповых форм расселения на базе аграрно-промышленной специализации, кооперации и интеграции, эксплуатации сырьевых и местных природных ресурсов, организации системы культурно-бытового обслуживания сельского населения, развития отдыха, туризма (экотуризма, агротуризма); [3].

*Первый этап* – преобразование сложившегося расселения, формирование и развитие опорной сети сел – заканчивается ориентировочно 2020 годом. Процесс развития сельских населённых мест на этом этапе будет протекать в соответствии с современными тенденциями развития производства, изменениями образа жизни и повышением уровня культуры сельского населения.

*Второй этап* развития сельских населённых мест Азербайджанской Республики охватывает ориентировочно период 2020-2030 гг. На данном этапе произойдут существенные сдвиги в социальном и хозяйственном переустройстве сельских районов республики. Основными формами общественной собственности в азербайджанском селении станут частная и государственная, фермерская и межфермерская.

*Третий этап* развития охватывает середину XXI века и более отдаленную перспективу. На этом этапе главные социально-экономические предпосылки развития сети сельских населённых мест – высокий уровень развития производительных сил республики на основе прогресса, рациональной организации сельскохозяйственного труда и превращения его в разновидность индустриального, постепенное стирание граней между умственным и физическим трудом, развитие единой формы собственности.

Показано, что обеспечение условий для взаимосвязанного размещения и развития отдельных планировочных элементов сельских населённых мест осуществляется путем функционального зонирования. При этом территории села дифференцируют на следующие основные зоны: 1 – селитебная зона с жилой застройкой общественными зданиями, улицами и площадями, парками, садами и др.; 2 – производственная зона; 3 – коммунально-складская зона; 4 – внешняя зона.

Во всем разнообразии приемов планировки в процессе реконструкции сел республики могут быть осуществлены следующие мероприятия:

- создание полноценного комплекса объектов обслуживания;
- выделение главной площади в структуре села;
- вывод транзитного транспортного движения, создание пешеходных зон, организация специальных площадок для автостоянок;
- модернизация сложившегося капитального фонда с целью максимального его использования в соответствии с новыми функциями;
- достижение выразительного архитектурно-пространственного решения центра в органичной связи с природным окружением.

На основе анализа природных и физико-географических условий развития сел предложены следующие приемы планировки и застройки.

*В горных и предгорных районах* на участках со склонами планировку и застройку сел лучше ориентировать на внешнее пространство так, чтобы были использованы интересные виды на окружающий ландшафт. В застройке сел со скалистым ландшафтом следует также использовать искусственные насаждения, водоемы, контрастные архитектурные формы.

*В равнинных, низменных и степных районах* республики, характеризующихся участками с плоским рельефом, планировка и композиция застройки могут быть направлены внутрь села на общественный центр или другие акценты сельской застройки. В этом случае важная роль принадлежит основным коммуникационным артериям (улицам, дорогам, проездам), поскольку движение определяет зрительное восприятие всей застройки.

Преобразование сёл Азербайджана должно осуществляться поэтапно и основываться на дифференциированном подходе:

*В селах с прямоугольно-квартальным и рядовым типом застройки* рекомендуется размещение нового строительства на свободной территории за пределами села, сохранение существующих улиц и проездов, укрупнение мелких кварталов с увеличением плотности застройки.

*В селах с линейным типом застройки* рекомендуется размещение нового строительства на новом месте, сокращение протяженности села, устранение транзитного движения или постепенная ликвидация жилой застройки, размещенной вблизи от улиц с транзитным движением.

*В селах республики с безусадебным типом застройки* рекомендуется размещение нового строительства на свободной территории с освоением под застройку территории села, коренная реконструкция планировочной структуры села с обновлением существующей жилой застройки.

Большое разнообразие природно-климатических условий Азербайджана требует дифференциированного подхода к решению основных архитектурно-планировочных вопросов переустройства сёл:

*В районах с влажным субтропическим климатом* (Ленкоранский, Масаллинский, Астаринский районы) рекомендуется: 1 – применение планировочных приемов, обеспечивающих сквозное продувание пространств жилых групп и общественного центра; 2 – широтная ориентация основных жилых улиц; 3 – увеличение продольного уклона сельских улиц и проездов с целью отвода поверхностных вод.

*В районах с неблагоприятными ветрами и трудными условиями озеленения* (прибрежная полоса Каспийского моря, входящая в зону "нордовых" штормов) рекомендуется: 1 – блокировка зданий, размещение с наветренной стороны более высоких и протяженных зданий, 2 – создание небольших ограждений дворовых пространств, устройство ветрозащитных и затеняющих конструкций; 3 – применение тупиковых и петельных проездов, пешеходных дорог с криволинейным начертанием в плане.

В районах с жарким засушливым климатом (Муганская степь, Приазинские равнины) рекомендуется: 1 – повышение плотности жилого фонда на 15–20%; 2 – исключение зеркального размещения домов по обеим сторонам улицы, при котором жилые помещения ориентированы на противоположные стороны горизонта; 3 – меридиональная ориентация основных жилых улиц.

### Литература:

1. Алескеров У.Э. Предпосылки развития сельских поселков Азербайджана // Ученые записки, № 2, Баку, AMIU, 2009, с. 51–54.
2. Гусейнов Ф.М., Гасanova-Фараджева К.А., Агаева Н.Э. Производственные зоны малых населенных мест // Учебное пособие. Баку, Нурлар, 2006, 192 с.
3. Фомин Г.Н. Основные направления перспективного развития сельских населенных мест// Сб.: Перспективы развития градостроительства, М., Стройиздат, 1973.

*Respublikanın aparıcı elmi-tədqiqat və layihə-konstruktur təşkilatı kimi Azərbaycan İnşaat və Memarlıq ETİ-də aşağıdakı istiqamətlərdə elmi-tədqiqat, mühəndis-araşdırma və layihə-konstruktur işləri yerinə yetirilir:*

- bina və qurğuların zəlzələyə davamlılığını artırılması üçün yeni metodların işlənməsi;
- bina və qurğuların yükdaşıyan konstruksiyalarının tədqiqi;
- təbiii fəlakətlərin (zəlzələ, qrunt sürüşmələri, sel, güclü küləklər və s.) təsirlərindən yerdəyişmələrə məruz qalmış və qəzaya uğramış bina və qurğuların müayinəsi və gücləndirilməsi;
- istismar müddətində zədələnmiş, deformasiyaya uğramış bina və qurğuların və konstruksiyaların mühəndisi müayinəsi və bərpası;
- istismarda olan binaların fəsadlarının yenidən qurulmasının layihələndirilməsi və mühəndismüayinəsi;
- əsaslar, özüllər və qrunt mexanikası üzrə tədqiqatların aparılması;
- Azərbaycanın milli memarlıq ənənələrinə və yerli iqlim şəraitinə əsasən yaşayış və ictimai binaların memarlıq problemlərinin tədqiqi;
- eksperimental layihə, layihə-konstruktur işləri;
- texniki sənədlərin və milli normativlərin işlənməsi.

UOT 539.3

## ÇOXMƏRTƏBƏLİ KARKAS BİNALARIN ZƏLZƏLƏYƏDAVAMLILIQ MƏSƏLƏLƏRİ

*prof. X.Q.Seyfullayev, Azərbaycan İnşaat və Memarlıq ETİ, şöbə müdürü  
dosent G.X. Cəbrayılova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi*

### ВОПРОСЫ СЕЙСМОСТОЙКОСТИ МНОГОЭТАЖНЫХ КАРКАСНЫХ ЗДАНИЙ

*проф., Х.Г.Сейфуллаев, Азербайджанский НИИ Строительства и Архитектуры, зав.отд.  
доц., Г.Х.Джабраилова, Азербайджанский Университет Архитектуры и Строительства.*

### SEISMIC STABILITY PROBLEMS OF MULTISTORY SKELETON-TYPE BUILDINGS

**Xülasə:** Çoxmərtəbəli çərçivə, çərçivə-rabitəli və rabbitəli konstruktiv sxemli dəmir-beton karkas binaların zəlzələyə davamlılığı tədqiq olunaraq binaya təsir edən seysmik yükün zəlzələyə davamlılığının dinamik nəzəriyyəsi əsasında təyin olunma metodikası hazırlanmışdır.

Zəlzələ zamanı yer səthində qrunutun hərəkət tənliyi, yəni seysmik impulsun ümumiləşdirilmiş vahid ifadəsi təklif olunmuşdur.

**açar sözlər:** konstruktiv sxem, zəlzələyə davamlılıq, impuls, zəlzələ yükü, bina.

**Резюме:** Исследованием сейсмостойкости многоэтажных железобетонных каркасных зданий с рамной, рамно-связевой и связевой конструктивными схемами разработана методика определения сейсмических нагрузок на основе динамической теории сейсмостойкости.

Для уравнения движения грунта на поверхности земли предложена единая форма сейсмического импульса.

**ключевые слова:** конструктивная схема, сейсмостойкость, импульс, сейсмическая нагрузка, здания.

**Summary:** By researching earthquake durability of reinforced concrete multi-storey buildings with frame, frame-coherent and coherent constructional schemes worked-up method of determining earthquake loads on the base of dynamic theory of earthquake durability.

The only form of earthquake impulses was proposed for equation of motion of soil of surface of Earth.

**key words:** constructional scheme, earthquake durability, impulse, earthquake load, building

Çoxmərtəbəli karkas binaların seysmik rayonlarda monolit dəmir-betondan ucaldılmasında çərçivə, çərçivə-rabitəli və rabbitəli konstruktiv sxemlər tətbiq olunurlar. Vertikal rabbitə diafraqların hündür binaların karkaslarının tərkibinə daxil edilməsilə çərçivə tərəfindən horizontal yüksəldən kəsici qüvvənin azalması ilə yanaşı, çərçivənin daxili qüvvələrinin paylanması xarakteri də dəyişir. Çərçivənin sütunlarında kəsici qüvvə binanın yuxarı hissəsindən aşağıya doğru böyüyürsə, rabbitə diafraqlarında isə əksinə, karkasın yuxarı hissəsindən aşağıya doğru azalır. Ona görə də çərçivə-rabitəli sistemlərdə elə hal tapmaq olar ki, binanın hündürlüyü boyu sütunların en kəsikləri sabit qəbul edilsin.

Binaların layihələndirilməsində zəlzələ yükünün qiymətinin təyin olunmasında binanın əsas xarakteristikalarının nəzərə alınması aktual problemlərdən biridir.

Hesablama sxemi konsol tir kimi sərbəstlik dərəcəsi sonsuz olan yayılmış kütləli qəbul olunur və əsasla binanın birləşməsi sərt qəbul olunur.

Çoxmərtəbəli binalarda  $n \geq 6$  olduqda rəqslər öyrənildikdə sürüşmə-əyilmə rəqslərindəki deformasiyalarda əsas rolü əyici moment yox, kəsici qüvvələr təşkil edirlər. Onda yüksək binaların bütün konstruktiv sxemləri üçün konsol tirin əyilmiş oxunun diferensial tənliyi inersiya qüvvələri də nəzərə alınmaqla aşağıdakı kimi yazılır [2]:

$$B \frac{\partial^4 y}{\partial x^4} - \beta K \nu^2 y'' - \frac{K}{B_0} M_0 + m \frac{\partial^2 y}{\partial t^2} = S(x, t) \quad (1)$$

Burada,  $B$  – binanın əyilmədə sərtliyidir;

$\beta$  – sistemin en kəsiyinin forma əmsalıdır;

$K = G \cdot A$  – sürüşmədə sərtlikdir,  $G = \frac{E}{2(1+\mu)}$ ,  $A$  – en kəsik sahəsidir;

$M_0$  – sadə konsol tirdə əyici momentdir,  $M_0 = -\frac{q_0}{2}(H-x)^2$ ;

$S(x, t)$  – zəlzələ nəticəsində binaya ötürürlən horizontal inersiya yüküdür və aşağıdakı kimi tapılır [4];

$$S(x, t) = -m\ddot{y}_0(t) \quad (2)$$

$m = \frac{Q}{gH}$  – binanın vahid hündürlüğünə düşən kütlədir;

$y_0(t)$  – zəlzələ nəticəsində yer səthinin üst qatının (qruntun) hərəkət tənliyidir,  $\ddot{y}_0(t)$  – isə hərəkət təciliidir.

Zəlzələdən yaranan  $S(x, t)$  horizontal inersiya yükü baş vermiş zəlzələlərin akseleqramaların ümumiləşdirilmiş formasından asılı təyin olunur və müxtəlif müəlliflər tərəfindən təklif olunmuş əsas zəlzələ impulslarının ifadələri aşağıdakılardır:

$$1. \quad y_0(t) = a_0 \sin \omega t \quad (\text{K.S.Zavriyev impulsu}) \quad (3)$$

$$2. \quad y_0(t) = a_0 e^{-\varepsilon_0 t} \sin \omega t \quad (\text{İ.L.Korçinskiy impulsu}) \quad (4)$$

$$3. \quad y_0(t) = a_0 t e^{-\varepsilon_0 t} \sin \omega t \quad (\text{Berlage impulsu}) \quad (5)$$

$$4. \quad y_0(t) = a_0 Q(t) e^{-\varepsilon_0 t} \sin \omega t \quad (\text{Təklif olunmuş ümumiləşmiş impuls}) \quad (6)$$

Onu da qeyd etmək lazımdır ki, zəlzələ impulsunun ifadələrinin mürəkkəbləşdirilməsi məsələnin həllini xeyli çətinləşdirir. İmpulsların (3) – (6) ifadələrində işarə olunmuşdur:

$a_0$  – qruntun zəlzələ rəqslərinin amplitudasıdır;

$\varepsilon_0$  – qruntun seysmik rəqslərinin tezliyini söndürmə əmsalıdır;

$\omega$  – yer səthinin seysmik rəqslərinin dairəvi tezliyidir;

$e^{-\varepsilon_0 t}$  – eksponsial vurğudur və məsələnin həllinə zəlzələnin qurundə sönməsini təmin etmək üçün daxil edilmişdir.

Eyni zamanda rəqslərin sönməsini təmin etmək üçün zaman dan asılı  $Q(t)$  polinomu daxil edilmişdir ki, müşahidə olunan zəlzələlərin hərəkət tənlikləri ümumiləşdirilsin.

Məsələnin sərhəd şərtləri konsol tir üçün aşağıdakı kimi ifadə olunurlar:

$$y(0) = 0; \quad y'(0) = 0; \quad y''(H) = 0; \quad y'''(H) = 0 \quad (7)$$

Çox vaxt əsasla binanın qovuşması sərt yox, təsirə tabe qəbul olunur və məsələnin həlli çətinləşir [2].

Coxmərtəbəli binaların zəlzəleyə davamlılığı sürüşmə deformasiyaları nəzərə alınmaqla öyrənilmişdir.

Yüksək mərtəbəli binaların hesablanması P.F.Drozdov tərəfindən təklif olunmuş metodla aparılır. Bu metoddan istifadə olunaraq, zəlzələ yükünün təyini üçün aşağıdakı metodika təklif olunur:

Yüksək mərtəbəli binaların dinamik xarakteristikaları (sərbəst rəqslərin tezliyi və formaları) konsol tirin hərəkətinin diferensial tənliyini həll etməklə təyin olunur. Sərbəst rəqslər zamanı binaya təsir edən xarici yükü sıfıra bərabər olması şərtindən və (1) tənliyindən alınır:

$$By^{IV} - \beta K \nu^2 y'' + m \frac{\partial^2 y}{\partial t^2} = 0 \quad (8)$$

Sərbəst rəqslərin hərəkətinin (8) diferensial tənliyi dəyişənlərə ayrılmıqla həll olunur, yəni:

$$y(x, t) = \sin pt \sum_m C_m X_m(x) \quad (9)$$

Burada  $p$  - qurğunun sərbəst rəqslərinin tezliyi və  $X_m(x)$  - işə formasıdır.

Məsələnin (9) həllini (8) tənliyində yazdıqdan sonra yüksək mərtəbəli binaların sərbəst rəqslərinin tezliyi və formasını təyin etmək üçün aşağıdakı diferensial tənlik alınır.

$$B \frac{d^4 X_m}{dx^4} - \beta K \nu^2 \frac{d^2 X_m}{dx^2} - p_m^2 X_m = 0 \quad (10)$$

Rəqslərin forması (7) sərhəd şərtlərini ödəyən funksiya kimi qəbul olunur:

$$X_m(x) = B_m [\sin \lambda_m x - sh \lambda_m x - \alpha_m (\cos \lambda_m x - ch \lambda_m x)] \quad (11)$$

$$\text{Burada: } \lambda_m = \frac{2m-1}{2H} \pi; \lambda_1 = \frac{1,8751}{H}; \alpha_m = \frac{\sin \lambda_m H + sh \lambda_m H}{\cos \lambda_m H + ch \lambda_m H};$$

Rəqslərin forması olan (11) ifadəni (10) tənliyində yazıb, Bubnov-Qalyorkin üsulunu tətbiq etməklə, sərbəst rəqslərin tezliyi aşağıdakı kimi təyin olunur:

$$\Omega_m^2 = \frac{1}{\int X_m^2(x) dx} \left[ B \lambda_m^4 \int X_m^2(x) dx - \beta K \nu^2 \lambda_m^2 \int X_m''(x) X_m(x) dx \right]$$

$$\text{Burada } X_m^{IV}(x) = \lambda_m^4 X_m(x); X_m''(x) = -\lambda_m^2 B_m [\sin \lambda_m x + sh \lambda_m x - \alpha_m (\cos \lambda_m x + ch \lambda_m x)]$$

Hesablamalarda [3] işinə əsasən integrallar üçün aşağıdakı qiymətlər təyin olunmuşdur:

$$\int X_m^2(x) dx = \frac{H}{4}; \int X_m''(x) X_m(x) dx = \dot{I}_m$$

$\dot{I}_m$  – integrallın qiymətləri aşağıdakı cədvəl ilə təyin olunur:

m sxem	1	2	3	4
Konsol tir	1,593	2,982	2,018	1,526

Bu qiymətləri nəzərə alaraq, çoxmərtəbəli binaların sərbəst rəqslərinin tezliyi aşağıdakı düsturla təyin olunur:

$$\Omega_m^2 = B \lambda_m^4 + \frac{4 \beta K \nu^2}{H} \lambda_m^2 \dot{I}_m \quad (12)$$

$$\text{Burada } \Omega_m^2 = mp_m^2; \nu^2 = 1 + \frac{B}{B_0}; \lambda_m = \frac{2m-1}{2H} \pi.$$

Sərbəst rəqslər öyrənilidikdən sonra, çoxmərtəbəli karkas binaların zəlzəleyə davamlılığı tədqiq olunur.

Məsələnin həllini ümumiləşdirmək məqsədilə seysmik impulsun (6) ifadəsindən istifadə olunur. Onda zəlzələdən binaya ötürürlən  $S(x, t)$  horizontal yükü aşağıdakı kimi təyin olunur:

$$S(x, t) = m \ddot{y}_0(t) = \frac{Q}{Hg} a_0 \omega^2 e^{-\varepsilon_0 t} [p(t) \sin \omega t + \varphi(t) \cos \omega t]$$

və yaxud  $K_s = \frac{a_0 \omega^2}{g}$ ,  $q = \frac{Q}{H}$  qəbul etməklə əldə olunur:

$$S(x, t) = K_s q e^{-\varepsilon_0 t} [p(t) \sin \omega t + \varphi(t) \cos \omega t] \quad (13)$$

Burada  $p(t)$  və  $\varphi(t)$  polinomları aşağıdakı kimi ifadə olunurlar:

$$p(t) = \left(1 - \frac{\varepsilon_0^2}{\omega^2}\right) Q(t) + \frac{2\varepsilon_0}{\omega} Q'(t) - \frac{Q''(t)}{\omega} \quad (14)$$

$$\varphi(t) = \frac{2\varepsilon_0}{\omega} Q(t) - \frac{2}{\omega} Q'(t)$$

Beləliklə çoxmərtəbəli binaların zəlzələyə davamlılıq tənliyi olan (1) aşağıdakı şəklə düşür:

$$By^{IV} - \beta K \nu^2 y'' + m \frac{\partial^2 y}{\partial t^2} = \frac{KM_0}{B_0} + K_s q e^{-\varepsilon_0 t} [p(t) \sin \omega t + \varphi(t) \cos \omega t] \quad (15)$$

Zəlzələyə davamlılığın diferensial tənliyinin həlli aşağıdakı kimi sərbəst rəqslərin formasına görə sıralara düzülmüş şəkildə qəbul olunur:

$$y(x, t) = \sum_m T_m(t) X_m(x) \quad (16)$$

Eyni qayda ilə (15) diferensial tənliyin sağ tərəfi də sərbəst rəqslərin formasına görə sıralara ayrıılır:

$$S(x, t) = \sum_m q_m(t) X_m(x) \quad (17)$$

$$\frac{KM_0}{B_0} = \sum_m M_m X_m(x)$$

Bu həlləri (15) tənliyində nəzərə aldıqdan sonra zamana görə aşağıdakı diferensial tənlik alınır:

$$\ddot{T}_m(t) + \Omega_m^2 T_m(t) = \frac{1}{m} q_m(t) + \frac{M_m}{m} \quad (18)$$

$T_m(t)$  funksiyası aşağıdakı kimi qəbul olunur:

$$T_m(t) = \frac{1}{m} K_s q \eta_m e^{-\varepsilon_0 t} [p_1(t) \sin \omega t + \varphi_1(t) \cos \omega t] + \frac{M_m}{m \Omega_m^2} \quad (19)$$

$$\ddot{T}_m(t) = \frac{1}{m} K_s q \eta_m e^{-\varepsilon_0 t} [p_2(t) \sin \omega t + \varphi_2(t) \cos \omega t] \quad (20)$$

Burada  $\eta_m$ - rəqslərin forma əmsalıdır və məlum olan düsturla təyin olunur:

$$\eta_m = \frac{\int X_m(x) dx}{\int X_m^2(x) dx}; \quad K_s = \frac{a_0 \omega^2}{g} \quad (21)$$

Məsələnin (19) həllinin (18) diferensial tənliyi ödəməsi şərtindən  $p_1(t)$  və  $\varphi_1(t)$  polinomları tapılır:

$$p_2(t) + \Omega_m^2 p_1(t) = p(t) \quad (22)$$

$$\varphi_2(t) + \Omega_m^2 \varphi_1(t) = \varphi(t)$$

Burada  $p_1(t)$  və  $\varphi_1(t)$  polinomları impulsun (6) ifadəsində iştirak edən  $Q(t)$  polinomundan asılı olaraq (13) ifadəsilə təyin olunur və məlum funksiyalardır.

$p_2(t)$  və  $\varphi_2(t)$  impulsların  $Q(t)$  polinomlarından asılı aşağıdakı kimi təyin olunurlar:

$$p_2(t) = (\varepsilon_0^2 - \omega^2) p_1(t) - 2\varepsilon_0 p_1'(t) + p_1''(t) + 2\varepsilon_0 \omega \varphi_1(t) - 2\omega \varphi_1'(t) \quad (23)$$

$$\varphi_2(t) = (\varepsilon_0^2 - \omega^2) \varphi_1(t) - 2\varepsilon_0 \varphi_1'(t) + \varphi_1''(t) - 2\varepsilon_0 \omega p_1(t) + 2\omega p_1'(t)$$

Məsələni həll etdikdə  $p_1(t)$  və  $\varphi_1(t)$  polinomlarının dərəcələrini  $Q(t)$  polinomun dərəcəsinə bərabər götürülür.

Baxılan impulslarda  $Q(t)$  polinomunun dərəcəsinin iki qəbul olunması aşkar edilir. Ona görə də  $p_1(t)$  və  $\varphi_1(t)$  polinomların dərəcəsi  $p(t)$  və  $\varphi(t)$  polinomları ilə eyni, yəni iki olarsa,  $p_1(t)$  və  $\varphi_1(t)$  aşağıdakı kimi seçilir:

$$\begin{aligned} p_1(t) &= At^2 + Bt + C \\ \varphi_1(t) &= A_1t^2 + B_1t + C_1 \end{aligned} \quad (24)$$

Bu polinomlara uyğun  $p_2(t)$  və  $\varphi_2(t)$  (23) ifadələrindən tapılır:

$$\begin{aligned} p_2(t) &= [(\varepsilon_0^2 - \omega^2)A + 2\varepsilon\omega A_1]t^2 + [(\varepsilon_0^2 - \omega^2)B - 4\varepsilon_0 A_1 + 2\varepsilon_0 \omega B_1 - 4\omega A_1]t + \\ &\quad + [(\varepsilon_0^2 - \omega^2)C - 2\varepsilon_0 B + 2A + 2\varepsilon_0 \omega C_1 - 2\omega B_1] \\ \varphi_2(t) &= [(\varepsilon_0^2 - \omega^2)A_1 - 2\varepsilon\omega A]t^2 + [(\varepsilon_0^2 - \omega^2)B_1 - 4\varepsilon A_1 + 2\varepsilon_0 \omega B - 4\omega A]t + \\ &\quad + [(\varepsilon_0^2 - \omega^2)C_1 - 2\varepsilon_0 B_1 + 2A_1 - 2\varepsilon_0 \omega C + 2\omega B] \end{aligned}$$

Beləliklə məsələnin həlli  $T_m(t)$ , yəni (18) tənliyin həlli məlum olduqdan sonra (15) diferensial tənliyin həlli (16) məlum olur.

Zəlzəleyə davamlılığın dinamika nəzəriyyəsinə əsasən [4] zəlzələ yükünün üzərinə qurğunun inersiya qüvvəsini də əlavə etməklə seysmik yükün Furye sıralarına ayrılmış ifadəsi aşağıdakı kimi təyin olunur:

$$\begin{aligned} q_{sey}(x, t) &= S(x, t) + \frac{KM_0}{B_0} - m\ddot{y}(x, t) - \text{və yaxud:} \\ q_{sey}(x, t) &= K_s q \sum_m [\eta_m \beta_m(t) + M_m] X_m(x) \end{aligned} \quad (25)$$

Burada işaret olunmuşdur:

$$\beta_m(t) = e^{-\varepsilon_0 t} \{[p(t) - p_2(t)] \sin \omega t + [\varphi(t) - \varphi_2(t)] \cos \omega t\} \quad (26)$$

Zəlzələ yükünün təyin olunmuş (25) ifadəsində inşaat normalarında olan üç əsas əmsal  $K_s$ ,  $\eta_m$  və  $\beta_m(t)$  daxil olmuşdur. Digər əmsallar isə normativ sənədlərə uyğun (25) ifadəsinə daxil oluna caqdır.

Bu əmsallardan  $K_s$  və  $\eta_m$  zamandan asılı deyildir və normalarda olduğu kimi (25) düsturunda iştirak edirlər.

$\eta_m$  əmsalı qurğuların rəqslərinin formasını xarakterizə edir və qəbul olunmuş hesablama sxemi üçün aşağıdakı düsturla hesablanır:

$$\eta_m = \frac{8}{X_m^2(H)} [2 - \cos \lambda_m H - ch \lambda_m H - \alpha_m (\sin \lambda_m H - sh \lambda_m H)] \quad (27)$$

Seysmik yükünün (25) düsturu ilə təyini onu göstərir ki, onun qiyməti sərbəst rəqslərin formasına görə düzülmüş sıranın hədləri qurğunun sərbəstlik dərəcəsini xarakterizə edir. Sərbəstlik dərəcəsindən asılı olaraq (25) sıralarının yiğilması yaxşıdır və iki, üç hədlə praktik hesablamalarda kifayətlənmək olar.

$\beta_m(t)$  əmsali qurğunun sərbəst rəqslərinin forma və tezliyindən (periodundan)  $\Omega_m$ , qrunutun hərəkətinin rəqs tezliyi  $\omega$ , rəqslərin tezliyinin qruntda sönmə əmsalı  $\varepsilon_0$ , rəqslərin qruntda sönməsini təmin edən  $e^{-\varepsilon_0 t}$  vurğudan və zamana görə dəyişən  $Q(t)$  polinomundan, yəni rəqslərin hərəkət impulsundan asılıdır.

Qurğunun hesablama sxeminin dəqiqləşdirilməsi nəticəsində elastik əsasın xarakteristikaları da seysmik yükünün ifadəsinə daxil oluna bilər.

Əsas məsələ ondan ibarətdir ki, təklif olunmuş metodika ilə seysmik yük binanın konstruktiv sxemlərindən asılı olaraq təyin olunur.

Praktik hesablamalarda  $\beta_m(t)$  əmsalının zamandan asılılığı onun  $\max \beta_m(t_0) = \beta_m$  qəbul etməklə aradan qaldırılır. Onda yüksək çoxmərtəbəli binaların hesablanması üçün universal differential tənlik zamandan asılı olmur və hesablamalar [1] kitabında verilmiş statik yükə hesablamalara gətirilir.

$$By^{IV} - \beta K\nu^2 y'' = q_{sey}(x) + \frac{KM_0}{B_0} \quad (28)$$

Seysmik yükə çoxmərtəbəli binaların hesablanması tənliyinin (28)-in həlli yuxarıda olduğu kimi Furye üsulu ilə aparılır, yəni:

$$y(x) = \sum_m C_m X_m(x) \quad (29)$$

qəbul olunmaqla Bubnov-Qalyorkin üsulu əsasında  $C_m$  əmsalının təyini aşağıdakı tənliyə gətirilir. Bunun üçün (28) tənliyinin sağ tərəfinin ifadəsi Furye sıralarına ayrılır:

$$q_m = \frac{4}{H} \int \left[ q_{sey}(x) + \frac{KM_0}{B_0} \right] X_m(x) dx$$

onda məsələnin həlli aşağıdakı kimi alınır:

$$C_m = \frac{q_m}{\frac{4B\lambda_m^4}{H} + \beta K\nu^2 \lambda_m^2 \dot{I}_m} \quad (30)$$

Burada  $\dot{I}_m = H \int X_m''(x) X_m(x) dx$  və onun qiymətləri yuxarıda cədvəl şəklində verilmişdir.

Öyintilər funksiyası seysmik yükdən asılı təyin olunduqdan sonra, binanın karkasında yaranan əyici moment, kəsici qüvvə və normal qüvvələr aşağıdakı düsturlarla təyin olunacaqdır:

$$\begin{aligned} M(x) &= -By''; \quad Q_{dq} = -By''' \text{ (diafraqma rabitələrində);} \\ N &= \frac{1}{b} (M_0 + By''); \quad Q_{fr} = Q_0 - Q_{dq} \text{ (çərçivədə);} \\ M_0 &= -\frac{q_0(H-x)^2}{2}; \quad Q_0 = -q_0(H-x) \text{ (konsol tirdə)} \end{aligned} \quad (31)$$

Seysmik yükün təyin olunması alqoritmi əsasında seysmik impulsların ifadələrindən (3)-(6) istifadə edərək, aşağıdakı misallar nəzərdən keçirilir.

1. Qrunutun hərəkət tənliyi, yəni seysmik impuls (3) ifadəsi ilə verilmişdir. Bu tənliyə müvafiq parametrlər  $Q(t) = 1$ ,  $\varepsilon_0 = 0$  olur. Onda  $p(t) = 1$  və  $\varphi(t) = 0$  olduğu əldə edilir.

Bu polinomlara əsasən  $p_1(t) = C$  və  $\varphi_1(t) = 0$  polinomları seçilir.

$p_2(t)$  və  $\varphi_2(t)$  polinomları (23) şərtlərindən asanlıqla seçilir:

$$p_2(t) = -\omega^2 C \text{ və } \varphi_2(t) = 0$$

Polinomların (22) bərabərliyi ödəməsi şərtindən aşağıdakı tənlik alınır:

$$C(-\omega^2 + \Omega_m^2) = 1$$

Buradan  $C = \frac{1}{\Omega_m^2 - \omega^2}$  kimi təyin olunur.

Zamandan asılı  $T_m(t)$  funksiyası (19) ifadəsindən təyin olunur:

$$T_m(t) = \frac{1}{m} K_s q \eta_m \frac{1}{\Omega_m^2 - \omega^2} \sin \omega t \quad (32)$$

Beləliklə binanın zəlzələ zamanı hərəkət tənliyi olan (16) aşağıdakı şəklə düşür:

$$y(x, t) = \frac{1}{m} K_s q \sum_m \eta_m \frac{1}{\Omega_m^2 - \omega^2} \sin \omega t X_m(x)$$

Seysmik yükün qiyməti (25) aşağıdakı qiyməti alır:

$$q_{sey}(x, t) = K_s q \sum_m \eta_m \left( 1 + \frac{1}{\Omega_m^2 - \omega^2} \right) \sin \omega t X_m(x)$$

Bir sırada sadə əməliyyatlardan sonra  $\beta_m(t)$  əmsali aşağıdakı ifadə ilə hesablanır:

$$\beta_m(t) = \frac{1}{1 - \frac{\omega^2}{\Omega_m^2}} \sin \omega t = K_d \sin \omega t$$

Burada  $K_d$  - dinamik əmsal olub, texniki ədəbiyyatlarda harmonik qanunla dəyişən həyacan-landırıcı yükün təsirinə hesablamalarda istifadə olunan qiymətdir:

$$K_d = \frac{1}{1 - \frac{\omega^2}{\Omega_m^2}} \leq 2,5$$

Praktik hesablamalarda normativ sənədlərə müvafiq  $\beta_m(t)$  əmsalının qiyməti  $\sin \omega t = 1$  olduqda seysmik yük təyin olunur:

$$q_{sey}(x) = K_s q \sum_m (\eta_m \beta_m + M_m) X_m(x)$$

Təklif olunan metodun texniki ədəbiyyatlardan məlum olan nəticələrlə eyni olunması, onun doğruluğunu göstərir.

2. Zəlzələ impulsunun (4) ifadəsindən istifadə edərək seysmik yükün təyin olunmasını aşağıdakı ardıcılıqla aparmaq lazımdır.

$$y_0(t) = a_0 e^{-\varepsilon_0 t} \sin \omega t$$

Bu ifadəni (6) impulsu ilə müqayisə etsək  $Q(t) = 1$  olduğu aydın olur və ona uyğun polinomlar tapılır:

$$p(t) = 1 - \frac{\varepsilon_0^2}{\omega^2}; \quad \varphi(t) = \frac{2\varepsilon}{\omega}$$

Təklif olunan metodika ilə  $p_1(t)$  və  $\varphi_1(t)$  polinomlarının dərəcəsi də yuxarıdakı ifadələrə görə seçilir:

$$p_1(t) = C; \quad \varphi_1(t) = C_1$$

Bu polinomlardan asılı olaraq  $p_2(t)$  və  $\varphi_2(t)$  aşağıdakı kimi tapılır:

$$p_2(t) = (\varepsilon_0^2 - \omega^2)C + 2\varepsilon_0 \omega C_1$$

$$\varphi_2(t) = (\varepsilon_0^2 - \omega^2)C_1 - 2\varepsilon_0 \omega C$$

$C$  və  $C_1$  əmsalları (24) bərabərliyindən aşağıdakı cəbri tənlik alınır:

$$C = \frac{1}{D_0} \left[ \left( 1 - \frac{\varepsilon_0^2}{\omega^2} \right) (\varepsilon_0^2 - \omega^2 + \Omega_m^2) - 4\varepsilon_0^2 \right]$$

$$C_1 = \frac{1}{D_0} \left[ \frac{2\varepsilon_0}{\omega} (\varepsilon_0^2 - \omega^2 + \Omega_m^2) + 2\varepsilon_0 \omega \left( 1 - \frac{\varepsilon_0^2}{\omega^2} \right) \right]$$

Burada  $D_0 = (\varepsilon_0^2 - \omega^2 + \Omega_m^2)^2 + 4\varepsilon_0^2 \omega^2$

Bu əmsallara görə çoxmərtəbəli binaların hərəkət tənliyi aşağıdakı şəklə düşür:

$$y(x, t) = \frac{1}{m} K_s q e^{-\varepsilon_0 t} \sum_m \eta_m (C \sin \omega t + C_1 \cos \omega t) X_m(x)$$

Qurğunun hərəkət tənliyi məlum olduqdan sonra seysmik yük aşağıdakı kimi hesablanır:

$$q_{sey}(x, t) = K_s q e^{-\varepsilon_0 t} \sum_m \eta_m \{ [C(\varepsilon_0^2 - \omega^2) + 2\varepsilon_0 \omega C_1] \sin \omega t + [-2\varepsilon_0 \omega C + (\varepsilon_0^2 - \omega^2) C_1] \cos \omega t \}$$

Seysmik yükün ifadəsində  $\beta_m(t)$  əmsalının qiyməti aşağıdakı kimi ifadə olunur:

$$\beta_m(t) = e^{-\varepsilon_0 t} \{ [C(\varepsilon_0^2 - \omega^2) + 2\varepsilon_0 \omega C_1] \sin \omega t + [-2\varepsilon_0 \omega C + (\varepsilon_0^2 - \omega^2) C_1] \cos \omega t \}$$

Yuxarıda həll olunmuş məsələyə [4] kitabında baxılmışdır və nəticələr eynidir.

Eyni qayda ilə digər impulslara uyğun zəlzələ yükü hesablanan bilər və [2] kitabında ətraflı öyrənilmişdir.

Baxılan misallardan görünür ki, seysmik impulsların ifadələrində  $Q(t)$  polinomunu seçməklə  $\beta_m(t)$  dinamik əmsalın qiyməti dəqiqləşdirilir. Bu əmsalın zamana görə dəyişmə qrafikləri qurulur və bu qrafiklərə əsasən  $\max \beta_m(t_0) = \beta_m$  daxil edilməklə məsələnin həlli zamandan asılı olmayan statik seysmik yükün təsirinə hesablamalara gətirilir.

Son nəticədə qeyd etmək lazımdır ki, məqalədə təklif olunmuş metodla seysmik yükün təyini binanın əsas parametrlərini nəzərə alıb, bütün konstruktiv sxemləri əhatə edir, zəlzələnin xarakterləri vahid impulsda birləşdirilir. Gələcək tədqiqatlarda seysmik akseleqramları təhlil etməklə seysmik yükün təyinini praktik məsələlərə tətbiq etmək olar.

### İstifadə edilmiş adəbiyyat

1. В.Н. Байков, Э.Е. Сигалов. Железобетонные конструкции. Общий курс, Москва, Стройиздат, 1991.
2. X.Q.Seyfullayev. Mühəndis dəmir-beton konstruksiyaları, Bakı, 2010.
3. В.С. Гонткевич. Собственные колебания пластин и оболочек, Киев, Наукова думка, 1964.
4. И.Л. Корчинский. Сейсмостойкое строительство зданий, Учебное пособие, Москва, 1971.
5. AzDTN 2.3-1. Seysmik rayonlarda tikinti. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı, 2009.

UOT 699.84

## YÜKSƏKMƏRTƏBƏLİ POLAD KARKAS BİNALARIN DAĞIDICI ZƏLZƏLƏ TƏSİRLƏRİN DƏN ZƏDƏLƏNMƏLƏRİ

*tex. üzrə f.d., dosent R.A. Rzayev, Azərbaycan İnşaat və Memarlıq ETİ,  
laboratoriya müdürü*

### ПОВРЕЖДЕНИЯ МНОГОЭТАЖНЫХ ЗДАНИЙ СО СТАЛЬНЫМ КАРКАСОМ ПРИ РАЗРУШИТЕЛЬНЫХ ЗЕМЛЕТРЯСЕНИЯХ

*д.ф. по тех., доц. R.A.Rzaev, Азербайджанский НИИ Строительства и Архитектуры,  
начальник лаборатории*

### DESTRUCTIVE EARTHQUAKE INDUCED DAMAGES OF HIGHRISE METAL SKELETON BUILDINGS

*doc. of phil. in tech., R.A.Rzaev, Azerbaijan Scientific-Research Institute for Building and  
Architecture, chief laboratory*

**Xülasə:** Elmi məqalə yüksəkmərtəbəli polad karkas binaların dünyanın bir çox ölkələrində baş vermiş real zəlzələlər zamanı seysmiki reaksiyaların öyrənilməsinə həsr olunmuşdur. Yüksəkmərtəbəli polad karkas binaların dünyulərində zəlzələlər nöticəsində zədələnmələrin yaranmasına baxmayaraq onlara digər konstruktiv sistemlərlə müqayisədə daha zəlzəleyə davamlıdırular.

**açar sözlər:** yüksəkmərtəbəli, konstruktiv sistem, polad karkas, maqnituda, episentr, üfqı təcil, şaqlı təcil, üfqı qüvvə.

**резюме:** Данная статья посвящена исследованию сейсмической реакции высотных стальных каркасных зданий при реальных землетрясений происходящих в некоторых странах мира. С сравнением с другими конструктивными системами несмотря что в результате землетрясений в узлах стальных каркасов многоэтажных высотных зданий возникло повреждение они показали себя сейсмостойкими.

**ключевые слова:** многоэтажный, конструктивная система, стальной каркас, магнитуда, эпицентр, горизонтальное ускорение, вертикальное ускорение, горизонтальная нагрузка.

**Summary:** This article is devoted to the problem of increasing of seismic stability of multistory skeleton construction by application of kinematical belt seismic protection device.

**key words:** immense building, constructive system, steel concrete, magnitude, epicentre, horizontal momentum, vertical momentum, horizontal force

Azərbaycan Respublikasının ərazisi yüksəkintensivlikli zəlzələ rayonunda yerləşir. Son illərdə ölkəmizin ərazisinin seysmik aktivliyi artmış, bölgələr üzrə gözlənilən intensivlik bir bal qaldırılmışdır. Respublika iqtisadiyyatının sürətli inkişafı, şəhərlərdə torpaq sahələrinin məhdud olması hündür mərtəbəli inzibai və yaşayış binalarının tikintisinə təlabatı kəskin artırılmışdır. Bu gün Respublikada əsasən yüksəkmərtəbəli monolit dəmir-beton karkas binalar inşa olunmaqdadır.

Son illərdə Azərbaycanın yerləşdiyi coğrafi regionda və dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlərin (Türkiyə, Yunanistan, Rusiya, Hindistan) mühəndisi təhlilinin nəticə-

ləri dəmir-beton karkas binaların zəlzələyədayanlılığının gözlənildiyindən az olması faktı ortaya çıxmışdır. Baş vermiş dağıdıcı zəlzələlər zamanı dəmir-beton karkas binalar kütləvi sürətdə dağılmışlar. Bununla əlaqədar olaraq, MDB və dünyanın digər ölkələrinin milli normalarında monolit dəmir-beton karkas binaların hündürlüyünə və hesablama metodikalarına müəyyən məhdudiyyətlər qoyulmuşdur.

Tətbiq olunan məhdudiyyətlər yaşayış və inzibati binalara aid olduğundan Respublikanın bu günki iqtisadi inkişafının tələb etdiyi tikinti sahəsinə ehtiyacı, məhdud torpaq sahələrinin səmərəli istifadəsini təmin etmir. Bununla əlaqədar olaraq, Respublikada yüksəkmərtəbəli

polad konstruksiyalı binaların tikintisinin miqyasının artırılması zərurəti yaranır.

Yüksəkmərtəbəli binaların tikintisində polad konstruksiyalar monolit dəmir-beton konstruksiyalarla müqayisədə əlavə üstünlüklərə malikdir:

- çəkisinin nisbətən az olması, bununla əlaqədar olaraq, yüksəkliklərin qiymətinin azalması, bünövrələrin dəyərlərinin ucuzlaşması;
- binanın konstruksiyasının böyük hissələrə bölünməsi, onların zavod şəraitində hazırlanması, tikinti meydançasında quraqşdırılması və tikinti müddətinin azaldılması;
- qoruyucu divar konstruksiyalarının, mühəndisi kommunikasiya xətlərinin bərkidilməsinin konstruktiv rahatlığı, kommunikasiya xətlərinin sütun ölçüləri çərçivəsində yerləşdirilməsi;
- sütunların en kəsik ölçülərinin kiçik olması, planlaşdırmanın rahatlığı;
- böyük aşırımların, material səfinin kəskin artırılmaması şərti ilə yaradılması və bununla bağlı daha azad planlaşdırma həllinin əldə olunması.

Polad konstruksiyaların çatışmamazlığı yanğına və korroziyaya qarşı zəif müqavimət göstərmələridir.

Qeyd etmək lazımdır ki, ölkəmizdə son illərə qədər yüksəkmərtəbəli inzibati və yaşayış binaların tikintisində polad konstruksiyalar məhdud sayda tətbiq olunmuşdur. Polad konstruksiyalar əsasən birmərtəbəli sənaye sexlərinin tikintisində və müəyyən böyükaşırımlı qurğuların örtük konstruksiyalarında tətbiq olunmuşlar.

Bu gün Respublikada artıq yüksəkmərtəbəli polad karkas binaların layihələndirilməsi və tikilməsi istiqamətində işlərə başlanılmışdır.

Yüksəkmərtəbəli polad karkas binaların zəlzəleyə davamlılığının öyrənilməsi, baş vermiş dağıdıcı zəlzələlərdə onların zədələnmə dərəcələrinin təyin olunub qiymətləndirilməsi vəcib məsələlərədən biridir.

17 yanvar 1995-ci ildə Yaponiyanın Kobe şəhərində, Osaka buxtasının sahilində 14 km dərinlikdə 7,2 maqnitudlu zəlzələ baş vermişdir [1]. Zəlzələ baş verən əyalətin adına uyğun olaraq zəlzələ "Xioqo-Ken-Nambu" adlandırılmış, lakin tarixə dahi "Xanşın" zəlzəlesi kimi daxil olmuşdur. 1923-cü ildən etibarən Yaponiya belə miqyaslı təbii fəlakətlə üzləşməmişdir. Zəlzələnin episentri şəhərin mərkəzinə düşmüşdür. Aqadir, Skopje, Daşkənd zəlzələləri zamanı da episentr şəhər ərazisində qeyd edilmişdir, lakin Kobe zəlzələsinin gücü göstərilən üç zəlzələnin güclərinin cəmindən 15 dəfə artıq olmuşdur. Bu rayonun Tokiyo kimi seysmoaktiv olmamasına baxmayaraq, 1596-ci ildə burada  $M=7,5$ , 1916-ci ildə isə  $M=6,1$  maqnitudlu zəlzələlər baş vermişdir. Kobedə və onun ətrafinda yerləşən kiçik Aşıya və Nişonomiya şəhərlərində 10 milyon insan məskunlaşmışdır. Kobe şəhərinin özündə 2 milyondan artıq insan yaşayır. Kobe şəhərində bina və qurğular sıx şəkildə bir-birinə yaxın, bitişik tikilmişdir.

Son illərdə dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlər zamanı əhalinin sıxlıq göstəriciləri Cədvəl 1-də verilmişdir.

Cədvəl 1-də göstərildiyi kimi Yaponiyada ərazi dünya ölkələri ilə müqayisədə daha güclü məskunlaşmışdır. Zəlzələnin maqnitudasının  $M=7,2$  olmasına baxmayaraq, əhalinin sıx məskunlaşması və binaların bir-birinə yaxın tikilməsi ilə əlaqədar zəlzələnin nəticələri fəlakətlə olmuşdur.

Cədvəl 1

İllər	Zəlzələlər	Məskunlaşmış ərazilər	Əhalinin sıxlığı adam/km <sup>2</sup>
1989	Loma-Prieta, ABŞ	Oklend	2600
1994	Nord-Ridj, ABŞ	Los-Anjeles	2900
1995	Xigo-Ken-Nambu, Yaponiya	Kobe	3900-10800

Yaponiya milli seysmik şkalasına əsasən zəlzələnin intensivliyi yer səthində maksimum 7 bal qiymətləndirilmişdir. Digər ölkələrin mütxəssisləri MM və MSK şkalalarına əsasən zəlzələnin intensivliyini 9 bal qiymətləndirmişlər.

Zəlzələ nəticəsində 6,5 min nəfər həlak olmuş, 75000 bina dağılmış və 300 000 insan evsiz qalmışdır. Fəlakət nəticəsində maddi ziyan 10 triliyon yen (yüz milyard dollar) təşkil etmişdir. Bu dünyanın ən bahalı fəlakətidir.

Zəlzələ 10 saniyə müddətində baş vermiş, zəif qruntlarda onun təsiri 100 saniyəyə qədər davam etmişdir. Maksimal üfqi təciliq qiyməti  $833 \text{ sm/san}^2$ , şaquli təciliq qiyməti isə  $332 \text{ sm/san}^2$  təşkil etmişdir. Yeraltı təkanlardan bir neçə dəqiqə sonra şəhərdə 142 yanğın hadisəsi qeydə alınmışdır.

Zəlzələ zamanı ağaç konstruksiyalı evlər, dəmir-beton, polad karkas binalar, sürətli yol qurğuları, sənaye obyektləri zədələnmışlər.

Bu zəlzələ zamanı 10-28 mərtəbəli polad karkas binalarda uçma hadisəsi qeydə alınmışdır. Buna baxmayaraq, bu binalarda çoxlu sayda çatlar, karkasın birləşmə düyünlərində zədələnmələr yaranmışdır. Ağaç, dəmir-beton karkas binalar zəlzələ nəticəsində uçmuşlar. Zəlzələ nəticəsində 140 zavod dağılmışdır.

19 mart 1984-cü ildə Orta Asiyada güclü zəlzələ baş verdi. Seismoloji məlumatlara əsasən zəlzələnin maqnitudası  $M=7,3$ , yer səthində intensivliyi 9 bal, ocağın dərinliyi 20-30 km olmuşdur. Zəlzələnin episentri Qazlı şəhərindən 30-40 km şimalı-qərb istiqamətinə düşmüştür. Qrunt əsasın intensiv rəqslərinə Özbəkistan, Türkmenistan və Tacikistan Respublikalarının əraziləri məruz qalmışlar. Ən böyük zədələnmələr Qazlıda, Buxarada müşahidə olunmuşdur [2].

Qazlı şəhərinin sənaye zonasında yayma profillərdən hazırlanmış 11 ədəd polad karkas binaların müayinəsi aparılmışdır. Müayinə dövründə binaların bir hissəsində tikinti quraşdırma işləri tamamilə başa çatdırılmamışdır.

Binaların divarları asma keramzit-beton divar və "sendviç" panellərdən yerinə yetirilmişdir. Bir çox müayinə olunan binaların arakəsmələri sütunlardan və onların müstəvisində kərpic hörgüsündən və ya keramzit-beton panellərdən təşkil olunmuşdur. Binaların örtükleri

yüngül alüminium təbəqəli panellərdən quraşdırılmışdır. Karkas elementlərdə zəlzələ nəticəsində ciddi zədələnmələr yaranmamışdır. Buna baxmayaraq, polad karkaslı binaların kərpic arakəsmələrində, keramzit beton panellərində çatlar zədələnmələr və dağılماrlar yaranmışdır.

31 avqust 1986-cı ildə Karpatda güclü zəlzələ baş vermişdir. Zəlzələnin episentri Baranca dağına düşmüştür. Zəlzələnin maqnitudası  $M=7$ , ocağın dərinliyi yer səthindən 132-144 km təşkil etmiş, intensivliyi MSK-64 şkalasına əsasən 8 bal qiymətləndirilmişdir. Zəlzələ zamanı qruntun rəqsi hərəkətlərinin təcili üfqi istiqamətdə  $0,23 \text{ g}$ , şaquli istiqamətdə isə  $0,1 \text{ g}$  təşkil etmişdir. Zəlzələ nəticəsində Kişinyov şəhərində və Moldaviya Respublikasının 6 rayonunda 118 karkas sənaye binası zədələnmişdir.

Monolit dəmir-beton, daş, iripanelli binalar zəlzələ nəticəsində ciddi zədələnmışlər. Birmərtəbəli polad konstruksiyalı yüngül divar panelli karkas binalar, bu zəlzələ zamanı özlərini yaxşı aparmışlar.

Bu binalarda praktik olaraq, zədələnmələr müşahidə edilməmişdir [3].

17 oktyabr 1989-cu ildə ABŞ-in Kaliforniya ştatında güclü zəlzələ baş vermişdir. Zəlzələnin episentri San Fransisko şəhərindən 100 km cənub-şərqi istiqamətində yerləşən Santa-Kruş dağında, San-Andreaş tektonik çatına düşmüştür.

Episentrde qruntun rəqsi hərəkətlərinin təcili  $0,68 \text{ g}$ , yer səthində isə  $1,2 \text{ g}$  olmuşdur. "Loma-Prieta" zəlzələsi, Kaliforniya ştatı tərəfində ən güclü zəlzələlərdən, biri olmuşdur. Zəlzələnin maqnitudası  $M=7,1$  davametmə müdдəti 10 san olmuşdur. Zəlzələ nəticəsində 100000 əhali fəlakət zonasından köçürülmüşdür. Zəlzələ nəticəsində 67 insan tələf olmuşdur.

Polad, dəmir-beton karkas binalarda uçmalar, ciddi zədələnmələr baş verməmişdir. Şəhərdə əsas dağılma 1936-cı ildə istismara verilmiş polad konstruksiyalı körpünün aşırım qurğusunun uçması olmuşdur. İki aşırımda, aşırım qurğusunun uçmasına səbəb dayaqlarda 20 ədəd boltların zəlzələ yükü nəticəsində kəsilməsi olmuşdur. Kaliforniya Universitetinin mütəxəssisləri tərəfindən "Bay-Bridge" köprüsü-

nün zəlzələ təciliñin təsirini öyrənmək məqsədi ilə körpünün uçmamış hissəsində natura sınaqları aparılmışdır.

Zəlzələ zamanı körpü ərazisində təciliñin üfqı komponenti 0,22 g, yer səthində isə 0,39 g təşkil etmişdir.

Körpü üzərində iki növ sınaqları aparılmışdır: - Birinci növ sınaqlar aşırı qurğusunun ortasına elektrik mühərriki vasitəsilə şaquli və üfqı qiyməti və tezliyi dəyişən dinamiki yükün verilməsini nəzərdə tutmuşdur; - İkinci növ sınaqlar hidrodomkrat vasitəsilə körpüyü üfqı istiqamətdə statiki yükün verilməsini nəzərdə tuturdu. Üfqı qüvvənin maksimal qiyməti  $P=453$  tq təşkil etmiş və təciliñ 0,9 g səviyyəsinə uyğun gəlmüşdür.

Sınaqlar zamanı boltlara ötürülən yükün buraxıla bilən həddi 20-30% keçməsinə baxmayaraq, birləşmə düyünlərinin boltları dağınık, körpü fermasının yerdəyişməsi 3,13 sm təşkil etmişdir. Körpü elementlərinin müayinəsi 1400 elementin güclənməsini tələb etmişdir [4].

3 mart 1985-ci ildə Çiliidə dağıdıcı zəlzələ baş vermiş və ölkənin mərkəzi hissəsini əhatə etmişdir. Zəlzələnin maqnitudası  $M=7,8$ , ocağın dərinliyi 33 km, davamətmə müddəti 40 s olmuşdur. Zəlzələ zamanı təciliñ qeyd edilmiş maksimal qiyməti üfqı istiqamətdə 0,67 g, şaquli istiqamətdə isə 0,86 g təşkil etmişdir. Zəlzələnin episentri Sakit okeanda Alqarroba yaşayış məntəqəsindən 20-22 km aralıqda qeydə alınmışdır.

Santyaqo və onun ətrafında zəlzələyə davamlı tikinti normalarının tələblərinə uyğun laiyhələndirilən müasir polad konstruksiyalı kar-kas binalarda ciddi zədələnmələr müşahidə edilməmişdir.

Bu binaların ikinci dərəcəli konstruksiyalarında və dekorativ elementlərdə zədələnmələr yaranmışdır [5].

Yer kürəsində baş vermiş 12 güclü zəlzələnin mühəndisi tədqiqatı Amerika Birləşmiş Ştatlarının müvafiq institutları tərəfindən aparılmışdır və cədvəl 2-də göstərilmişdir [6].

## cədvəl 2

Sıra sayı	Zəlzələlərin adı	Zəlzələnin baş verme tarixi	Zəlzələnin maqnitudası	Təciliñ maksimal qiyməti
1	2	3	4	5
1	Prins Uilyam (Alyaska, ABŞ)	1964	9,2	-
2	San-Fernando (Kaliforniya, ABŞ)	1971	6,4	1,24 g
3	Manaque (Nikaraqua)	1972	6,2	0,39 g
4	Qvatemala	1976	7,5	-
5	Tanşan (CXR)	1976	7,8	-
6	Argentina	1978	7,4	-
7	İmperiel Velli (Kaliforniya, ABŞ)	1979	7,5	1,66 g
8	El-Acnam Əlcəzair	1980	7,3	1 g
9	Koalinqa (Kaliforniya, ABŞ)	1983	6,7	0,54 g
10	Pik Borex (Aydaxo, ABŞ)	1982	7,3	-
11	Çili	1985	7,8	0,85 g
12	Mexico	1985	8,1	0,18 g

**Tədqiqatlar əsasında alınmış nəticələr:**

- eyni rayonlarda eyni yerdə zəlzələlərin təkrarlanması tendensiyası;
- seismotektonika nəzəriyyəsi ilə çox zəlzələlərin mexanizminin izah olunmaması;
- zəlzələ çatlarının çox uzun olması daha güclü zəlzələnin ( $M>7$ ) baş verməsinə səbəb olur;
- rayonun seysmikliyinin qiymətləndirilməsində zəlzələ sinmalarının aktivliyi və geoloji dövrlər haqqında məlumatlar böyük əhəmiyyət kəsb edir;
- qruntların amplituda, tezlik xarakteristikalarının əsas xüsusiyyətləri və zəlzələnin binalara təsir etmə müddətləri zəlzələ çatlarının parametrlərindən (uzunluğu, eni, hərəkət sürəti, tipi və s.) və həmçinin inşaat meydançasında layların qalınlığından və onların fiziki xüsusiyyətlərindən asılı olması;
- binanın zəlzəleyə davamlılığı əsasən üfqı yüksəkləri qəbul edən konstruksiyalar tərəfindən təmin olması, bu konstruksiyaların aşağıdakı tələbləri ödəməsi:
  - a) kəsilməməzlik; b) materialların elastiki həddən sonra işləməsi (onların təsirə təbə olması);
  - v) monolitlik (rabitələrinin miqdarının çoxluğu, kövrək elementlərin yoxluğu).

Zəlzəleyə davamlı binalar, plan və hündürlik boyu müntəzəm olmalı, yükdaşıyan elementlərin sərtlikləri və möhkəmlilikləri arasında müəyyən nisbət saxlanılmalıdır, qrunutun hərəkəti zamanı bina vahid bütöv sistem kimi işləməli, binada kəskin çıxıntılar, gərginlik toplayıcıları olmamalıdır.

Zəlzələlər zamanı binaların zədələnməsinin əsas səbəbləri aşağıdakılardır:

1. Horizontal yüklərə pis işləyən materiallardan hazırlanan konstruksiyalar məsələn, armaturlanmamış hörgü, kövrək beton dirəklər.
2. Konstruktiv hesabatlarda səhvler.
3. Rabitələrin çatışmaması.
4. Konstruksiyaların materiallarının keyfiyyətinin aşağı olması.
5. Gözlənilən zəlzələ intensivliyinin düzgün qiymətləndirilməməsi.
6. Özüllərin layihələndirilməsində səhvler.

**Aparılmış tədqiqatların nəticələri:**

Dünyanın bir çox ölkələrdə baş vermiş dağidıcı zəlzələlər zamanı yüksəkmərtəbəli polad karkas binalarda kütləvi uçmalar baş vermemişdir. Buna baxmayaraq, bu binalarda çatlar, karkasın düyünlərində ciddi zədələnmələr yaranmışdır. Birmərtəbəli yüngül polad karkas binaların əsasən kərpic arakəsmələrində, keramit-beton panellərində çatlar yerli dağılmalar.

### İstifadə edilmiş ədəbiyyat

1. Жунусов Т.И., Килимник Л.Ш., Ашинбеков М.У., Ицков И. Е. «Повреждения промышленных зданий при 19(20) марта 1984 г. Строительство в особых условиях, сейсмостойко строительство». Выпуск №9. М.1984 г.
2. Килимник Л.Ш. «Предварительный комплексный анализ последствий разрушительного землетрясения в Чили 3 марта 1985 г. Сейсмостойкое строительство». Выпуск №2. М.1987 г.
3. Клячко М.А. «Землетрясение и мы» Санкт Петербург. РИФ / Интеграф, 1999.
4. Нисенбоев О.Б. «Реакция каркасных производственных зданий при Карпатском землетрясении 1986 г. Строительство в особых условиях, сейсмостойкое строительство». Выпуск №8. М.1987 г.
5. Петров А.А. «Результаты инженерного анализа последствий двенадцати сильных землетрясений США. Сейсмостойкое строительство». Выпуск №5. М.1987 г.
6. Самойлова С.Ю. «Предварительный анализ последствий землетрясения в Сан-Франциско 17 октября 1983 г. Сейсмостойкое строительство». Выпуск №1. М.1991 г.

UOT 624.042.7; 624.01:550.34

**BİNA VƏ QURĞULARA TƏSİR EDƏN SEYSMİK YÜKLƏRİN  
MÜƏYYƏN EDİLMƏSİ METODUNUN TƏKMILLƏŞDIRİLMƏSİ**  
tex. üzrə f.d., A.N.Qarayev, Azərbaycan İnşaat və Memarlıq ETİ-nin direktoru.

**УСОВЕРШЕНСТВОВАНИЕ МЕТОДА ПО ОПРЕДЕЛЕНИЮ СЕЙСМИЧЕСКИХ НАГРУЗОК,  
ДЕЙСТВУЮЩИХ НА ЗДАНИЯ И СООРУЖЕНИЯ.**

д.ф.но mex, А.Н.Гараев, директор Азербайджанский НИИ Строительства и Архитектуры.

**IMPROVEMENT OF METHOD FOR DETERMINING THE SEISMIC LOADS ACTING  
ON BUILDINGS AND STRUCTURES**

doc. of phil. in tech., A.N.Qarayev, Azerbaijan Scientific-Research Institute for Building and Architecture, director

**Xülasə:** Məqalə bina və qurğuların zəlzələyə davamlığının artırılması məqsədi ilə onlara təsir edən seysmik yüklərin qiymətinin təyin edilməsi metodunun təkmilləşdirilməsi və bu metodun qüvvədə olan tikinti normalarına tətbiq olunmasına həsr olunmuşdur. Seysmik yüklerin təyin olunması metodu MDB və Avropa ölkərinin təcrübəsi nəzərə alınmaqla işlənilmişdir.

**açar sözlər:** seysmik yükler, bina və qurğular, qrunutun təcili, seysmik əmsal, dinamiklik əmsali, bina və qurğuların məxsusi rəqsləri, tikinti norma və qaydaları

**Резюме:** Статья посвящена усовершенствованию методов по определению значения сейсмических нагрузок действующих на здания и сооружения с целью увеличения их сейсмостойкости. Метод по определению сейсмических сил разработан с учетом опыта стран СНГ и Европы.

**ключевые слова:** сейсмические нагрузки, здания и сооружения, ускорение грунта, сейсмический коэффициент, динамический коэффициент, собственные колебания зданий и сооружений, строительные нормы и правила.

**Summary:** This paper was dedicated to increase the seismic sustainability of buildings and structures, to improve the methods of definition of the values of seismic loads and application of this method to the acting construction standards. The methods of definition of the values of seismic loads have been developed taking into account the experience of the CIS and European countries.

**key words:** seismic loads, buildings and structures, ground acceleration, seismic coefficient, dynamic coefficient, special oscillations of buildings and structures, construction standards and rules

Son zamanlarda dünyada baş verən zəlzələrin intensivliyinin artması bina və qurğuların seysmik təsirlərə qarşı dayanıqlığının artırılmasını tələb edir. Bir çox ölkələrdə bina və qurğuların dayanıqlığının artırılması üçün mövcud tikinti norma və qaydalarında dəqiqləşdirmələr aparılmış və təsir edən üfüqü seysmik yüklerin qiyməti artırılmışdır.

Azərbaycanda başqa ölkələrdə olduğu kimi zəlzələyə davamlı bina və qurğuların tikintisinin təmin edilməsi və ölkə ərazisində seysmik riskin azaldılması məqsədi ilə yeni normativ AzDTN 2.3-1 "Seysmik rayonlarda tikinti" sənədi işlənilmiş və 01.02.2010-cu il tarixdən güvvəyə minmişdir.

Yeni normativ sənəd MDB (Ukrayna, Rusiya, Qazaxıstan və s), Avropa (Avrokodlar) [1,3,4,5,6] və ABŞ ölkəlerinin təcrübəsi nəzərə alınmaqla işlənilmişdir.

Yeni normativ sənədin işlənilməsində və tərtib olunmasında əsas məsələlərdən biri respublika ərazisinin seysmik rayonlaşdırılmasının qiymətləndirilməsi olmuşdur. Rusiyada, Ukraynada, Qazaxıstanda və s. MDB ölkələrində ərazinin seysmikliyi ümumi seysmiki rayonlaşdırma (USR) xəritələr dəstində əsasən qəbul edilir. Bu xəritələr dəsti seysmik təhlükəsizliyi üç səviyyədə qiymətləndirməyə imkan verir.

I səviyyə A xəritəsi üzrə normal (kütləvi), II və III səviyyələr B və C xəritələri üzrə yük-

sək məsuliyyət dərəcəli obyektlərin tikintisində qəbul edilir. Obyektlərin məsuliyyətlik dərəcəsindən asılı olaraq ərazinin seysmikliyinin qəbul edilməsi sual doğurur və bizim fikrimizcə bu doğru deyildir. Ərazinin seysmikliyini bina və qurğuların asılı olaraq qəbul etmək olmaz və onların məsuliyyətlik dərəcəsi hesablama düsturlarına əlavə əmsal daxil etməklə nəzərə alınmalıdır.


Bu nöqtəyi-nəzərdən yeni AzDTN 2.3-1 normativ sənədi üçün seysmik rayonlaşdırma xəritəsi kimi SSRİ-nin süqutuna qədər qüvvədə olan qəbul edilmiş xəritə saxlanılmışdır və bina və qurğuların təyinatından asılı olaraq məsuliyyətlik əmsalı hesablama düsturlarına əlavə edilmişdir.

Azərbaycan Respublikasının ərazisi təcilləri  $0,25\text{ g}$  və  $0,5\text{ g}$  olan 2 seysmik – 8 və 9 ballıq zonalara bölünmüştür. Respublika ərazisinin (Böyük və Kiçik Qafqaz)  $25\%-i$  9 ballıq,  $75\%-i$  isə 8 ballıq zonalara aid edilmişdir (şəkil 1).

Yeni normaların işlənilməsi zamanı ərazinin fon seysmiklik ballı ABŞ və Avropa ölkələrində olduğu kimi hər seysmik rayon üçün sabit saxlanılmışdır.

Normativ sənədin hazırlanmasında əsas məsələlərdən biri də tikinti meydançasının qruntlarının seysmik xüsusiyyətlərinin müəyyən edilməsi olmuşdur. Keçmiş SSRİ normasında qruntların seysmik xüsusiyyətləri onların fiziki-mexaniki xassələrinin (məsaməlik, axıcılıq, sulu olması və s.) öyrənilməsi ilə təyin edilmişdir. Bu metod Rusiya, Ukrayna, Qazaxıstan və digər MDB ölkələrinin yeni normalarında saxlanılmışdır. Avropa, ABŞ, Türkiyə və s. ölkələrdə isə qruntların seysmik xüsusiyyətləri qruntlarda eninə seysmik dalğaların yayılma sürətinə ( $\text{V m/s}$ ) əsasən müəyyən edilir. Sixlığı, sərtliyi və möhkəmliyi çox olan qruntlarda seysmik dalğaların sürəti böyük, zəif qruntlarda isə kiçik olur.

MDB və digər ölkələrin normaları təhlil edilərək Azərbaycan üçün işlənən yeni seysmik normada qruntların seysmik xüsusiyyətlərinin müəyyən edilməsində yanaşı qruntlarda eninə seysmik dalğanın yayılma sürətinin nəzərə alınması məqbul sayılmışdır. Qruntlar seysmik xüsusiyyətlərinə görə 4 sinfə bölünmüştür.



Şəkil 1. Azərbaycan Respublikası ərazisinin seysmiklik xəritəsi

Qruntların seysmik xüsusiyyətlərinə görə sinfə bölünməsində ABŞ və Avropa ölkələrinin təcrübəsi əsas götürülmüşdür. Qruntların seysmik xüsusiyyətlərinə görə siniflərə bölünməsi cədvəl 1-də verilmişdir.

Tikinti meydançasının qrunt şəraiti seysmik yükün qiymətinin hesablanması düsturuna qrunt şəraiti əmsalları ( $k_q$ ) daxil etməklə nəzərə alınmışdır. I, II, III və IV sinif qruntlar üçün müvafiq olaraq 0,6; 1,0; 1,3; və 1,6 qəbul edilmişdir. Onu da qeyd etmək lazımdır ki, [1] normalarında qrunt şəraitinin nəzərə alınması seysmik yüksəklərin müəyyən edilməsi zamanı qrunt təciliinin iki dəfə artırılması və ya azaldılması hesabına aparılır. Ukrayna və Qazaxıstan normalarında da qrunt şəraitinin nəzərə alınması müvafiq düsturlara qrunt şəraitini nəzərə alan əmsallar daxil edilməsi yolu ilə aparılır.

Tikinti meydançasının qrunt şəraiti müəyyən edilərkən meydançanın planlaşdırma səviyyəsindən 30 m dərinliyə qədər yerləşən qruntların seysmik xüsusiyyətləri nəzərə alınmışdır.

Bu şərtlər ABŞ, Türkiyə və Avropa ölkələrinin təcrübəsi əsasında qəbul edilmişdir. Tikinti meydançasının planlaşdırma səviyyəsindən 30 m dərinliyə qədər bir neçə qrunt layı yerləşərsə, onda bu qruntlarda eninə seysmik dalğanın sürətinin orta qiymətinin təyin edilməsi məqsəd uyğun sayılmışdır.

Yeni AzDİN 2.3-1 normasının seysmik yüksəklərin qiymətinin müəyyən edilməsi metodunda MDB ölkələrinin normalarının təhlili əsasında bir sıra dəyişikliklər aparılmışdır. Seysmik yükün müəyyən edilməsi düsturuna binaların mərtəbəliliyini nəzərə alan əmsal daxil edilmişdir və onların konstruktiv xüsusiyyətlərini nəzərə alan  $k_2$  əmsalının qiymətləri əsaslı surətdə dəyişdirilmişdir.

burada,  $k_1$  - bina və qurğuların təyinatını nəzərə alan əmsaldır. Bu əmsal əvvəlki normalarda birbaşa düsturda iştirak etməsə də düstur ilə müəyyən edilmiş seysmik yüksəklərin qiymətləri bina və qurğuların təyinatından aslı olaraq 1,0-1,5 dəfə artırılırdı. Bundan fərqli olaraq

Cədvəl 1

Seysmik xüsusiyyətlərinə görə qruntların sinfi	Qruntlar	Eninə seysmik dalğanın yayılma sürəti, V, m/s	$N_{spt}$ zərbə sayı/30 sm
I	bütün növ qaya qruntları; maqmatik sükurlardan ibarət iri parçalı, sıx, az nəmli, tərkibində 30%-ə qədər qumlu-gilli doldurucusu olan qruntlar	>800	--
II	I qrunt sinfinə aid, lakin aşınmış, strukturunda boşluqlar yaranmış qaya qruntları; az nəmli və ya nəmli, çox sıx və orta sıxlıqlı, çıqqıllı, iri, ortadənəli qumlar, az nəmli çox sıx və orta sıxlıqlı xırdadənəli və tozlu qumlar; konsistensiya əmsali $I_L \leq 0,5$ , məsaməlilik əmsali $e < 0,9$ olan gillər və gilcələr, $e < 0,7$ olan qumalar	360÷800	>50
III	nəmliyindən və iriliyindən asılı olmayaraq sıxlığı az olan boş qumlar; su ilə doymuş çox sıx və orta sıxlıqlı çıqqıllı, iri, ortadənəli qumlar; nəmli və su ilə doymuş çox sıx və orta sıxlıqlı xırdadənəli və tozlu qumlar; konsistensiya əmsali $I_L > 0,5$ olan gillər, gilcələr, habelə konsistensiya əmsali $I_L \leq 0,5$ , lakin məsaməlilik əmsali $e \geq 0,9$ olan nəmli gillər, gilcələr, məsaməlilik əmsali $e \geq 0,7$ olan qumalar	180÷360	15÷50
IV	su ilə doymuş sıyıqlaşmaya meyilli qruntlar, tökmə qruntlar, lillər, axan və biogen qruntlar	<180	<15

yeni hesablama üsulunda  $k_1$ -əmsalı (1) düsturuna daxil edilmişdir və hesablamalar sadələşdirilmişdir.  $k_1$ -əmsalının qiymətləri bina və qurğuların təyinatından aslı olaraq [2] normasının cədvəl 4-də verilmişdir.

$k_2$  - bina və qurğularda yol verilən zədələnmələri nəzərə alan əmsal olub, qiyməti cədvəl 2-yə əsasən müəyyən edilir.

Yeni normanın qüvvəyə minməsindən əvvəl mövcud olmuş normalarda [5]  $k_2$ -əmsalının qiyməti konstruktiv xüsusiyyətlərdən aslı olmayaraq 1,0 (bina və qurğularda zədələrin yaranmasına yol verilmir); 0,25 (bina və qurğuların normal istismarını çətinləşdirse də insanların təhlükəsizliyi təmin olunduqda zədələrin yaranmasına yol verilir); 0,12 (bina və qurğuların istismarı müvəqqəti mümkün olmadıqda və insanların təhlükəsizliyi təmin olunmaqla nəzərə çarpacaq zədələrin yaranmasına yol verilir) qəbul edildi. Cədvəldən göründüyü kimi  $k_2$  - əmsalının qiyməti daha diferensial şəkildə verilmiş və sərtləşdirilmişdir.  $k_2$  - əmsalının konstruktiv xüsusiyyətlərdən aslı olaraq qəbul edilməsi və onun qiymətinin artırılması

bina və qurğuların dayanıqlılığının yüksəldilməsinə kömək edir.

Binaların mərtəbə sayını nəzərə alan  $k_3$  əmsalının qiyməti aşağıdakı düsturla müəyyən edilir:

$$k_3 = 1 + 0,02(n-5) \quad 1,0 \leq k_3 \leq 1,25 \quad (2)$$

burada  $n$  - mərtəbələrin sayıdır.

Bina və qurğuların məxsusi rəqslərinin  $i$  forması üçün seysmik  $S_{oik}$  yükünün hesablanması [5] də olduğu kimi saxlanılmışdır və qiyməti konstruksiyaların elastik deformasiyaya uğrama fərziyyəsi qəbul edilərkən müəyyən olunması qəbul edilmişdir:

$$S_{oik} = k_\psi \cdot Q_k \cdot A_o \cdot \beta_i \cdot \eta_{ik} \quad (3)$$

(3) düsturu formaca əvvəlki [5] normasında olduğu kimi saxlanılsa da düsturda iştirak edən - binaların enerjini yayma qabiliyyətini nəzərə alan -  $k_\psi$ ; hesabi seysmiklik -  $A_o$ ; bina və qurğuların məxsusi rəqslərinin  $i$  formasına uyğun gələn dinamiklik -  $\beta_i$  əmsallarının müəyyən edilməsində dəyişiliklər aparılmışdır.

$Q_k$  - hesabi yüksək nəzərə alınmaqla bina və qurğuların seysmik yüklerin tətbiq nöqtəsinə aid olan çəkisidir.

Cədvəl 2

Sıra sayı	Binaların konstruktiv həlləri	$k_2$ əmsalının qiyməti
1	Konstruksiyalarında zədələrin və qeyri-elastik (qalıq) deformasiyaların yaranmasına yol verilməyən, həmçinin zədələnməsi ətraf mühitin və əhalinin təhlükəsizliyi üçün ağır nəticələr yarada bilən yüksək məsuliyyət səviyyəli bina və qurğular	1,0
2	İstismarı çətinləşsə də insanların təhlükəsizliyinə, avadanlıqların olduğu kimi qorunub saxlanılmasına təsir etməmək şərti ilə, konstruksiyalarında zədələrin və qeyri-elastik (qalıq) deformasiyalarının yaranmasına yol verilən bina və qurğular: polad karkas şaquli diafragma və ya sərtlik özəyi olmayan dəmir-beton karkas şaquli diafragma və ya sərtlik özəkli dəmir-beton karkas iri dəmir-beton panel və monolit dəmir-beton divarlı iri blok daşlardan hörülülmüş yükdaşıyan divarlı və dəmir-beton karkas-daş sistemli daş və ya kərpic hörgündən yükdaşıyan divarlı seysmomühafizə sistemlərinin yükdaşıyan dayaqları konstruktiv həllərdən (daş və ya kərpic hörgündən yükdaşıyan divarlı binalardan başqa) asılı olmayaraq mərtəbəliliyi $\leq 5$ olan bütün binalar	0,25 0,35 0,3 0,25 0,40 0,45 0,6 0,25
3	İnsanların təhlükəsizliyi təmin olunmaq şərti ilə konstruksiyalarında kifayət qədər qalıq deformasiyaların, çatların, zədələrin yaranmasına yol verilən və bunun nəticəsində normal istismarın müvəqqəti dayandırılmasına mümkün olan bina və qurğular (qiymətli avadanlıqları olmayan birmərtəbəli sənaye və kənd təsərrüfatı binaları)	0,3

**Qeyd:** Seysmomühafizə sistemləri ilə tikilən binaların yuxarı mərtəbələrinin hesablanması zamanı  $k_2$ -nin qiyməti bu mərtəbələrin konstruktiv xüsusiyyətlərinə uyğun qəbul edilir.

Seysmik əmsal -  $a_o$  -nın qiyməti artırılmışdır və 7, 8, 9 ballıq seysmik rayonlar üçün uyğun olaraq 0,15; 0,25 və 0,5 (əvvəl qüvvədə olan normada [5] uyğun olaraq 0,1; 0,2 və 0,40) qəbul edilmişdir.  $a_o$  -nın qiymətinin artırılması zəlzələ baş verən ərazilərdə zəlzələ ocağından 30÷50 km məsafəyə qədər qrunutun təciliinin 0,2g ÷ 0,8g aralığında dəyişməsi ilə bağlıdır. Aparılmış zəlzələ yazılarının təhlili əsasında Qazaxstan normalarında da [1] seysmik əmsalin qiyməti artırılmışdır. MDB ölkələrinin normalarından [1,3,6] fərqli olaraq seysmik əmsalin hesabi qiymətinin təyin edilməsi üçün onun qiyməti tikinti meydancasının qrunt şəraiti əmsalına vurulur. Hesabi seysmik əmsal -  $A_o$ -nın qiymətinin təyin edilməsi üçün aşağıdakı düstur qəbul olunmuşdur:

$$A_o = k_q \cdot a_o \quad (4)$$

Burada  $k_q$  - qrunt şəraiti əmsali olub, qiyməti I, II, III və IV sinif qrunutları üçün uyğun olaraq 0,7; 1,0; 1,3 və 1,6 qəbul edilmişdir.

Bina və qurğuların məxsusi rəqslerinin  $i$  formasına uyğun gələn dinamiklik əmsali -  $\beta_i$  -nın qiyməti digər normativ [1,3,4,5,6] sənədlərin elmi – nəzəri təhlili əsasında dəqiqləşdirilmişdir.

Aparılmış təhlil əsasında  $\beta_i$  -nın qiyməti [1] normativ sənədlər üzrə bir sıra dəyişiliklər qəbul edilməklə müəyyən edilmişdir. Dinamiklik əmsali  $\beta_i$  -nın qiymətinin Azərbaycan Respublikası üçün aşağıdakı düsturlar ilə müəyyən edilməsi tövsiyə olunmuşdur;

$$\beta_i = 1 + 1,5 \frac{T_i}{T_A} \quad (0 \leq T_i \leq T_A)$$

$$\beta_i = 2,5 \quad (T_A < T_i \leq T_B) \quad (5)$$

$$\beta_i = 2,5 \left( \frac{T_B}{T_i} \right)^{0,5} \quad (T_B < T_i)$$

burada,  $T_i$  – bina və ya qurğunun məxsusi rəqslerinin periodudur. (5) düsturlarında spektrin xarakterik  $T_A$  və  $T_B$  periodları qrunutların sinfindən asılı olaraq cədvəl 3-ə əsasən edilir.

$\beta_i$  dinamiklik əmsalinin minimal qiyməti [1,5] normasında 0,8 qəbul edilmişdir.

(5) düsturlarında isə  $\beta_i$  dinamiklik əmsalinin minimal qiymətinin I, II sinif qrunutları üçün 1,0; III və IV sinif qrunutları üçün 1,2 qiymətlərindən az qəbul olunmaması təklif olunmuşdur.

Məxsusi rəqsler zamanı bina və qurğuların deformasiyaya uğraması formasından və yüklerin yerləşmə yerindən asılı olan  $i$  forması üzrə  $\eta_{ik}$  - əmsalinin müəyyən edilməsi əvvəller qüvvədə olan [5] normasında olduğu kimi saxlanılmışdır.

Hesablama metodunda aparılmış dəyişikliklər ilə əlaqədar olaraq körpüləri hesablaşdırıldıqda  $k_2$  və  $A_o$  əmsallarının hasili hesabi seysmikliyi 7, 8 və 9 bal olan ərazilər üçün uyğun olaraq cədvəl 4-ə görə qəbul edilməsi tövsiyə edilmişdir.

Seysmik yüklerin təsiri zamanı əsas amillərin nəzərə alınması hesablama metodunun təkmilləşdirilməsi bina və qurğuların zəlzələyə davamlılığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ona görə də seysmik yüklerin hesablama metodu gələcəkdə baş verə biləcək zəlzələlərin nəticələri əsasında dəqiqləşdirilməli və real vəziyyətə uyğunlaşdırılmalıdır.

Cədvəl 3

Qrunutların sinfi	$T_A$ (saniyə)	$T_B$ (saniyə)
I	0,10	0,40
II	0,10	0,40
III	0,10	0,60
IV	0,10	0,80

Cədvəl 4

Qruntların sinfi	Hesabi seysmiklik, bal ilə		
	7	8	9
	$k_2 A_0$		
I	0,022	0,044	0,088
II	0,031	0,063	0,125
III	0,041	0,081	0,163
IV	0,050	0,100	0,200

### Nəticələr

1. Tikinti meydançasının qruntları seysmik xüsusiyyətlərinə görə dörd qrupa bölünmiş və ilk dəfə olaraq qruntların seymik xüsusiyyətləri onlarda yayılan eninə dalğaların sürəti ilə səciyyələndirilmişdir.

2. Tikinti meydançasının qrunt şəraiti müəyyən edilərkən meydançanın planlaşdırma səviyyəsindən 30 m dərinliyə qədər yerləşən qruntların seysmik xüsusiyyətləri nəzərə alınmışdır.

3. Tikinti meydançasının qrunt şəraiti seysmik yükün qiymətinin hesablanması düsturuna qrunt şəraiti əmsalları ( $k_q$ ) daxil etməklə nəzərə alınmışdır. I, II, III və IV sinif qruntlar üçün müvafiq olaraq 0,6; 1,0; 1,3; və 1,6 qəbul edilmişdir.

4. Seysmik əmsal  $a_o$  –in qiyməti artırılmışdır və 7, 8, 9 ballıq seysmik rayonlar üçün uyğun olaraq 0,15; 0,25 və 0,5 (əvvəl qüvvədə olan normada [5] uyğun olaraq 0,1; 0,2 və 0,40) qəbul edilmişdir.

5. Seysmik yüklerin təyin ediməsi metodunun təkmilləşdirilməsi və yenidən işlənilməsi nəticəsində seysmik yüklerin qiyməti  $1,5 \div 2,2$  dəfə artırılmışdır. Seysmik yüklerin qiymətinin artırılması bina və qurğuların zəlzələyə davamlılığının uyğun olaraq  $1,5 \div 2,2$  dəfə artmasına səbəb olmuşdur.

### İstifadə edilmiş ədəbiyyat

- Актуализированная редакция СНиП II-7-81 «Строительство в сейсмических районах». Москва, 2011.
- AzDTN 2.3-1 «Seysmik rayonlarda tikinti».
- ДБН В.1.1-12:2006 «Строительство в сейсмических районах Украины».
- Еврокод 8: Проектирование сейсмостойких сооружений.  
Часть 1. Общие положения, сейсмические воздействия и требования по проектированию зданий. 2004.
- СНиП II-7-81\* «Строительство в сейсмических районах». Москва, 1991.
- СНиП РК 2.03.-30-2006 «Строительство в сейсмических районах». Алматы, 2006.

UOT 691.327.

## MİŞARDAŞI TULLANTILARI ƏSASINDA QAZOBETONLARIN İSTEHSAL PERSPEKTİVLƏRİ

*tex.üzrə f.d., YUSİFOV N.R. Azərbaycan İnşaat və Memarlıq ETİ, elmi işlər direktor müavini,  
TAHİROVA A.S. Azərbaycan İnşaat və Memarlıq ETİ, elmi işçi*

### ПЕРСПЕКТИВЫ ПРОИЗВОДСТВА ГАЗОБЕТОНА НА ОСНОВЕ ОТХОДОВ КАМНЕПИЛЕНИЯ

*dr.ph. no mex., H.P.ЮСИФОВ Азербайджанский НИИ Строительства и Архитектуры,  
зам.директора по науке.*

*A.C.TAHIROVA, Азербайджанский НИИ Строительства и Архитектуры, науч.сот.*

### PRODUCTION PROSPECTS AND PROPERTIES OF GAS CONCRETE BASED ON LIMESTONE SAWING WASTE

*doc. of phil. in tech., YUSİFOV.N.R. Azerbaijan Scientific-Research Institute for Building  
and Architecture, deputy director.*

*TAHİROVA A.S. Azerbaijan Scientific-Research Institute for Building and Architecture,  
scientific worker.*

**Xülasə:** Məqalədə müşardaşı istehsalı zamanı yaranan tullantıların fraksiya tərkibinin təhlili verilir. Bu tullantıların tikinti tacrübəsində istifadə yollarına baxılır. Sınaqlar yolu ilə müşardaşı tullantıları əsasında qazobeton istehsalının mümkündüyü aşdırılmışdır. Aparılmış tədqiqatların nəticələri verilir.

**Açar sözlər:** müşardaşı tullantıları, əhəngdaşı, məsaməli beton, qazobeton, aliminium tozu, sixilmədə möhkəmlik.

**Резюме:** В статье приводится анализ фракционного состава отходов камнепиления. Рассматриваются пути использования данных отходов в строительной практике. Экспериментальным путем исследуется возможность производства газобетона на основе отходов камнепиления. Приводятся результаты проведенных исследований.

**Ключевые слова:** отходы камнепиления, известняк, ячеистый бетон, газобетон, алюминиевая пудра, прочность на сжатие.

**Summary:** In this paper it is given fractional composition analysis of stone sawing waste. Also studied utilization possibilities of these wastes in construction practice. Experimentally it's been investigated the possibility of production of gas concrete based on stone sawing waste. The results of conducted research is given.

**Key words:** stone sawing waste, limestone, cellular concrete, gas concrete, aluminium powder, compressive strength.

Respublikamızın ərazisində təbii əhəngdaşı yataqlarının mövcudluğu qədim zamanlardan etibarən əhəngdaşından Bakı və Abşeron ərazisində əsrlərlə aparılmış inşaat işlərində geniş həcmidə istifadəsini şörtləşdirmişdir. Ənənəvi olaraq əhəngdaşı süxurlarından kəsilmiş hörgü daşlarından ("kubik" daşının) Respublikamızın ayrı-ayrı regionlarında, o cümlədən Abşeron ərazisində əsas tikinti materialı kimi istifadə olunmuşdur. Belə ki, Bakının əsrlərdən bu günə kimi formalasılmış memarlığı, yəni qədim tarixi abidələri bunu subut edir.

Sənayenin və texnikanın inkişafı ilə bağlı əhəngdaşının mexanikləşdirilmiş kəsmə üsulu ilə çıxarılması və müəyyən standartlara uyğun daşların istifadəsi XX-ci əsrin ikinci yarısından

etibarən tikintinin son dərəcə yüksək templə artmasına və nəticə etibarı ilə yeni yaşayış binalarına artan tələbatı ödəməyə imkan yaratmışdır. Qeyd olunan bütün bu üstünlük'lərə baxmayaraq əhəngdaşının istifadə səmərəliliyinin artırılması istiqamətində bir sıra çatışmamazlıqlar qalmaqdadır.

Buna misal olaraq daşkəsmə aqreqatlarının dövrümüzün müasir inkişaf tələblərinə tam mənada uyğunlaşdırılmaması və bu istiqamətdə elmi və texniki tədqiqatların son illər aparılmaması, əhəngdaşı yataqlarında süxurların yerləşmə geologiyasından (laylarda müəyyən çatların olması), daşkəsmə texnologiyasından (daşkəsmə avadanlığı və aqreqatların disk-lərinin qalınlığından) və bir sıra digər obyektiv

səbəblərə görə istehsalat prosesi zamanı 30-40%-ə qədər tullantılar yaranır.

İstehsalat prosesində yaranan tullantıların təkrar istehsalı və standarta uyğun gəlməyən daş materiallarının tətbiqi yollarının araşdırılması bu gün respublikamızın inşaat kompleksi qarşısında duran aktual problemlərdən biridir. Bu problemin həlli mövcud xammal ehtiyatlardan səmərəli istifadəyə və yeni iş yerlərinin açılmasına xidmət edər.

Hal-hazırda daşkəsmə müəssisələrinin fəaliyyəti zamanı istifadə olunan texnoloji üslublardan, daşkəsən alət və mexanizmlərin konstruksiyasından və texniki imkanlarından, daş yataqlarında sükurlarda olan çatların səviyyəsindən və s. kimi amillərdən asılı olaraq təbii sükurun müəyyən hissəsi but, parça və toz hələndə tullantıya çevirilir.

Yaranan tullantıların yeni inşaat materiallarının istehsalında istifadəsi yollarının müəyyənləşdirilməsi mövcud təbii ehtiyatlardan daha səmərəli istifadə ilə yanaşı ekoloji problemlərin həlli üçündə vacibdir.

Daş kəsmə sənayesinin istehsalat sahələrində tətbiq olunan texnoloji üsul və avadanlıqlardan, əhəngdaşı yataqlarının xüsusiyyətlərindən və s. kimi amillərdən asılı olaraq müşardası istehsalı zamanı yaranan tullantıların fraksiya tərkibi və miqdarı cədvəl 1-də verilmişdir. Cədvəldən göründüyü kimi bu tullantıların 40-60%-nə qədərini əhəngdaşı qumu və tosu təşkil edir.

Bu tullantıların qum və çinqıl fraksiyaları yol tikintisində yol örtüyünün əsasının təşkil olunmasında dolgu materialı kimi, eləcə də, kimyəvi tərkibinə görə sement istehsalına yararlı hissəsi isə müvafiq olaraq sement istehsalında istifadə olunur. Bu baxımdan 1990-cı ildə işlənilmiş [3,4] Respublika standartları əhəng-

daşı qumu və çinqılının material kimi istifadəsinə texniki şərtlərlə tənzimləyir.

Vaxtı ilə Respublikamızda qum və çinqıl fraksiyasından yüngül doldurucu kimi betonların istehsalında istifadə olunurdu və belə fraksiyalardan istifadə olunması müasir dövrümüz üçün də aktualdır.

Bununla belə müşardası istehsalında yaranan narın qum və toz fraksiyalarının ("şibin") qeyd olunan məqsədlər üçün istifadəsi tövsiyə olunmadığından bu tullantılardan məhdud həcm-də inşaat praktikasında istifadə olunur. Qeyd etmək lazımdır ki, bu tullantıların miqdari emal olunan sükur kütləsinin 26-30%-i təşkil edir.

Lakin, xırda fraksiyalı əhəngdaşı tullantılarının təkrar istifadəsinin çox böyük praktiki əhəmiyyəti var.

Məsaməli betonların istehsalında istifadə olunan narın dispers doldurucunun tərkibi hazırlanarkən əvvəlcədən üyüdülməsi əlavə enerji məsrəflərinə və materialın dəyərinin də artmasına səbəb olur.

Əhəngdaşı tullantılarının narın hissəsinin miqdarının çox olmasına və məsaməli betonların istehsalında əlavə olaraq üyüdülməsini nəzərə alaraq Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İstututunda son illər əhəngdaşı tullantıları əsasında məsaməli beton tərkiblərinin işlənilməsi mümkünüyü istiqamətdə məqsəd-yönlü tədqiqatlar aparılmışdır [1,2].

Ümumiyyətlə, mineral yapışdırıcılar əsasında normal nəmlilik-temperatur şəraitində bərkiyən və eləcə də atmosfer təzyiqi altında istilik-nəmlik emalı ilə istehsal olunan narın dispers dolduruculu məsaməli betonlar və yüngül köpüklü betonlar istilikizolyasiya və istilikizolyasiya-konstruksiya materiallarına aid olunur [5].

#### Növünə görə müşardası tullantılarının miqdarı

cədvəl 1

Məmulatın növü	Müxtəlif tullantıların miqdarı, %-lə		
	But daşı	Parçalar	"Şib" və qırıntı
Möhkəmliyi $35 \text{ kq/sm}^2$ -ə qədər əhəngdaşı yatağı	37	15	48
Möhkəmliyi $35 \text{ kq/sm}^2$ -dən çox olan əhəngdaşı yatağı	20	20	60

*Qeyd:* 100% kimi müşardası tullantılarının ümumi miqdarı qəbul olunmuşdur.

Məsaməli betonlar - məsaməli yapışdırıcıının bərkiməsi və ya hidrotermal sintez nəticəsində kapilyarməsaməliliklə yanaşı hel tərkibinin mikroməsaməliliyə malik sünidən materialları adlanır.

Bu materialların qəfəsəli məsamələri  $0,2\text{--}10\text{-}4$  sm, kapilyar məsamələri  $10^{-4}\text{--}10^{-5}$  sm və hel tərkibində mikroməsaməlilik -  $10^{-6}$  sm ölçülərində olur.

Məsaməli betonlar növlərinə görə aşağıdakı şəkildə fərqləndirilir:

təyinatına görə - orta sıxlıqlı ( $\leq 500$  kq/m<sup>3</sup>) istilikizolyasiya, 500-900 kq/m<sup>3</sup> sıxlıqlı istilikizolyasiya -konstruktiv və konstruktiv 900-1200 kq/m<sup>3</sup> sıxlıqlı;

məsamələndirmə üsuluna görə - qazəməlgəlmə, köpükləndirmə və köpük - qazəməlgəlmə;

yapışdırıcının növünə görə -sement (qazlibetonlar, köpüklübetonlar), əhəng yapışdırıcı (qazsilikat, köpüksilikat), qarışq sement-əhəng yapışdırıcı (sement və əhəngin miqdardından asılı olaraq qazlibetonlar, qazsilikat);

bərkimə şəraitinə görə - təbii şəraitdə, atmosfer təzyiqi şəraitində (istilik-buxar emalı kameralarında, elektrik ötürülmə üsulu ilə qızdırılan xüsusi qəliblərdə, termoaktiv qəliblərdə, infraqırmızı şüalandırma kameralarında), yüksək təzyiqdə (avtoklav).

Sonuncu iki qrup istehsalat proseslərində əlavə enerji sərfi ilə xarakterikdir və şübhəsiz ki, materialın maya dəyərini nisbətən artırır. Bu baxımdan praktiki və iqtisadi cəhətdən təbii şəraitdə bərkiyən məsaməli betonlar daha çox maraq kəsb edir.

#### Ələkdən keçirilmiş əhəngdaşı tozunun ("şibin") fraksiya tərkibi

cədvəl 2

Sıra sayı	Tozun həcm çəkisi, $\gamma$ , kq/m <sup>3</sup>	Standart ələklərdə qum qalığı	Ələk gözlərinin ölçüsü, mm			Qumun irilik modulu, $M_{ir}$	Təbii nəmliyi, %-la
			0,315	>0,14	'0,14		
1	2	3	7	8	9	10	11
1	1125,0	Xüsusi qalıq, $a_i\% - lə$	-	86,0	14,0	0,86	4,5
		tam qalıq %	-	86,00	-		
2	1110,0	Xüsusi qalıq, $a_i\% - lə$	45,00	47,3	7,7	1,37	4,4
		tam qalıq %	45,00	92,30	-		

2013-cü ildə AzİMETİ-də aparılan tadqiqatların məqsədi müşardaş istehsal zamanı yaranan tullantıların effektiv utilizasiya sahələrinin müəyyənləşdirilməsi, onların təkrar istehsal sahələrinə cəlb olunması və narındispers əhəngdaşı tullantılarının yüngül hörgü materialları istehsalında istifadəsi mümkünüyü araşdırılmışdır.

Aparılmış tədqiqatlarda əhəngdaşı tullantıları əsasında məsaməli materialların (betonların) alınması mümkünüyünün qiymətləndirilməsi üçün ilkin sınaqlar aparılmışdır. Umumiyyətlə, belə materialların istehsalında üyündülmüş xammaldan və ya təbii halda narın dənəvərliyə malik materiallardan, yəni, istilik-elektrik stansiyalarında daş kömürün yandırılmasından alınan kül kimi materiallardan istifadə olunur. Bu baxımdan əhəngdaşı tozunun çox hissəsi 0,315 mm-dən kiçik olan fraksiyadan təşkil olunur.

Aparılmış tədqiqatlarda əhəngdaşı tullantılarının narın qum və toz hissəsi ilkin olaraq gözləri 0,63 və 0,315 mm olan müvafiq ələklərdən keçirilərək ayrılmış və məsaməli beton (qazobeton) tərkiblərinin işlənilməsində istifadə olunmuşdur [2].

Bu halda istifadə olunan əhəngdaşı tozunun fraksiya tərkibləri cədvəl 2-də verilənlərə uyğun olmuşdur.

Qeyd olunan şəkildə hazırlanmış əhəngdaşı tozu çox narın qumlar kimi xarakterizə olunur. Şübhəsiz ki, bu qəbildən olan qumların digər inşaat materiallarının istehsalında istifadəsi texniki baxımdan yolverilməzdir.

Məsaməli betonlarda istifadə olunan narın doldurucunun üyüdülmə dərəcəsinin yüksək və xüsusi səthinin  $120-200 \text{ m}^2/\text{kq}$  olması məqsədə uyğun hesab olunur ki, bù fraksiya tərkibləri qeyd olunanlara uyğun gəlir. Məhz buna görə də, onun təkrar olaraq üyüdülmədən məsaməli betonların yaradılmasında istifadəsi mümkünluğu və onların fiziki-mexaniki göstəricilərinin qiymətləndirilməsi aparılmış sınaqlarla yoxlanılmışdır.

Tədqiqatlarımızdə təbii hava şəraitində bərkiyən və avtoklav üsulu ilə emalı tələb olunmayan məsaməli betonların istehsalı mümkünluğu qiymətləndirilmişdir.

Ələkdən keçirilmiş əhəngdaşı tozundan istifadə etməklə 4 növ məsaməli beton (qazbeton) tərkibləri işlənilmiş və sınaq nümunələri hazırlanmışdır. Sınaqlarda yapışdırıcı material kimi Holcim Azərbaycan şirkətinin istehsalı olan "Ekspres Plas" (CEM I 52,5 N) semenindən istifadə olunmuşdur.

Aparılmış ilkin laborator sınaqlarında əhəngdaşı tozu əlavə olaraq üyüdülmədən tərkiblərin işlənilməsində istifadə olunmuşdur.

Daşkəsmə zamanı yaranan adi tallantilar laborator sınaqlar zamanı  $0,63$  və  $0,315 \text{ mm}$  gözləri olan ələkdən keçirilmiş və sonra bunun əsasında məsaməli beton qarışqları hazırlanaraq qəliblərdə formalasdırılmışdır. Sınaq nümunələri ölçülərinin tili  $10 \text{ sm}$  olan kublardan ibarətdir.

Məhluların tərkiblərində komponentlərin çəki üzrə miqdari, həcm çəkisi və sıxılmada möhkəmlik göstəricisi

cədvəl 3

Tərkiblərin sıra sayı	Komponentlərin miqdari, kq/m <sup>3</sup>					Hazırlanmış məhlulun həcm çəkisi, kq/m <sup>3</sup>	Doldurucu: Sement nisbəti
	Sement	Gips	Əhəngdaşı tozu	Su	Al. tozu		
1	2	3	3	4	5	6	7
QB 1	293	18	293	295	3,4	880	1,0
QB 2	392	22	314	335	3,8	900	0,85
QB 3	268	24	358	343	3,9	780	1,28
QB 4*	293	22	293	310	3,95	1050	1,0


*Qeyd:* QB4\*- tərkibində əhəngdaşı tozu kimi qəbul olunmuş dispers doldurucunun fraksiyası  $0,63 \text{ mm-dən}$  kiçik, digər tərkiblərdə isə  $0,315 \text{ mm-dən}$  kiçik olaraq qəbul olunmuşdur.

İşlənilmiş tərkiblərdə məsamə əmələgətiriçi kimi PIAK-3 markalı alüminium tozdan istifadə olunmuşdur. Alüminium tozu tərkibə əlavə olunmamışdan əvvəl səthi aktiv maddələrlə suda qarışdırılır ki, bu da komponentin aktivliyini və qazəmələğəlməni təmin edir. Bu alüminium tozunda aktiv alüminiumun %-lə miqdarı  $82\%-ə$  qədər olur. İşlənilmiş məsaməli beton (qazobeton) tərkibləri cədvəl 3-də verilmişdir.


Tərkiblər üzrə nümunələrin həcm çəkisi yeni hazırlanmış beton tərkiblərə görə verilmişdir. Tərkiblərdən göründüyü kimi nümunələrin nəmliyi  $30-35\%$  təşkil edir. Sınaq nümunələri marka möhkəmliyini aldıqdan sonra nümunələr tam kütləyə qədər qurudularaq tərkiblərin, yəni işlənilmiş məsaməli betonların həqiqi həcm çəkisi təyin olunmuşdur.

Nümunələrin sınağı normal temperatur-nəmlik mühitində su vannasında saxlanıldıqdan və 1 gün ərzində  $6-10\%$  nəmliyə qədər qurudulduqdan sonra sınaqlar 7, 14 və 28 gün ərzində qurudulmaqla da aparılmışdır. Sınaqlarda hər tərkibdən 3 seriya və hər seriyada 6 nümunə olaraq qəbul olunmuşdur. Hazırlanmış beton kub nümunələrinin pres altında sıxılmaya sınağı aparılmışdır. Tərkiblərin sınaq nəticələri cədvəl 4-də verilmişdir. Cədvəldə verilmiş göstəricilər seriyalar üzrə orta göstəriciləri xarakterizə edir.

Nümunələrin hazırlanması və sınaqlarla sıxılmada möhkəmlik şəkil 1 və 2-də verilmişdir.



**Şəkil 1. Məsaməli beton nümunələrinin hazırlanması**



**Şəkil 2. Məsaməli beton nümunələrinin sıxlımda möhkəmliyə sınığı**

Eyni konsistensiyaya malik məsaməli beton tərkiblərinin fiziki-mexaniki göstəricilərinin sınaq nəticələri

cədvəl 4

Sıra sayı	Həcm çəkisi, kq/m <sup>3</sup>		Sıxlımda möhkəmliyi, MPa		
	Təzə hazırlanmış	28 günlük	R <sub>7</sub>	R <sub>14</sub>	R <sub>28</sub>
QB 1	957	700	0,85	0,70	1,32
QB 2	997	870	1,18	1,42	2,00
QB 3	1012	738	0,82	1,14	1,25
QB 4*	1025	780	1,46	1,51	1,77

Sınaqların nəticələri göstərdi ki, QB1 beton tərkibi B1,0, QB3 tərki B0,75 və QB2, QB4 tərkibləri B1,5 sinfinə uyğun gəlir. İslənilmiş bu tərkiblər həcm cəkisi etibarı ilə istilikizolyasiya-konstruktiv qazobetonlara (normaların tələblərinə görə  $700 \text{ kg/m}^3$ -a qədər) və möhkəmlik baxımından QB2, QB4 tərkibləri istilikizolyasiya-konstruktiv qazobetonlara B1,5, digər tərkiblər isə istilikizolyasiya qazobetonlarına uyğun gəlir.

Cədvəl 3-dən göründüyü kimi tədqiqatlarda gips yapısdırıcısının və aliminium tozunun miqdarı müəyyən qədər çox götürülmüşdür. Belə ki, təbii şəraitdə bərkiliyən qazobeton tərkiblərində texniki mənbələrin materiallarına

əsasən gipsin miqdarı  $6 \text{ kg/m}^3$  və aliminium tozunun miqdarı  $1,0 \text{ kg/m}^3$  qəbul olunur. Bu tədqiqatlarda isə əhəngdaşı tozu məsaməli beton tərkiblərinin yaradılması və məsamə əmələgəlmə effektinin obyektiv qiymətləndirilməsi üçün seçilmişdir.

Bu materiallardan monolit divarlı binaların daxilində istilik izolyasiya qatı kimi və daxili arakəsmələrdə tətbiqi tövsiyə olunur. Binaların zəlzələyə davamlılığı baxımından binaların cəkisinin azaldılması nəticə etibarı ilə ötürürlən seysmiki yükün qiymətini azaltmağa imkan verir ki, bu da binaların etibarlılığını təmin edir.

## NƏTİCƏLƏR

- Əhəngdaşı tozu əsasında  $270 \div 390 \text{ kg/m}^3$  sement sərfi ilə B0,75, B 1,0 və B 1,5 sinfinə uyğun məsaməli betonların işlənilməsi mümkündür.
- İslənilmiş yeni məsaməli beton (qazobeton) tərkibləri təyinatı etibarı ilə istilikizolyasiya və istilikizolyasiya-konstruktiv qazobetonlara uyğundur.
- Materialların tərkiblərinə kvars qum əlavə etməklə gips və aliminium tozunun miqdarını azaltmaq olar.

## İstifadə edilmiş ədəbiyyat

- Mışardaşı istehsalı tullantılarından istifadə etməklə yüngül divar materiallarının proqressiv konstruksiyalarının işlənilməsi və onların əsasında zəlzələyə davamlı binaların konstruktiv həllərinin təkmilləşdirilməsi. AzİMETİ, elmi-texniki hesabat: 2004, 58 s.
- Mışardaşı tullantıları əsasında süni hörgü materialları tərkiblərinin işlənilməsi və tikinti praktikasında tətbiqinə dair təkliflərin işlənilməsi. AzİMETİ, elmi-texniki hesabat: 2013, 38 s.
- “Щебень из известняка – ракушечника. Технические условия. РСТ Азерб. Респ. 264-90”.
- “Песок из известняка – ракушечника. Технические условия. РСТ Азерб. Респ. 265-90”
- Бетоны ячеистые. Технические условия. ГОСТ 25485—89.
- Пособие по проектированию бетонных и железобетонных конструкций их ячеистых бетонов (к СНиП 2.03.01 - 84), ЦНИИСК им.Кучеренко, 1986, с..91.

УДК 624.131

## КЛАССИФИКАЦИЯ МЕТОДОВ УЛУЧШЕНИЯ СВОЙСТВ И УПРАВЛЕНИЯ ПРОСАДОЧНОСТЬЮ МАССИВОВ ЛЕССОВЫХ ГРУНТОВ

*Габибов Ф.Г., заведующий лабораторией Азербайджанского НИИ Строительства и Архитектуры, E-mail [farchad@yandex.ru](mailto:farchad@yandex.ru)*

## LYOS QRUNTLARIN MASSİVLƏRİNİN BATMASININ İDARƏOLUNMASI VƏ XÜSUSİYYƏTLƏRİNİN YAXŞILAŞDIRILMASI ÜSULLARININ TƏSNİFATI

*Həbibov F.H. Azərbaycan İnşaat və Memarlıq ETİ, laboratoriya müdürü,  
E-mail [farchad@yandex.ru](mailto:farchad@yandex.ru)*

## CLASSIFICATION OF METHODS OF IMPROVING PROPERTIES AND MANAGEMENT OF SUBSIDENES OF MASSIVES OF LOESS SOIL

*Gabibov F.G. chief laboratory Azerbaycan Building and Architekture science-resource institute,  
E-mail [farchad@yandex.ru](mailto:farchad@yandex.ru)*

**Аннотация:** В статье рассмотрены и проанализированы известные классификации методов улучшения свойств и управления просадочностью массивов лессовых грунтов, предложенные В.П.Ананьевым и В.Т.Трофимовым. Автором на основе известных классификаций предложена более подробная классификация методов улучшения свойств и управления просадочностью лессовых грунтов. В этой классификации нашли отражение известные динамические (механические), гидромеханические и гидрохимические способы уплотнения и закрепления просадочных грунтов. Также дополнена геотехническая группа методов.

**Ключевые слова:** грунт, классификация, просадка, массив, лесс, свойства, метод, геотехника, уплотнение, закрепление, взрыв, сваи.

**Xülasə:** Məqalədə V.P.Ananyev və V.T. Trofimov tərəfindən təklif olunmuş məlum lyos qruntlarının massivlərinin batmasının idarəolunması və xüsusiyyətlərinin yaxşılaşdırılması üsullarının təsnifatları baxılmışdır. Müəllif tərəfindən məlum təsnifatlar əsasında lyos qruntlarının massivlərinin batmasının idarə olunması və xüsusiyyətlərinin yaxşılaşdırılması üsullarının daha ətraflı təsnifati təklif olunub. Bu təsnifatda bataq qruntların sıxlığından və bərkidilməsinin məlum dinamiki (məxaniki), hidromexaniki və hidrokimyəvi üsulları öz əksini tapmışdır. Üsulların geotexniki qrupu təkmilləşdirilmişdir.

**Açar sözlər:** qrunt, təsnifatlaşdırma, batma, masiv, lyos, xüsusiyyətlər, üsul, geotexnika, sıxlığından, bərkidilmə, partlayış, svaylar.

**Abstract:** In the article they consider and analyze the well-known methods of improving properties and management of subsidenes of masses of loess soil offered by V.P.Ananyev and V.T.Trofimov. Basing on the well-known classification they offer a more detailed classification of methods of improving properties and management of subsidenes of loess soil. The well-known dynamic (mechanical), hydromechanic and hydrochemical ways of compressing and strengthening subsiding soils. Are reflected in the classification. As well as the geotechnical group of methods is completed.

**Key words:** soil, classification, subsiding, massif, loess, properties, method, geotechnics, compressing, strengthening, explosion, piles.

Ю.М. Абелев и М.Ю.Абелев [1] предложили следующую как бы группировацию методов устранения просадочных свойств лессовых грунтов:

1) механическое уплотнения грунтов как в пределах деформируемой зоны основания, так и в пределах всей толщи просадочного грунта;

2) химическое закрепление путем искусственного создания водостойких сил сцепления между частицами грунта;

3) термическая обработка грунтов в природном залегании с целью получения водостойких сил сцепления вследствие оплавления отдельных минералов, входящих в состав скелета грунта;

4) уплотнение грунта физико-механическими способами - глинизацией и другими.

Было отмечено, что наиболее широко применяются методы механического уплотнения грунта.

Более детальную классификацию методов устранения просадочных свойств лесосовых грунтов предложил В.П.Ананьев [2]. Его классификация представлена в таблице 1. Им также оценена эффективность методов улучшения лесосовых грунтов первого и второго типа по просадочности.

Эти достаточные объемные построения В.П.Ананьева [2], систематизирующие методы улучшения свойств просадочных лесосовых грунтов методами технической мелиорации по мнению В.Т. Трофимова [3] не охватывают всего комплекса методов управления просадочностью массивов этих грунтов. С.В.Воронкович (1989) в связи с этим наряду с механическим уплотнением и физико-химическими типами методов борьбы с просадками выделил в их ранге армирование грунтов, назвав их в своей следующей работе (1991) гидрогеомеханической, геохимической и геотехнической группами мето-

дов технической мелиорации грунтов соответственно. Методы управления других направлений (срезка просадочного лессового грунта, водозащитные мероприятия и др.) в этих предложениях не нашли своего отражения.

Более подробную классификацию методов управления просадочностью лесосовых грунтов предложил В.Т.Трофимов [3], которая отражена в таблице 2. В ней выделены 4 группы, 7 классов, 9 видов и более 30 основных методов управления просадочностью массивов лесосовых грунтов.

Рассмотренная классификация является наиболее содержательной, но по нашему мнению в этой классификации в основном отражены широко известные способы и методы управления просадочностью лесосовых грунтов. В представленной известной классификации не отражены альтернативные известные динамические, гидромеханические, гидрохимические способы уплотнения и закрепления просадочных грунтов. Также надо отметить, что геотехническая группа методов может быть дополнена.

Таблица 1

### Классификация методов улучшения свойств лесосовых грунтов (по В.П.Ананьеву)

Основные группы методов	Методы	Разновидности Методов
1	2	3
1. Методы механического уплотнения лесосовых грунтов.		
Уплотнение лесосовых толщ с поверхности.	1. уплотнение тяжелыми трамбовками; 2. вытрамбовывание котлованов (траншей); 3. уплотнение давлением фундаментов; 4. виброуплотнение; 5. песчаные подушки; 6. подушки из лесосовых грунтов (грунтовые подушки); 7. микросваи; 8. замачивание поверхности (предварительное); 9. взрывы (подводные).	- - - - - - - -
Уплотнение лесосовых толщ в глубине.		

1	2	3
	1. виброуплотнение грунтов;	1) вертикальное виброуплотнение; 2) горизонтальное виброуплотнение.
	2. уплотнение взрывами;	1) камуфлетные взрывы (сосредоточенные заряды); 2) взрывы удлиненных зарядов; 3) взрывы после предварительного замачивания грунта; 4) комбинированные взрывы.
	3. электроискровое уплотнение;	-
	4. замачивание водой;	1) предварительное замачивание; 2) замачивание грунтов под весом зданий; 3) замачивание грунтов с предварительным взрывом.
	5. гидравлическое уплотнение;	-
	6. пропаривание грунтов;	-
	7. сваи (грунтовые и др.).	-
П. Методы физико-химического закрепления лессовых грунтов.	1. силикатизация: а) закрепление поверхности лессовых толщ; б) закрепление лессовых грунтов в глубине лессовых толщ.  2. кольматизация (глинизация);  3. термическое закрепление (обжиг грунты);  4. закрепление грунтов растворами и газами.	1) однорастворная силикатизация; 2) электросиликатизация; 3) газовая силикатизация.  1) аммонизация грунтов; 2) закрепление карбомидной смолой; 3) соленая стабилизация; 4) закрепление раствором «Бордо»; 5) обработка серной кислотой.

**Классификация методов управления просадочностью массивов лессовых грунтов (по В.Е.Трофимову)**

Таблица 2

Группы методов	Классы методов	Виды методов	Основные методы
1	2	3	4
<b>Гидрогеомеханические</b>	Методы, направленные на устранение просадочности лессовых грунтов уплотнением и увлажнением.	Методы механического уплотнения лессовых грунтов.	Уплотнение тяжелыми трамбовками. Вытрамбовывание котлованов и траншей. Создание подушек из лессовых грунтов. Уплотнение взрывами. Уплотнение гидравлическое. Уплотнение катками.
		Методы гидромеханического устранения просадочности массива лессовых грунтов.	Замачивание массивов заливкой водой котлованов. Глубинное замачивание массивов. Уплотнение взрывами предварительно замоченного массива. Виброуплотнение замоченных массивов. Пропаривание массива лессовых грунтов.
<b>Гидрохимические</b>	Методы, направленные на устранение просадочности массивов лессовых грунтов технологиями физико - химической мелиораций.	Методы термического устранения просадочности массива лессовых грунтов.	Нагнетание в массив предварительно нагретого воздуха. Сжигание топлива в укрепляемом массиве.
		Методы физико-химического инъекционного крепления массивов просадочных лессовых грунтов.	Силикатизация. Аммонизация. Закрепление карбамидной смолой. Кольматирование. Укрепление массива лессовых грунтов гидравлическими вяжущими.

1	2	3	4
Г е о т е х н и чес к ие	Методы, основанные на срезке просадочных лессовых грунтов.	Методы индустриальной срезки просадочных лессовых грунтов.	Срезка просадочных грунтов при планировании территории под здания и сооружения. Срезка просадочного грунта на больших площадях при устройстве глубоких подвалов, колодцев и др.
	Методы основанные на армировании массива просадочных лессовых грунтов.	Методы техногенного каркасообразования непосредственно в массиве просадочных лессовых грунтов.	Создание песчаных подушек. Погружение микросвай. Забивка свай, не прорезающих массив просадочных грунтов. Создание, буровибивных и буроинъекционных свай, не прорезающих массив просадочных грунтов
	Методы, основанные на полной прорезке массива просадочных лессовых грунтов.	Прорезка просадочной толщи лессовых грунтов глубокими фундаментами.	Сооружение забивных или набивных свай, прорезающих лессовые грунты. Создание столбов закрепленного грунта, прорезающих массив просадочных лессовых грунтов.
	Методы, основанные на управлении влажностным режимом массивов просадочных лессовых грунтов.	Водозащитные мероприятия.	Планировка территории. Устройство под зданиями и сооружениями маловодонепроницаемых экранов. Качественная засыпка пазух котлованов и траншей. Отвод аварийных вод за пределы зданий и в ливнесточную сеть.
Комплексные (комбинационные)	Методы, основанные на комплексировании разных классов методов.	Комплексы мероприятий, включающие различные сочетания методов трех групп.	Комплекс методов, включающий частичное устранение просадочных свойств лессовых грунтов, конструктивные и водозащитные мероприятия.

Нами предлагается более подробная классификация методов улучшения свойств и управления просадочностью лессовых грунтов, которая приведена в таблице 3.

Классификация методов улучшения свойств и управления просадочностью лесовых грунтов

Таблица 3

Группы методов	Классы методов	Виды методов	Основные методы
1	2	3	4
Гидрогеомеханические	Методы, направленные на устранение просадочности лесовых грунтов уплотнением и увлажнением.	Методы механического уплотнения лесовых грунтов.	Уплотнение тяжелыми трамбовками. Уплотнение сверхтяжелыми трамбовками. Вытрамбовывание котлованов и траншей. Создание подушек из лесовых грунтов. Уплотнение взрывами. Уплотнение гидравлическое. Уплотнение пневматическое. Уплотнение катками. Уплотнение внедрением твердых уплотнителей.
		Методы гидромеханического устранения просадочности массива лесовых грунтов.	Замачивание массивов заливкой водой котлованов. Глубинное замачивание массивов. Замачивание массивов водой активированной ПАВ. Замачивание массивов подогретой водой. Замачивание массивов омагниченной водой. Замачивание массива с предварительным трещинообразованием взрывами. Уплотнение взрывами предварительно замоченного массива. Уплотнение энергией сжатого воздуха высокого давления предварительно замоченного массива Газовзрывное уплотнение предварительно замоченного массива. Электроискровое уплотнение предварительно замоченного массива. Уплотнение предварительно замоченного массива электрогидравлическим устройством. Виброуплотнение замоченных массивов. Уплотнение замоченных массивов воздействием акустических волн. Уплотнение предварительно замоченного массива поверхностной пригрузкой. Замачивание массива пригруженного с поверхности статической нагрузкой. Пропаривание массива лесовых грунтов.

1	2	3	4
Гидрохимические	Методы, направленные на устранение просадочности массивов лессовых грунтов технологиями физико - химической мелиорации.	Методы термического устранения просадочности массива лессовых грунтов.	Нагнетание в массив предварительно нагретого воздуха. Сжигание топлива в укрепляемом массиве.
		Методы физико-химического инъекционного крепления массивов просадочных лессовых грунтов.	Аммонизация. Закрепление карбоамидной смолой. Кольматирование. Укрепление массива лессовых грунтов гидравлическими вяжущими.
	Методы, основанные на срезке просадочных лессовых грунтов.	Методы индустриальной срезки просадочных лессовых грунтов.	Срезка просадочных грунтов при планировании территории под здания и сооружения. Срезка просадочного грунта на больших площадях при устройстве глубоких подвалов, парковок, колодцев и др.
Геотехнические	Методы, основанные на армировании массива просадочных лессовых грунтов.	Методы техногенного каркасобразования непосредственно в массиве просадочных лессовых грунтов.	Создание песчаных подушек. Создание поверхностного слоя армированного георешетками. Создание пространственного армокаркаса в массиве лессового грунта в виде столбов и перемычек из укрепленного грунта. Погружение микросвай. Забивка свай не прорезающих массив просадочных грунтов. Создание буронабивных и буроинъекционных свай, не прорезающих массив просадочных грунтов. Создание набивных свай в раскатанных скважинах, не прорезающих массив просадочных грунтов.
	Методы, основанные на полной прорезке массива просадочных лессовых грунтов.	Прорезка просадочной толщи лессовых грунтов глубокими фундаментами.	Сооружение забивных или набивных свай, прорезающих лессовые грунты. Сооружение забивных или набивных свай в раскатанных скважинах, прорезающих лессовые грунты. Создание столбов закрепленного грунта, прорезающих массив просадочных лессовых грунтов.

1	2	3	4
	Методы, основанный на использовании запасов структурной прочности лесового просадочного грунта и воздействии на локально слабые зоны в массиве просадочного грунта.	Учет величины начального просадочного давления.  Расчет локальных зон в массиве просадочного лесового грунта, где возможны просадочные деформации.	Конструирование сооружения с удельным давлением на просадочное грунтовое основание ниже начального просадочного давления.  Определение в массиве лесовых просадочных грунтов зон, в которых внешняя нагрузка превышает начальное просадочное давление и через скважины закрепление или укрепление грунтов в этих зонах.
	Методы, основанные на управление влажностным режимом массивов просадочных лесовых грунтов.	Водозащитные мероприятия.	Планировка территории. Устройство под зданиями и сооружениями водонепроницаемых экранов. Качественная засыпка пазух котлованов и траншей. Отвод аварийных вод за пределы зданий и в ливнесточную сеть. Отвод аварийных вод вертикальными трубами сквозь просадочную толщу в подстилающих проницаемый слой грунта.
Комплексные (комбинационные)	Методы, основанные на комплексировании разных классов методов.	Комплексы мероприятий, включающие различные сочетания методов трех групп.	Комплекс методов, включающий частичное устранение просадочных свойств лесовых грунтов, конструктивные и водозащитные мероприятия.

Описание различных методов и способов улучшения свойств и управления просадочностью лесовых грунтов приведено в работах Ю.М.Абелева и М.Ю.Абелева [1], В.П.Ананьева [2], В.Т.Трофимова [3], В.И.Крутова [4], И.М.Литвинова [5], С.Д.Воронкевича [6], Ф.Г.Габибова [7] и других.

#### ЛИТЕРАТУРА

1. Абелев Ю.М., Абелев М.Ю. Основы проектирования и строительства на просадочных макропористых грунтах. М.: Стройиздат, 1968, 432 с.
2. Ананьев В.П. Техническая мелиорация лесовых грунтов. Ростов-на-Дону, 1976, 120 с.
3. Трофимов В.Т. Инженерная геология массивов лесовых пород. М.: Издательство «КДУ», 2007, 398 с.
4. Крутов В.И. Основания и фундаменты на просадочных грунтах. Киев: Будивельник, 1982, 224 с.
5. Литвинов И.М. Укрепление и уплотнение просадочных грунтов в жилищном и промышленном строительстве. Киев: Будивельник, 1977, 288 с.
6. Воронкевич С.Д. Основы технической мелиорации грунтов. М.: Научный мир, 2005, 504 с.
7. Габибов Ф.Г. Теория и практика улучшения свойств структурно-неустойчивых глинистых грунтов при решении геотехнических и инженерно-геоэкологических проблем. Баку: Издательство «ЭЛМ», 2011, 422 с.

UOT 624.131

**SİLİNDİRİK ÖRTÜKLƏRİN KƏNAR ELEMENTLƏRİNİN ÖNCƏ  
GƏRGİNLƏŞMƏSİNİN TƏSİRİNİN ARAŞDIRILMASI**

**Eminov Y.M.**, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu,  
laboratoriya müdürü, E-mail [eminov67@mail.ru](mailto:eminov67@mail.ru)

**ИССЛЕДОВАНИЕ ВЛИЯНИЯ ПРЕДВАРИТЕЛЬНОГО НАПРЯЖЕНИЯ БОРТОВЫХ ЭЛЕМЕНТОВ  
ЦЛИНДРИЧЕСКИХ ОБОЛОЧЕК**

**Эминов Я.М.**, заведующий лабораторией Азербайджанского Научно-Исследовательского  
Института Строительства и Архитектуры, E-mail [eminov67@mail.ru](mailto:eminov67@mail.ru)

**STUDYING THE EFFECTS OF PRE-TENSIONING OF SIDE ELEMENTS  
OF CYLINDRICAL SHELLS**

**Eminov Y.M.**, Azerbaijan Scientific-Research Institute for Building and Architecture  
Labaratory chief, E-mail [eminov67@mail.ru](mailto:eminov67@mail.ru)

**Xülasə:** Məqalədə silindirik qabıqların yükdaşma qabiliyyətinin praktik olaraq artırılma üsullarına baxılmışdır. Yükdaşma qabiliyyətinin artırılma üsullarına uyğun silindirik qabıqların sərhəd məsələsinin həlləri qurulmuş və əhəmiyyətli nəticələr alınmışdır.

**Açar sözlər:** silindirik qabıq, öncə gərginləşmə, yükdaşma qabiliyyəti, deformasiya, əyici moment, əyinti, normal qüvə, qovuşma xətləri, kontur elementləri.

**Аннотация:** В статье рассматриваются повышения несущей способности цилиндрических оболочек. В соответствии с способами повышение грузоподъемности оболочек дан метод решения краевой задачи этих цилиндрических оболочек.

**Ключевые слова:** цилиндрическая оболочка, предварительное напряжение, несущей способность, деформация, изгибающий момент, прогиб, нормальная сила, линии сопряжения, контурные элементы.

**Abstract:** In this paper, different methods of increasing the load-carrying capacity of cylindrical shells have been practically studied. In accordance with the methods of increasing the load-carrying capacity, solutions to the boundary problem of cylindrical shells have been constructed and significant results were obtained.

**Key words:** Cylindrical shell, pre-tension, load-carrying capacity, deformation, bending moment, bend, normal force, convergence lines, contour elements.

Çox yatiq silindirik qabıqların düzxətli kənar elementləri ilə mərkəzdən xaric qovuşma məsələsinə baxılır. Yan elementlərin xətti uzanmasının qarşısını almaq üçün onlar öncə gərginləşdirilmişdir. Bundan əlavə yan elementlərin horizontal müstəvidə əyilməsinə mane olmaq məqsədilə onlar silindirik qabıqların üst səthi üzrə horizontal armaturlar ilə bağlanır (şəkil 1.).

Bu iki üsulla yan düzxətli elementləri gücləndirməklə çox yatiq silindirik qabıqların gərginlikli-deformasiya hallarının praktik əhəmiyyət kəsb edən formalarda onların möhkəmlik, sərtlik və çatadavamlılıqlarını artırmaq mümkündür.

Kontur yan elementlərin öncə gərginləşdirilməsi inşat praktikasında geniş tətbiq olunur, lakin yatiq qabıqların horizontal müstəvidə yan elementlərinin əyilməsinə mane olan rabitələrin tətbiq olunması praktikada nisbətən az tətbiqini tapmışdır. Bunu ancaq çoxdalğalı qabıqları tətbiq etməklə əldə etmək mümkündür.

Fərz edilir ki, silindirik panel əyixətli kənarları üzrə ideal diafraqmalar üzərində oynaqlı oturmuşdur (şəkil 1.). Onda sərhəd şərtləri aşağıdakı kimi verilir:

$y = 0$  və  $y = b$  əyixətli kənar sərhədləri üzrə:

$$w = 0; \quad M_y = 0; \quad N_y = 0; \quad \varepsilon_x = 0 \quad (1)$$

Silindirik panel düzxətli kənar elementləri ilə elastik qovuşduğu qəbul edilir və eyni zamanda bu qovuşma xətləri üzrə sərhəd şərtlərində kənar elementlərin gücləndirmə tədbir-

lərindən əldə edilən təsirlər də nəzərə alınmışdır. Bu halda sərhəd şərtləri aşağıdakı kimi ifadə olunur:

$x = 0$  və  $x = a$  düzxətli xətləri üzrə:

$$\begin{aligned} B_y \frac{\partial^4 w}{\partial y^4} &= -D \left[ \frac{\partial^3 w}{\partial x^3} + (2-\nu) \frac{\partial^3 w}{\partial x \partial y^2} \right], \quad C_y \frac{\partial^3 w}{\partial x \partial y^2} = -D \left( \frac{\partial^2 w}{\partial x^2} + \nu \frac{\partial^2 w}{\partial y^2} \right), \\ \frac{1}{Eh} \left( \frac{\partial^2 \varphi}{\partial x^2} - \nu \frac{\partial^2 w}{\partial y^2} \right) &= \frac{1}{E_b A_y} \frac{\partial \varphi}{\partial x} - \frac{P}{E_b A_y}, \quad \varphi = -\frac{B_{yF}}{Eh} \left[ \frac{\partial^3 \varphi}{\partial x^3} + (2-\nu) \frac{\partial^3 \varphi}{\partial x \partial y^2} \right] + \frac{E_s A_s}{ab_i} \iint u dy^2 \end{aligned} \quad (2)$$

Kontur üzrə verilmiş (1) və (2) şərtlərini ödəyən həlləri seçmək çox çətindir. Ona görə də [1, 4] işlərində verilmiş üsuldan istifadə olunaraq həllədici diferensial tənliklərin həllərinin qurulma metodikasına baxılır.

Silindrik qabıqların əsas diferensial tənlikləri aşağıdakı kimi qəbul olunur:

$$D \Delta^2 w - \frac{1}{R} \frac{\partial^2 \varphi}{\partial y^2} = q, \quad \frac{1}{Eh} \Delta^2 \varphi + \frac{1}{R} \frac{\partial^2 w}{\partial y^2} = 0, \quad (3)$$

İnşaat mexanikasının əsas prinsiplərindən istifadə edib (2) sərhəd şərtlərini aşağıdakı kimi ifadə edirik:


$$\begin{aligned} M_x &= M_{xel} + M_x^0; & w &= w_{el}(y) + w_0; \\ N_x &= N_{xel} + N_x^0; & \varepsilon_y &= \varepsilon_{yel}(y) + \varepsilon_y^0; \end{aligned} \quad (4)$$

Bu ifadələrdə  $M_x^0, w_0, N_x^0$  və  $\varepsilon_y^0$  - uyğun olaraq düzxətli yan elementlərə təsir edən yüklərdən yaranmış əyici moment, əyinti, normal qüvvə və nisbi boyuna deformasiyalardır və məlum kəmiyyətlərdir.

$M_{xel}, w_{el}, N_{xel}$  və  $\varepsilon_{yel}$  uyğun olaraq yatiq silindrik qabıqla kənar elementlərin elastik qovuşmasından yaranan əyici moment, əyinti, normal qüvvə və nisbi boyuna deformasiyadır və məchul kəmiyyətlərdir.

İnşaat praktikasında məsələləri həll etdikdə çox vaxt qovuşma şərtləri sadələşdirilir və kontur üzrə yaranan məchul kəmiyyətlər nəzərdən atılır. Onda qovuşma xətləri üzrə oynaklı oturan silindrik qabıqlar üçün qeyri-bircins sərhəd şərtləri əldə olunur:

$x = 0$  və  $x = a$  olduqda



Şəkil 1. Horizontal armaturların düzülüş planı, silindrik qabıqların en kəsiyi, qovuşma düyüünü və koodinat sisteminin seçilməsi

$$M_x = M_x^0; \quad w = w_0; \quad N_x = N_x^0; \quad \varepsilon_y = \varepsilon_y^0 \quad (5)$$

Bu ifadələrdə kontur üzrə yan elementlrin önce gərginləşməsindən və iki düzxətli yan elementlərin horizontal məstillerlə bağlanmasıdan yaranan qüvvələrin təsiri nəzərə alınıb, hesablama metodu tərtib oluna bilər, lakin məsələnin həllini ümumiləşdirmək məqsədilə, sərhəd şərtləri də ümumi halda qəbul edilir.

Sərhəd şərtlərinin (2) formsından (4) şəklinə salınmasında məqsəd həllədici diferensial tənliklər olan (3) sisteminin həllinin triqonometrik sıralar şəkində qurulmasıdır. Bunun üçün [4] elmi işini əsas götürərək (4) sərhəd şərtlərinin ifadələrini birqat triqonometrik Furge sırasına aşağıdakı kimi ayırırıq:

$x = 0$  və  $x = a$  xətləri üzrə:

$$\begin{aligned} M_x(y) &= \sum_n (N_n + N_n^0) \sin \mu_n y; \\ w(y) &= \sum_n (E_n + E_n^0) \sin \mu_n y; \\ N_x(y) &= \sum_n (\xi_n + \xi_n^0) \sin \mu_n y; \\ \varepsilon_x(y) &= \sum_n (\theta_n + \theta_n^0) \sin \mu_n y; \end{aligned} \quad (6)$$

Burada  $\mu_n = \frac{n\pi}{b}$ ,  $n = 1, 3, 5, \dots$  - qəbul edilir.

Məsələnin həlli qurularkən əyrixətli kontur üzrə silindrik qabıqların ideal diafraqmalar üzrə oynaqlı oturduğu qəbul edilmişdir və burada sərhəd şərtləri (1) şəklindədir.

Yatiq qabıqlar üçün düzxətli kontur xətləri üçün sərhəd şərtləri (4) formsında verildikdə, bu şərtlərin sağ tərəfləri sıfır bərabər olduqda, ideal diafraqmalar üzərində oynaqlı oturan qabıqlar üçün sərhəd şərtləri alınır:

$x = 0$  və  $x = a$  xətləri üzrə

$$M_x = 0; \quad w = 0; \quad N_x = 0; \quad \varepsilon_y = 0 \quad (7)$$

Demli, sərhəd şərtləri (6) şəklində verildikdə həllədici diferensial tənliklər olan (3) sisteminin həllərini iki hissəyə ayırmak olar:

$$w = W + \bar{W}, \quad \varphi = \Phi + \bar{\Phi} \quad (8)$$

Burada  $W$  və  $\Phi$  - sistem diferensial tənliklərin həllərinin əsas həssəsi adlanır və (1.1) və (7) sərhəd şərtlərini ödəyən həllər hesab edilir. Bu həllər ədəbiyyatdan məlum olan ikiqat triqonometrik sıralar şəklinə qəbul edilir:

$$\begin{aligned} W &= \sum_m \sum_n B_{mn} \sin \lambda_m x \sin \mu_n y, \\ \Phi &= \sum_m \sum_n A_{mn} \sin \lambda_m x \sin \mu_n y, \end{aligned} \quad (9)$$

Burada  $\lambda_m = \frac{m\pi}{a}$ ,  $\mu_n = \frac{n\pi}{b}$ .

$\bar{W}$  və  $\bar{\Phi}$  isə elə həllədir ki,  $x = 0$  və  $x = a$  xətləri üzrə verilmiş ixtiyari sərhəd şərtlərini ödəməyə imkan verir. Qovuşma şərtləri (6) şəklində ifadə olunduqda [4] işi nəzərə alınaraq, bu həllər aşağıdakı kimi qəbul edilir:

$$\begin{aligned}\bar{W}(x, y) &= \sum_n \left\{ \left[ 1 + \frac{va^2 \mu_n^2}{2} (x_a^2 - x_a) \right] (E_n + E_n^0) - \frac{a^2}{2D} (x_a^2 - x_a) (N_n + N_n^0) \sin \mu_n y \right\} \\ \bar{\Phi}(x, y) &= - \sum_n \left\{ \left[ \frac{1}{\mu_n^2} + \frac{va^2}{2} (x_a^2 - x_a) \right] (\xi_n + \xi_n^0) - \frac{Eha^2}{2} (x_a^2 - x_a) (\theta_n + \theta_n^0) \sin \mu_n y \right\}\end{aligned}\quad (10)$$

Çox asanlıqla yoxlamaq olar ki, (10) əlavə (xüsusi) həlləri məsələnin  $x = 0$  və  $x = a$  qovuşma xətləri üzrə sərhəd şətlərinin (6) şəklində ifadələrini ödəyirlər.

Yatiq silindrik qabıqlarla düzxətli yan elementlərin qovuşma şərtləri olan (6) ifadələrində qeyri-bircins hədlər yan elementlərin öncə gərginləşdirilmə-sindən əks əyintisini, onların vahid uzunluğunun çəkisini, öncə gərginləşmədən boyuna nisbi deformasiyalarını və horizontal məftillərin dərtilmasından yaranan reaksiya qüvvələrini nəzərə alırlar. Bunların təsirinin sıralara ayrılmış ifadələri olan  $E_n^0, N_n^0, \xi_n^0$ , və  $\theta_n^0$  məlumdur.

Məsələnin xüsusi həllərində, yəni (10) sıralarında məlum olmayan əmsallar da vardır. Bu əmsalları ( $E_n, N_n, \xi_n$ , və  $\theta_n$ ) təyin etmək üçün yatiq silindrik qabıqlarla yan elementlərin elastik qovuşma şərtləri olan (2) kontur diferensial tənliklərdən istifadə olunurlar.

Çox yatiq qabıqlar əyrixətli kənarları üzrə oynaqlı və düzxətli yan elementləri ilə elastik qovuşduqda momentli nəzəriyyənin xətti diferensial tənliklərinin həll olunma qaydalarına baxılır. Burada kənar yan elementlərin öncə gərginləşdirildiyi və onların horizontal məftillərlə bağlanlığı da nəzərə alınır.

Yatiq qabıqların momentli nəzəriyyəsinin xətti diferensial tənliklər sisteminin qarşıq formada ifadədəri (3) şəklində qəbul edilmişdir. Bu tənliklərdə kontur üzrə təsir edən yüksək istirak etmir, lakin onlar kontur üzrə qeyri-bircins sərhəd şərtlərində istirak edirlər. Ona görə (3) diferensial tənliklər sisteminin həlləri (8) formasında iki hissəyə ayrılmışdır ki, onların ikinci hissəsi də kontur üzrə təsir edə biləcək yüksəklerin təsirini nəzərə alır.

Məsələnin ümumi həlləri olan (8) ifadələrini (3) diferensial tənliklər sistemində yerinə yazıb,  $\bar{W}$  və  $\bar{\Phi}$  həllərinin məlum olduğunu qəbul etməklə kontur üzrə yüksəklerin təsiri altında olan yatiq silindrik qabıqların qarşıq formada diferensial tənliklər sistemini əldə edirik:

$$\begin{aligned}D\Delta^2 W - \frac{1}{R} \frac{\partial^2 \bar{\Phi}}{\partial y^2} &= P_z, \\ \frac{1}{Eh} \Delta^2 \bar{\Phi} + \frac{1}{R} \frac{\partial^2 W}{\partial y^2} &= P_{xy}\end{aligned}\quad (11)$$

Burada  $P_z$  və  $P_{xy}$  silindrik qabığa təsir edən ekvivalent xarici yükün toplananlarıdır. Bu ekvivalent yüksək silindrik qabığa təsir edən səthi yük və qovuşma xətləri üzrə yayılmış kontur yüksəkləri daxildir:

$$\begin{aligned}P_z &= q + \frac{1}{R} \frac{\partial^2 \bar{\Phi}}{\partial y^2} - D\Delta^2 \bar{W} \\ P_{xy} &= - \frac{1}{Eh} \Delta^2 \bar{\Phi} - \frac{1}{R} \frac{\partial^2 \bar{W}}{\partial y^2}\end{aligned}\quad (12)$$

Beləliklə, yatiq silindrik qabıqların əsas diferensial tənlikləri əxtiyarı sərhəd şərtləri daxilində kontur yüksəklerinin təsirinə hesablaşmaq üçün çox əlverişli formaya, yəni (11) şəklində göstirilmişdir. Bundan əlavə (11) sistem diferensial tənliklərində axtarılan funksiyalar olan  $W$  və  $\bar{\Phi}$  ikiqat trigonometrik siralar kimi qəbul edildiyindən, onların həlləri ədəbiyyatlarda məlum olan Furge üsulu ilə çox asanlıqla tapılır, lakin bu üsul əxtiyarı sərhəd şərtləri üçün həllərin alınmasına kömək edir və həl olunan məsələlər toplusu çoxalır.

Məsələnin baxılmış qoyuluşda kontur elementlərinin öncə gərginləşdirilməsindən yaranan betonu sıxan qüvvə, onların vahid uzunluğunun çəkisi və horizontal armaturlardan yaranan reaksiya qüvvəsi (11) diferensial tənliklərin sağ tərfinə ekvivalent yük kimi daxil edilir.

(11) sistem diferensial tənlikləri ikiqat triqonometrik sıralar üsulu ilə həll edilir. Bunun üçün tənliklərin sağ tərəflərini ifadə edən ekvivalent yüklər də ikiqat Furye sıralarına ayrılırlar.

$$\begin{aligned} P_z &= \sum_m \sum_n C_{mn} \sin \lambda_m x \sin \mu_n y, \\ P_{xy} &= \sum_m \sum_n F_{mn} \sin \lambda_m x \sin \mu_n y, \end{aligned} \quad (13)$$

Burada  $C_{mn}$  və  $F_{mn}$  Furye sıralarının əmsallarıdır və (11) tənliklər sisteminin sağ tərəflərindən asılı olaraq aşağıdakı kimi təyin olunurlar:

$\bar{W}$  və  $\bar{\Phi}$  həllərini məlum qəbul edib, (14) ifadələrində uyğun integrallama əməliyyatlarını apardıqdan sonra Furye əmsalları aşağıdakı kimi təyin olunurlar:

$$\begin{aligned} C_{mn} &= -\frac{4\mu_n^4 D}{m\pi} \left( 1 - v \frac{\mu_n^2}{\lambda_m^2} - 2v \right) (E_n + E_n^0) - \frac{4\mu_n^2}{m\pi} \left( 2 + \frac{\mu_n^2}{\lambda_m^2} \right) (N_n + N_n^0) + \\ &+ \frac{4}{m\pi R} \left( 1 - v \frac{\mu_n^2}{\lambda_m^2} \right) (\xi_n + \xi_n^0) + \frac{4Eh}{m\pi R} \frac{\mu_n^2}{\lambda_m^2} (\theta_n + \theta_n^0) + \frac{16}{mn\pi^2}, \end{aligned} \quad (14)$$

$$\begin{aligned} F_{mn} &= -\frac{4\mu_n^4}{m\pi Eh} \left( 1 + v \frac{\mu_n^2}{\lambda_m^2} + 2v \right) (\xi_n + \xi_n^0) + \frac{4\mu_n^2}{m\pi} \left( 2 + \frac{\mu_n^2}{\lambda_m^2} \right) (\theta_n + \theta_n^0) + \\ &+ \frac{4}{m\pi R} \left( 1 - v \frac{\mu_n^2}{\lambda_m^2} \right) (E_n + E_n^0) + \frac{4}{m\pi DR} \frac{\mu_n^2}{\lambda_m^2} (N_n + N_n^0) \end{aligned} \quad (15)$$

Məsələnin əsas hissələri olan  $W$  və  $\Phi$  ikiqat triqonometrik sıralar şəklində qəbul olundugundan və ekvivalent yüklərin toplananlarının Furye sıralarına (13) formada ayrılmamasını nəzərə aldıqdan sonra, hormonik balans prinsipinə əsasən (11) diferensial tənliklər sistemi aşağıdakı cəbri tənliklər sistemini gətirilir:

$$\begin{aligned} D\Delta_{mn}^2 B_{mn} + \frac{1}{R} \mu_n^2 A_{mn} &= C_{mn}, \\ \frac{1}{Eh} \Delta_{mn}^2 A_{mn} - \frac{1}{R} \mu_n^2 B_{mn} &= F_{mn} \end{aligned} \quad (16)$$

Bu cəbri tənliklər sistemini birlikdə  $B_{mn}$  və  $A_{mn}$  əmsallarına nəzərən həll etsək aşağıdakı həlləri əldə edirik:

$$B_{mn} = Z(m, n) - E_1(m, n)E_n - E_2(m, n)N_n + E_3(m, n)\xi_n + E_4(m, n)\theta_n, \quad (17)$$

$$A_{mn} = X(m, n) + E_{11}(m, n)E_n + E_{22}(m, n)N_n + E_{33}(m, n)\xi_n + E_{44}(m, n)\theta_n, \quad (18)$$

Beləliklə, (11) sistem diferensial tənliklərinin həlləri kontur üzrə ideal diafraqmalar üzərində oynaqlı oturan yarıq silindrik qabıqların qeyri-bircins sərhəd şərtləri daxilində əldə edilmişdir. Lakin yarıq qabıqların kontur elementləri ilə elastik qovuşma məsələsi statik həll olunmayan məsələdir. Bu məsələni həll etmək üçün (2) qovuşma şərtlərindən əlavə dörd tənlik də əldə etmək lazımdır.

Bunun üçün tangensial yerdəyişmə  $u(x, y)$  funksiyasının ifadəsi əldə edilir:

$$U(x, y) = -\frac{1}{Eh} \sum_m \sum_n \frac{1}{\mu_n^2} \Delta_{mn}^{(2+v)} A_{mn} \cos \lambda_m x \sin \mu_n y + \frac{1}{Eh} \sum_n \left\{ \frac{v(2+v)a\mu_n^2}{2} (1-2x_a) \xi_n + \right. \\ \left. + \frac{(2+v)Eha\mu_n^2}{2} (1-2x_a) \theta_n \right\} \frac{1}{\mu_n^2} \sin \mu_n y \quad (19)$$

Bu ifadələrdən də istifadə edərək (1.2) qovuşma şərtlərindən bir sıra əməliyyatlar apardıqdan sonra yatiq silindrik qabıqların yan elementlərinin öncə gərginləşdirilməsini və horizontal məftillərlə bağlanması nəzərə almaqla elastik qovuşma məsələsinin həlli aşağıdakı cəbri tənliklər sisteminə gətirilir:

$$a_i(n)E_n + b_i(n)N_n + M_i(n)\xi_n + Q_i(n)\theta_n = \delta_i(n), \quad (i=1, 2, 3, 4), \quad m, n = 1, 3, 5, 7, \dots \quad (20)$$

Ümumi halda (20) cəbri tənliklər sistemini həll edib yatiq silindrik qabıqlarla düzxətli yan elementlərin elastik qovuşması nəticəsində onların qovuşma xətti üzrə yaranan məchul qüvvələr təyin edilir və sonra isə (17) və (18) düsturları vasitəsilə məsələnin əsas hissələrinin əmsalları tapılır.

Beləliklə, silindrik qabıqlarla yan elementlərin qovuşma məsəlesi yan elementin öncə gərginləşməsini və horizontal armaturların təsirini nəzərə almaqla həll edilir.

Məsələnin həlli yan elementin öncə gərginləşməsindən yaranan betonu sıxan qüvvə və horizontal armaturların en kəsik sahəsində asılı olaraq təyin edilmişdir.

Hesablamalar göstərir ki, horizontal armaturlar yan elementlərin horizontal müstəvidə əyilməsinə (yerdəyişmələrinə) mane olurlar və bu da nəticədə qabıqlarda əyici moment və əyin-tılərin azalmasına, yan elementlərin öncə gərginləşdirilməsi isə onların boyuna deformasiyalarının azalmasına və nəticədə isə yan elementlərin dərtləşməsinə mane olurlar.

Hər iki təklif olunmuş üsullar nəticədə yatiq silindrik qabıqların möhkəmlik, sərtlik və çatadavamlılığı xeyli artır və onların müxtəlif konstruksiyaların tərkibində geniş istifadə olunmasına şərait yaradır.

Beləliklə, ilk dəfə olaraq çox yatiq qabıqların bircins olmayan sərhəd şərtləri daxilində hesablama üsulunun təklif olunması praktikada əhəmiyyəti olan məsələlərin həll olunmasına imkan verir.

Praktiki əhəmiyyəti olan bir sıra məsələlərin həllərini baxılan məsələnin xüsusi hali kimi nəzərdən keçirək.

1. Yatiq silindrik qabıq konturu üzrə oynaqlı dayaqlar üzərində oturaraq yan elementlər öncə gərginləşdirilmişdir. Bu halda (20) cəbri tənliklər sistemindən  $B_y = E_b A_y = \infty$  və  $C_y = B_{yF} = 0$   $E_n = N_n = \xi_n = \theta_n = 0$  alınır.  $E_n^0 = N_n^0 = \xi_n^0 = 0$  olmaqla təyin edilir.

$$\theta_n^0 = -\frac{4P}{n\pi E_b A_y} \quad (21)$$

təyin edilir.

Bu halda məsələnin həlli olan (9) ikiqat trigonometrik sıralarının üzərinə  $\theta_n^0$  əmsalına uyğun (10) həlli əlavə edilir:

$$W = \sum_m \sum_n B_{mn} \sin \lambda_m x \sin \mu_n y, \\ \Phi = \sum_m \sum_n A_{mn} \sin \lambda_m x \sin \mu_n y + \sum_m \frac{Eha^2}{2} (x_a^2 - x_a) \theta_n^0 \sin \mu_n y \quad (22)$$

İkiqat sıranın əmsalları isə (17) və (18) düsturlarından əldə edilir:

$$\begin{aligned} B_{mn} &= \frac{16q}{Ehm\pi^2} \frac{\Delta_{mn}^2}{u(m,n)} + E_4(m,n)\theta_n^0, \\ A_{mn} &= \frac{16q}{Rm\pi^2} \frac{\mu_n^2}{u(m,n)} + E_{44}(m,n)\theta_n^0 \end{aligned} \quad (23)$$

Bələliklə, həlli çətin olan məsələnin həlli, yəni yan elementləri öncə gərginləşdirilmiş yatiq qabıqların sərhəd məsələsi təyin olunur.

2. Yatiq silindrik qabıqlar kontur üzrə oynaqlı dayaqlar üzərində oturaraq yan elementlər horizontal məftillər ilə bağlanmışdır ( $B_y = \infty$ ,  $B_y = 0$ ,  $E_b A_y = \infty$ ). Yan elementlər öncə gərginləşdirilməmişdir  $P = 0$ . Bu halda (20) cəbri tənliklər sistemindən qəbul edilmiş yan elementlərin sərtlik xarakteristikalarına uyğun təyin edilir:  $E_s A_s \neq 0$  olmaqla

$$\begin{aligned} E_n &= N_n = \theta_n = 0, \quad \xi_n \neq 0; \quad E_n^0 = N_n^0 = \xi_n^0 = \theta_n^0 = 0; \\ B_{mn} &= \frac{16q}{Ehm\pi^2} \frac{\Delta_{mn}^2}{u(m,n)} + E_4(m,n)\xi_n; \quad A_{mn} = \frac{16q}{Rm\pi^2} \frac{\mu_n^2}{u(m,n)} + E_{33}(m,n)\xi_n \end{aligned} \quad (24)$$

Məsələnin həllini (20) cəbri tənliklər sistemində  $\delta_s = 0$  və  $\delta_r = \infty$  qəbul etməklə əldə olunur:

$$\xi_n = \frac{\frac{16q}{R\pi^2 n} \sum_m \frac{1}{m} \frac{\mu_n^2}{u(m,n)} \Delta_{mn}^{(2+v)}}{\frac{v(v+2)a\mu_n^2}{2} + \sum_m \Delta_{mn}^{(2+v)} E_{33}(m,n)} \quad (25)$$

Baxılan variantları müqayisə etsək, görünür ki, kənar elementlərin horizontal müstəvidə əyilməsinin qarşısına almaq üçün (20) cəbri tənliklər sistemində və ya (25) düsturunda  $\delta_r = \infty$  və  $\delta_s = 0$  qəbul etmək kifayətdir. Hər iki halda eyni həllər alınacaqdır.

Öncə gərginləşmədən kənar elementlərdə betonu sixan qüvvə xarici yük kimi qəbul edilərək, onun təsirindən silindrik qabıqların gərginlikli halının araşdırılması praktiki və nəzəri cəhətdən böyük əhəmiyyətə malikdir.

Fərz edək ki, kontur elementidə betonu sixan öncə gərginləşmədən sonra yaranan qüvvə mərkəzi tətbiq edilmişdir və aşağıdakı kimi təyin olunur:

$$P = \sigma_{sp} \cdot A_{sp} \quad (26)$$

burada  $\sigma_{sp}$  - öncə gərginləşmədən armaturada yaradılan gərginlikdir və bütün gərginlik itgilərindən sonra alınan gərginlikdir;

$A_{sp}$  - öncə gərginləşmiş armaturların sahəsidir.

Bələliklə, kənar elementdə betonu sixan  $P$  qüvvəsi məlumdur və ona görə də sərhəd şərtləri qeyri-bircins olur.

Çox asanlıqla kənar elementlərin dərtilmədə sərtliklərini nəzərə almaqla onların nisbi deformasiyalarını yatiq qabıqların deformasiyaları ilə eyni olması şərtindən təyin olunur.

$$\theta_n^0 = -\frac{4P}{\pi n E_b A_y} \quad (27)$$

Bu hal üçün məsələnin həlləri (24) şəklində qəbul olunur. Bu sıraların əmsalları yalnız  $P$  yükündən (25) düsturlarından aşağıdakı kimi təyin olunurlar:

$$B_{mn} = e_4(m,n) \theta_n^0 \cdot \frac{qa^4}{D},$$

$$A_{mn} = e_{44}(m,n) \theta_n^0 \cdot \frac{qa^4}{h}, \quad (28)$$

$\theta_n^0, e_4(m,n)$  və  $e_{44}(m,n)$  ifadələri yuxarıdakı paraqrafda təyin olunmuş düsturlarla hesablanırlar.

İndi isə kontur elementində onun öncə gərginləşməsindən yaranan normal qüvvəni təyin edək:

$$T_y = -P + \int_0^y N_{xy} dy \Big|_{x=0} = \left( -0,009375 + 0,000262 \sin \frac{\pi y}{b} + 0,000097 \frac{\sin 3\pi y}{b} \right) \frac{qa^3}{h} \quad (29)$$

1 və 2 sayılı cədvəldən görünür ki, kontur elementi  $P$  qüvvəsi ilə sıxlarkən onda yaranan qüvvə çox kiçik fərqlə uzunluq boyu dəyişir və praktik hesablamalarda sabit qəbul oluna bilər.

Silindrik örtüyün hesablanması vaxtı onun yan elementi öncə gərginləşdirilərsə, onda məqalədə əldə edilmiş nəticələri onun hesabatına superpozisiya prinsipinə əsasən əlavə etmək olar.

Cədvəl 1.

$x_a$	$w = K_w \frac{qa^4}{D}$ ( $y=0.5b$ )	$M_x = K_{M_x} qa^2$ ( $y=0.5b$ )	$M_y = K_{M_y} qa^2$ ( $y=0.5b$ )
0	0.0	0.0	0.0
0.1	0.000117	0.001242	0.000689
0.2	0.000223	0.002363	0.001350
0.3	0.000307	0.003253	0.001858
0.4	0.000360	0.003824	0.002184
0.5	0.000378	0.004021	0.002297

Cədvəl 2.

$x_a$	$N_x = K_{N_x} \frac{qa^2}{h}$ ( $y=0.5b$ )	$N_y = -K_{N_y} \frac{qa^2}{h}$ ( $y=0.5b$ )
0	0.0	-0.0540
0.1	0.002358	-0.0516
0.2	0.003048	-0.0527
0.3	0.001746	-0.0576
0.4	0.000275	-0.0635
0.5	0.0012224	-0.0661

## NƏTİCƏLƏR

- İlk dəfə olaraq, silindrik qabıqların gərginlikli-deformasiya halları kontur elementinin öncə gərginləşməsindən və horizontal armaturların nisbi sahəsində asılı olaraq ifadə edilmişdir.
- Alınmış nəticələr göstərir ki, təktif olunmuş tədbirləri çox yatiq qabıqlar üçün həyata keçirməklə örtüklərdən əlverişli halda istifadə etmək olar.
- Aparılan tədqiqatlar göstərir ki, təklif olunmuş tədbirlər nəinki silindrik panellərin yüksötürmə qabiliyyətini artırmağa səbəb olur, eyni zamanda onların örtüyü göstərilən tələblərə uyğun gərginlikli-deformasiya halının dəyişdirilməsinə kömək edir. Möhkəmlik, sərtlik və çatadavamlılıq şərtlərinin ödənilməsi örtüyün konstruksiyası üçün tələb olunan beton və armaturun sərfini xeyli azaldır.

## İstifadə edilmiş ədəbiyyat

- Железобетонные конструкции. Спец. курс., Учебное пособие для вузов./Под редакцией В.Н. Байкова, М.: Стройиздат, 1981, 767 с.
- Байков В.Н., Хампе Э., Рауэ Э. Проектирование железобетонных тонкостенных пространственных конструкций. М.: Стройиздат, 1990, 232 с.
- Quliyev C.A., Eminov Y.M. Dəmirbeton örtüklərin hesablanması. Dərs vəsaiti, Bakı, 2006, 201 səh.
- Seyfullayev X.Q., Cəbrayılova G.X. Nazikdivarlı dəmirbeton fəza konstruksiyaları, Təhsil NPN, Bakı, 2009, 780 səh.

*Azərbaycan Memarlıq və İnşaatt ETİ-də 30 il ərzində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrinə elmi yenilik kimi 200-dən çox müəlliflik şəhadətnaməsi alınmışdır.*

*onlardan:*

- qrunutun fiziki-mexaniki keyfiyyətlərini tədqiq etmək üçün cihaz;
- batan qrunutların dərinlik üzrə sixlaşdırılması üsulu;
- sahilbərkidən dayaqlı sədd;
- özül tikmək üçün konstruksiya;
- zəlzələyə davamlı qurğunun özülü;
- kinematik kəmər seysmomüdafıə qurğusu və s.

## MONOLİT BETONUN ETİBARLIĞININ VƏ UZUNÖMÜRLÜYÜNÜN TƏDQİQİ

*tex.üzrə f.d., dos. C.Ə.Camalov, Azərbaycan İnşaat və Memarlıq ETİ, böyük elmi işçi*

### ИССЛЕДОВАНИЕ НАДЕЖНОСТИ И ДОЛГОВЕЧНОСТИ МОНОЛИТНОГО БЕТОНА

*д.ф. по технике, доц. Д.А. Джамалов, старший научный сотрудник,  
Азербайджанский НИИ Строительства и Архитектуры*

### RESEARCH ON SOLIDITY AND LONGEVITY OF MONOLITHIC CONCRETE

*doc. of phil. in tech., J.A.Jamalov, senior researcher at the Research Institute of the Azerbaijan  
Architecture and Construction*

**Xülasə:** Tədqiqatın məqsədi quru-isti iqlim şəraitində təzə qəliblənmiş betonun açıq səthinə plynokaemələgətirici maddələr çəkərək, heliotermiki üsulun tətbiqi ilə onun bərkiməsinin sürətləndirilməsi və inşaat-texniki xassələrinin yaxşılaşdırılmasıdır.

**Açar sözlər:** *plyonkaemələgətirici, istilikayırma, intensivlik, kinetika, heliotermiki emal, quru-isti iqlim, isti-nəm emal, təzə qəliblənmiş beton, yığılma gərginliyi.*

**Аннотация:** В условиях сухого-жаркого климата открытие поверхности свежеуложенного бетона нанесением пленкообразующих составов, применяя геотермические методы обеспечивает ускорение твердения бетона и улучшение его строительно-технические свойства.

**Ключевые слова:** *пленкообразующих, сухого-жаркого климатах, гелиотермическая обработка, теплоотдача интенсивный, кинетика, тепло-влажная обработка, свежий формованный бетон, сжатие напряжения.*

**Summary:** The purpose of the study is adding film-forming material to open surface of the freshly moulded concrete in the dry and hot climate conditions in order to accelerate its hardening and improve its construction and technical properties.

**Key words:** *film-forming, heat-emitting, intensity, kinetics, solarthermisch processing, dry and hot climate, dry and moist treatment, freshly moulded concrete, concrete shrinkage intensity, empirical distribution, empirical function, quantity distribution law.*

Məlumdur ki, betonun bərkiməsinin sürətləndirilməsi problemi həm yığma, həm də monolit betonlamada vacib məsələlərdən bəri dir. Xüsusilə quru-isti iqlim şəraitində helioteknologiyanın istifadə edilə biləcəyi halda bu problemin həlli beton qarışığının istismar müddətini qısaltmağa və alınan betonun keyfiyyətini yüksəltməyə imkan verir. İsti havada yeni tökülmüş beton qarışığına qulluq onun bərkiməsinə və betonun möhkəmliliyinin artmasına, lazımı temperatur-nəmlik şəraitinin yaradılmasına, həmçinin beton qarışığında çökəmə nəticəsində çatların əmələ gəlməsinin aradan qaldırılması üçün istifadə edilən məsuliyyətli texnoloji prosesdir. Beton qarışığına düzgün qulluq, onun keyfiyyətini, konstruksiyaların və qurğuların uzunömürlülünü təmin edən əsas şərtlərdən biridir.

Yaxın zamanlara qədər təzə tökülmüş betona qulluq, onun səthinin plynokaemələgətirici materialla örtülmədən nəm mühitin yaradılması ilə həyata keçirilirdi. Lakin bu üsul-

lar tikintinin sənayeləşdirilməsinin müasir tələblərinə cavab vermir, külli miqdarda su tələb edir və həmişə alınan betonun lazımı keyfiyyətini təmin edə bilmirdi. Ona görə də son zamanlar betonu su buxarı keçirməyən materiallarla, xüsusilə brezentlə, polietilen plynoka ilə örtmək və ya onun səthinə plynokaemələgətirən tərkiblər püskürdüməklə nəmləşdirmə əməliyyatı olmadan aparılan qulluq üsullarından istifadə geniş maraq doğurur.

Yuxarıda göstərilənləri, həmçinin püskürdümə üsulu ilə betona izolə təbəqələrinin çəkilməsi üsullarının texnoloji cəhətdən rahat tətbiq oluna bilindiyini və az material sərfinə malik olduğunu nəzərə alaraq, neft-kimya məhsulları əsasında yeni keyfiyyətli izolə qatı əmələ gətirən tərkiblərin elmi araşdırılması və həm də helioteknologiya ilə birgə istifadə edilməsi aktualdır.

**İllkin materiallar və avadanlıqlar haqqında məlumat:** Tədqiqat obyekti kimi Sumqayıt Etilen Polietilen zavodunun əlavə məh-

sulu olan ağır piroliz qətrənindən, natriumlu maye şüşədən və polietilendən pylonkaəmələgətirici maddə kimi istifadə edilmişdir.

Betonun xassələrinin yaxşılaşdırılması üçün superplastikləşdirici əlavə kimi C-3, SP-40-03, Sikament-R4, Kerosin qələvi ekstrati (KQE) istifadə olunmuşdur.

Beton və məhlul tərkiblərinin hazırlanması zamanı doldurucu kimi Mingəçevir yataqlarının qumundan, Xaçmaz karxanalarının qırmaşından, yapısdırıcı kimi isə Qaradağ sement zavodunun portlandsementindən istifadə olunmuşdur. Sement və beton nümunələrinin hazırlanması, bərkiməsi və sınağı mövcud standartlara uyğun aparılmışdır.

**Aparılmış tədqiqat üsulları:** Betonun istinəm emalı temperaturu  $40-60^{\circ}\text{C}$  həddində olan texnoloji proseslərdə günəş enerjisinin istifadə edilməsi perspektivi yüksəkdir. Bu-nunla əlaqədar olaraq, son zamanlar betonun heliotermik emal üsullarının işlənilməsi və tətbiqi ilə bağlı tədqiqat işlərinin aparılması aktualdır.

Göstərilən temperatur intervalında betonun istilik emalının yumşaq rejimini təmin etmək olar. Beton qəlibləndikdən sonra bu rejimdə istilik emalı məmələtin açılma möhkəmliyini 20-22 saat ərzində yiğməsini təmin edir. Digər tərəfdən sementin hidratasiya reaksiyasının istilik enerjisi təbii enerji mənbəyi rolunu oynayaraq betonun istilik emalı texnologiyasında istifadə olunması çox maraqlı amillərdən bildiridir.

Məlumdur ki, Respublikamızda quru-isti iqlim şəraiti may ayından başlayaraq sentyabr aylarına qədər davam edir. Bu aylarda havanın temperaturu kölgədə  $25-35^{\circ}\text{C}$  olur. Belə bir şəraitdə bərkiyən betonda müəyyən qüsurlar yaranı bilər. Bu qüsurları aradan qaldırmaq üçün böyük açıq səthli təzə qəliblənmiş betonun səthinə müxtəlif növ pylonkaəmələgətirici maddələr çəkdikdən sonra onun heliotermiki emalı başlanır.

Tədqiqat işi, inşaat məhlulunda (1:3 nisbətdə sement, qum) və 200; 250; 300; 350 markalı betonlarda aparılmış və alınmış müsbət nəticələr tikinti meydançalarında tətbiq edilmişdir.

Təcrübələr aşağıdakı ardıcılıqla aparılmışdır.

Həcmi və səthi müxtəlif olan polad qəliblər yuxarıda verilmiş hər marka üçün hesablanmış tərkibdə hazırlanmış beton qarışığının ilə doldurulur. Quru-isti iqlim (səhər saat  $8^{00}$ -da) şəraitində havanın temperaturu  $\sim 24^{\circ}\text{C}$ -də, beton qarışığının hazırlanır və qəliblərə töküür. Hər bir saatdan nümunənin müxtəlif yerlərində beton qarışığının daxilinə yerləşdirilmiş termocüt-lərin və ya termometrlərin göstəriciləri qeyd edilir.

Günün 15-16 saat işiq olan müddətində havanın temperaturu axşam sabitləşənə qədər proses davam edir. Yəni havanın temperaturundan asılı olaraq beton qarışığının temperaturu  $\sim 24^{\circ}\text{C}$ -dən başlayaraq maksimum temperatura (aylardan asılı olaraq  $45-60^{\circ}\text{C}$ ) çatır, sonra temperatur tədricən düşərək sabitləşir və havanın temperaturundan  $5-10^{\circ}\text{C}$  yüksək olur. Beləliklə, 3 gün ərzində beton qarışığının qəliblərdə qalır.

Məlumdur ki, betonun möhkəmliyinin artırılmasına temperatur, sementin sərfi, mineraloji tərkibi, aktivliyi, su/sement nisbəti və kim-yəvi əlavələr kimi amillər təsir edir.

Heliotermiki üsul ilə betonun aşağı temperaturda emalı zamanı əsas amil kimi sementin aktivliyi və doldurucuların istilik-fiziki xassələri nəzərə alınmalıdır.

Təcrübə vaxtı betonda temperatur dəyişikliyi məmələtin açılma daxil olan və ondan ətraf mühitə şüalanın istilik selinin balansından asılıdır. İstilik balansı öz növbəsində məmələtin ölçüsü və reaksiya vaxtı sementdən ayrılan istiliyin intensivliyindən asılıdır.

Hazırkı tədqiqat işi yuxarıda göstərilən amillərin nəzərə alınması ilə aparılmışdır.


Quru-isti iqlim şəraitində təzə tökülmüş betonun günəş şüalarının və hidratasiya istiliyinin hesabına onun daxilində yaranmış temperatur termocütler və ya termometrlər vasi-təsilə ölçülmüşdür. Su-sement nisbəti 0,5-0,55 olan beton qarışığından hazırlanmış nümunələr pylonkaəmələgətiricilərlə örtülərək 3 gün müddətində tədqiq edilmişdir.

1,5-2 saatdan (təxminən tutma müddətinin başlanığında) sonra təzə qəliblənmiş betonun böyük açıq səthi müxtəlif pylonkaəmələgətiricilərlə (rulon halında çəkilmiş və ya maye püşkürdülülmüş və s.) örtülmüş və beton nümunələrinin içərisinə yerləşdirilmiş termocütlerin

və ya termometrlərin göstəriciləri hər 1-saat intervalı ilə qeyd edilmişdir. Bu proses 1-3 gün davam etdirilmiş (əsasən 3 gün) və həzirlanmış nümunələrin bir hissəsi 1, 2, 3, 7, 14 və 28 gündə həmin şəraitdə saxlandıqdan sonra, bəzi fiziki-mexaniki xassələri təyin edilmişdir.

Tədqiqat işində tərkibinə optimal miqdarda C-3 superplastifikator əlavəsi qatılmış beton qarışığının açıq səthinə 1,5-2,0 saatdan sonra ağır piroliz qətrani çəkilmişdir. Tətbiq olun-

muş kompleks üsul zamanı betonun daxili temperaturu havanın temperaturundan asılı olaraq 1-ci və 2-ci gün  $60-65^{\circ}\text{C}$  qədər olur. Uyğun olaraq hər iki gündə bu temperatur  $\sim 5-6$  saat davam edir; 3-cü gün  $60-62^{\circ}\text{C}$  olur, bu temperatur isə 5 saat davam edir və tədricən soyuyaraq havanın temperaturundan  $6-8^{\circ}\text{C}$  yuxarı olur ki, bunu da günəş enerjisi kəsildikdən sonra hidratisiya reaksiyasının davam etməsi ilə izah etmək olar (Şəkil 1).



Şəkil 1. Quru-isti iqlim şəraitində səthinə pylonkaəmələğətirici maddə (ağır piroliz qətrani) çəkilmiş əlavəli (C-3) beton nümunələrinin heliotermik emalının temperatur əyriləri

K- Normal şəraitdə bərkiyən örtüksüz əlavəli beton ( $20^{\circ}\text{C}$ )

G- Günəş altında bərkiyən örtüksüz əlavəli beton

Q+C-3- Günəş altında bərkiyən ağır piroliz qətrani ilə örtülmüş əlavəli beton

Betonun və dəmir-betonun, eləcədə monolit betonun başlıca xassələrindən biri də onun sıxlımada möhkəmlilik göstəricisidir.

Bu üsulun Respublikamızda yay mövsümündə (may ayından sentyabr ayına qədər) tətbiqi mümkündür. Qeyd edək ki, təcrübələr 3-gün davam edir. Orta hesabla beton nümunələri 1 gündə təqribən 15 saat heliotermiki emal edilir. Həmin vaxtin 4 saatına betonun temperaturu maksimum həddə qədər qalxır, 6 saat yüksək temperaturda  $45-60^{\circ}\text{C}$ -də (ilin aylarından asılı olaraq) izotermik prosesdə betonda se-

mentin hidratisiyası gedir, 5 saata isə temperatur yenidən aşağı ( $26-30^{\circ}\text{C}$ ) düşür.

Apardığımız tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, inşaat-texniki və iqtisadi nəticələrinə görə bu gün məlum olan daha effektli pylonkaəmələğətirici sayılan lateksə nisbətən pylonkaəmələğətirici kimi istifadə etdiyimiz ağır piroliz qətranının tətbiqi zamanı betonda alınmış keyfiyyət göstəriciləri daha yüksəkdir (Cədvəl 1).

Respublikamızda aparılan tikinti quraşdırma işlərində və monolit betonlama zamanı tikintinin ən aktual problemlərindən biri də quru-isti

İqlim şəraitində təzə qəliblənmiş betonun su itkisi məsələsidir.

Quru-isti iqlim şəraitində eyni tərkibli (su/segment nisbəti 0,5) örtüksüz inşaat məhlullarına nisbətən üzərinə ağır piroliz qətranı çəkilmiş inşaat məhlullarının su itkisi 1; 2; 3; 7; 14; 28-günlərdə müvafiq olaraq 100; 37,5; 18; 6,25; 5,5 dəfə az olmuşdur.

Örtüksüz beton nümunələrinə nisbətən tərkibinə superplastifikator qatılmış və üzərinə ağır piroliz qətranı çəkilmiş əlavəli beton nümunələrinin su itkisi 1, 3, 7, 14, 28 günlərdə uyğun olaraq 145; 48; 33; 14; 11 dəfə az olmuşdur (Cədvəl 2).

Üzərinə ağır piroliz qətranı çəkilmiş (su/segment = 0,5) beton nümunələrində 3-gün

ərzində suhopma müşahidə olmamışdır və 28-gündə isə 12 dəfə az olmuşdur.

Şaxtayadavamlılığı tədqiq edərkən müəyyən edilmişdir ki, beton nümunələrini 50 dövr dondurulub və donu açıldıqdan sonra adı (plyonkasız, yoxlama) betonun möhkəmliyi 1,5-2 dəfə aşağı düşdüyü və betonun şaxtaya-davamlılıq əmsalının 1,5-2 dəfə azaldığı halda (təqribən 0,45-0,54 olmuşdur) səthinə ağır piroliz qətranı çəkilmiş beton nümunələrinin 50 dövrən sonra möhkəmliyi təxminən əvvəlki həddə qalmış və şaxtayadavamlılıq əmsali isə 0,79...0,86 olmuşdur.

### İşlənmiş və yeni təklif olunan plyonkaəmələğətircilərin betonda bəzi fiziki-mexaniki keyfiyyət göstəricilərinin müqayisəsi

Cədvəl 1

Keyfiyyət göstəriciləri	Plyonkaəmələğətirən materiallar			Ağır piroliz qətranından istifadə etdikdə lateksə nisbətən beton nümunələrinin keyfiyyət göstəricilərinin yüksək olması
	Ağır piroliz qətrani, 300 q/m <sup>2</sup> sərfi ilə	Lateks SKS 65QP 600 q/m <sup>2</sup> sərfi ilə	Plyonkasız	
Sutka ərzində hava şəraitində saxlama zamanı nümunənin ümumi nəmlilik itkisi (çəki %-lə), sutkada				
2	0,3	5,5	7,5	18,3
4	0,9	5,9	7,6	6,55
6	1,4	6,0	7,7	4,28
7	1,6	6,1	8,0	3,81 dəfə azdır
Sınağa qədər hava şəraitində saxlanılmış nümunələrin sıxılmada möhkəmlik həddi (MPa):				
7 sutka havada	24,8	21,8	17,0	11,4%-çoxdur
28 sutka havada	36,5	31,1	19,0	11,7%-çoxdur

**Səthi ağır piroliz qatranı ilə örtülmüş və heliotermiki emal edilmiş əlavəli (C-3) betonun su itkisi**

Cədvəl 2

№-si	Betonun adı və bərkimə mühiti	Su/sement nisbəti,	Gün ərzində suyun buxarlanması ilə nəmliyin təyini, %-lə				
			1 gün	3 gün	7 gün	14 gün	28 gün
1	Normal şəraitdə bərkiyən örtüksüz əlavəli beton ( $20^{\circ}\text{C}$ )	0,5	3,5	8,5	16,8	23	35
2	Günəş altında bərkiyən örtüksüz əlavəsiz beton	0,5	14,5	38,5	49	55	67
3	Günəş altında bərkiyən ağır piroliz qatranı ilə örtülmüş beton	0,5	0,5	2,2	2,8	8	12
4	Günəş altında bərkiyən ağır piroliz qatranı ilə örtülmüş əlavəli beton	0,5	0,1	0,8	1,5	4	6

Betonun tərkibinə əlavə qatıldıqda bu effekt daha da artır. Belə ki, səthinə ağır piroliz qətranı çəkilmiş, əlavəli (C-3) beton nümunələrinin 50 dövr dondurulub və donu açıldıqdan sonra möhkəmliyi təxminən əvvəlki həddə qalır və şaxtayadavamlılıq əmsalı isə  $0,90 \dots 0,97$ -yə çatır. Beton nümunələrinin şaxtayadavamlı olması, betonun səthinə hidroizoliyası olaraq ağır piroliz qətranının çəkilməsi və tərkibinə kimyəvi əlavələrin qatılması ilə əlaqədardır.


Quru-isti iqlim şəraitində günəş şüalarının və küləyin təsirində təzə qəliblənmiş konstruksiyalarda betonun bərkiməsinin ilk dövründə tərkibindən su buxarlanaraq səthi çökür və daxili gərginliklər yaranır ki, bu da betonda çatların əmələ gəlməsinə səbəb olur. Bəzi hallarda bu çatların eni  $2\text{-}4\text{ mm}$ -ə qədər çata bilir.

Elmi araşdırmalar zamanı ədəbiyyatlardan məlum olmuşdur ki, quru-isti iqlim şəraitində betonun  $1\text{ m}^2$  səthində sementin tutma müddəti dövründə (təxminən 3 saat ərzində) 1 saatda


1 litrdən çox su buxarlanır. Nəticədə beton çökərək səthində çatlar əmələ gəlir (Şəkil 2). Bu suyun buxarlanması nəticəsində betonun daxilində yığılma gərginliyin yaranması ilə əlaqədardır.

Apardığımız tədqiqatlarda bu cür çatların karşısını almaq üçün bir neçə pylonkaəmələgətiricidən istifadə edilmişdir. Belə ki, pylonkaəmələgətirici kimi pamorol, bitum emulsiyası, lateks və s. istifadə edilmişdir. Alınmış nəticələr göstərir ki, pylonkaəmələgətirici kimi yerli məhsul olan ağır piroliz qətranı istifadə etdikdə, o həm inşaat-texniki, həm də iqtisadi nəticələrinə görə lateksdən yaxşıdır.

Quru-isti iqlim şəraitində səthinə pylonkaəmələgətirici kimi ağır piroliz qətranı çəkilmiş təzə qəliblənmiş betonun günəş şüalarının və küləyin təsirinə məruz qalmış nümunələrinin fotosəkli göstərdi ki, onların etibarlı qorunması nəticəsində adı halda yaranan çatlar olmur və çökəmə çatlarının əmələ gəlməsi ehtimalı minimuma enir (Şəkil 3).



**Şəkil 2.** Quru-isti iqlim şəraitində günəş şüalarının və küləyin təsirinə məruz qalmış təzə tökülmüş betonun fotosəkli.



**Şəkil 3.** Quru-isti iqlim şəraitində günəş şüalarının və küləyin təsirinə məruz qalmamışdan əvvəl pylonkaəmələgətirici maddə kimi səthinə ağır piroliz qətranı çəkilmiş təzə tökülmüş betonun fotosəkli.

Nümunələrdə hidratisiya prosesinin daha effektiv getməsi üçün yaranmış şərait hidrosilikatların miqdarının artması hesabına betonun quruluşunun sıx olmasına səbəb olur. Bu isə dolayı yolla betonun möhkəmliyinin yüksək olmasına gətirib çıxarıır.

Betonun quruluşunda gedən prosesləri izləmək və alınmış fiziki-mekaniki nəticələrin doğruluğunu təsdiq etmək üçün rentgen analiz üsulundan istifadə olunmuşdur.

Səthinə ağır piroliz qətrani çəkilmiş əlavəsiz və əlavəli (superplastifikator C-3) betonda sementin hidratisiyası zamanı yaranan birləşmələrin faza tərkibinin dəyişməsinə təsiri rentgen faza üsulu ilə araşdırılmışdır.

Plyonkaemələgətirici kimi ağır piroliz qətrani çəkilmiş nümunələri günəş şüaları altında saxladıqda hidratisiya prosesi plyonkasız nümunələrə nisbətən effektli gedir. Bu, nümunələrin üzərinə çəkilmiş plyonkanın nümunə daxilində isti-nəm şəraitin yaranmasına görə baş verir. Plyonka çəkilmiş əlavəli və əlavəsiz nümunələrin rentgen analizi göstərdi ki, əlavəli sementdə lifli hidrosilikatların ( $d=3,04 \text{ \AA}^0$ ) miqdarı yüksək olur. Digər amillərlə yanaşı əlavənin sementin möhkəmliyinə müsbət təsiri həm də bununla bağlıdır.

Beləliklə, rentgenfaza analizinin nəticələri göstərir ki, səthinə ağır piroliz qətrani çəkilmiş əlavəsiz və əlavəli (C-3) beton temperaturun təsirindən daha tez möhkəmliyini yiğir. Bunun nəticəsində bərkiyən sistemdə yaranmış isti-nəm mühit betonun bərkiməsini sürətləndirir və əsas quruluşəmələgətiriciləri olan kristalhidratların parçalanması aradan qalxır və sistemin möhkəmliyi artır.

### **Betonda sement hissəciklərinin hidratisiyası zamanı istilikayırmanın intensivliyi və kinetikasının riyazi hesablama yolu ilə müəyyən edilməsi:**

Sementin betonda bərkiməsi zamanı onun istilikayırması böyük praktiki əhəmiyyətə malikdir.

Üsulan mahiyyəti ondan ibarətdir ki, sementin betonda bərkiməsi zamanı gedən fiziki-kimyəvi proseslərin xarakteri imkan verir ki, sementin istilik ayırmaya kinetikasının təyinindən alınan eksperimental nəticələrin analitik təsviri üçün Avrami döşəməndən istifadə olunsun.

$$\alpha = 1 - \exp(-k \tau^n) \quad (2)$$

Burada:  $\alpha$  —  $\tau$  zamanda reaksiyaya girən maddənin miqdari;  $n$  — tədqiq olunan maddənin strukturunun əmələ gəlməsi tipini xarakterizə edən sabit əmsaldır;  $k$  — prosesin sürət sabitidir.

Belə ki, ekzotermik reaksiyalarda  $\tau$ -zaman ərzində ayrılmış istilik maddənin reaksiyaya daxil olmuş miqdarı ilə mütənasibdir, bu halda  $\alpha$ -ni  $q/Q$ -yə bərabər götürmək olar.

Burada,  $Q$  - 1 kq sementin tam hidratisiyası zamanı ayrılan istilik miqdarı, Kkal;

$q$  —  $\tau$  zamanda (saat) 1 kq sementdən ayrılan istilik miqdardır.

$Q$ -nın kəmiyyəti onunla müəyyən olunur ki, sementin hidratisiya prosesi zamanı ayrılan istilik miqdarı, əsasən, onun mineralozi tərkibi ilə müəyyən olunur.

Məlumdur ki, sementin tam hidratisiyası zamanı  $C_3A$ ,  $C_3S$ ,  $C_4AF$  və  $C_2S$  klinker mineralları uyğun olaraq 260, 160, 136 və 84 kkal/kq istilik ayırır. Bu göstəriciləri və istifadə edilmiş Qaradağ sement zavodunun sementinin mineralozi tərkibini əsas tutaraq tapılmışdır ki,  $Q = 140,4 \text{ kkal/kq}$ .

$k$  və  $n$ -in temperaturdan asılılığını bilərək, Avrami tənliyindən istifadə edərək, təcrübə işlər aparmadan hesablama üsulunun köməyi ilə sementin bərkiməsi istenilən temperatur və zamanın asılı olaraq onun istilikayırmasını (bizim halda 20, 40 və 60 °C) təyin etmək olar.

Günəş şüalarının təsiri altında betonun bərkiməsi zamanı sementdən ayrılan istiliyin intensivliyini təyin edərək betonda gedən kimyəvi proseslər haqqında mühakimə yürütmək olur. Müasir dövrdə istilik ayırmaya betonun bərkiməsi zamanı kristalların əmələ gəlməsi və yaranmış proses haqqında informasiya mənbəyinə malik əsas faktorlardan biridir. Bizim tərəfimizdən hesablama yolu ilə Qaradağ sement zavodunda istehsal olunan sementin 20, 40 və 60 °C temperatlarda istilikayırmasının intensivliyi və kinetikası müəyyən edilmiş və günəş şüalarının təsiri ilə bərkiyən betonun 1, 2 və 3 gündən sonra möhkəmliyi təyin olunmuşdur.

Aparılmış tədqiqatlar zamanı riyazi hesablama yolu ilə müəyyən olunmuşdur ki, heliotermik emal edilmiş beton nümunələrinin daxili temperaturu 20, 40 və 60 °C olduqda uyğun

olaraq layihə möhkəmliyini 1 gündə 20,9%, 39,14% və 55,39%-ni yiğir.

Atmosfer təzyiqi və heliotermiki emal zamanı ( $20\text{-}60^{\circ}\text{C}$ ) bərkiyən betonda istiliyin təsiri ilə sementin istilikayırılma kinetikası və intensivliyi müəyyən olunmuşdur. Alınmış nəticələr göstərir ki, aşağı temperaturda istilikayırılma proseslərinin inkişafındakı ehtimallar daha yüksək temperaturda da qalır.

**Elmi yeniliklər:** – əsas xassələri nəzərə alınmaqla, ilk dəfə ağır piroliz qətranı quru-isti iqlim şəraitində monolit betonun keyfiyyətinin yaxşılaşdırılması, konstruksiyaların və özüllərin yeraltı sulardan mühafizəsinin təmin edilməsi üçün pylonkaəmələgətirici maddə kimi tətbiq edilmişdir.

- quru-isti iqlim şəraitində (havanın nisbi rütubəti 50-60%, temperaturu  $25\text{-}35^{\circ}\text{C}$ ) üzərinə ağır piroliz qətranı çəkilmiş betonda heliotermiki emal vaxtı möhkəmliyin artma sürətinin sementin hidratasiyası zamanı ayrılan

istiliyin miqdardından asılılığı müəyyənəşdirilmiş və bunun nəticəsində betonun daxilində yaranmış temperaturdan (təqribən  $60^{\circ}\text{C}$ -yə qədər) betonun isti-nəm emalı üçün səmərəli istifadə edilmişdir.

- quru-isti iqlim şəraitində əlavəli (superplastifikator C-3) beton qarışığının açıq səthinə pylonkaəmələgətirici maddələr çəkərək müəyyən edilmişdir ki, betonun quruluşəmələgətirməsinin nizamlanması, su itkisinin və məsamələrin azalması hesabına səthinin çökməsi prosesi xeyli azalır və möhkəmlik artır.

- ilk dəfə quru-isti iqlim şəraitində səthinə pylonkaəmələgətirici maddələr çəkilmiş və heliotermiki emal edilmiş betonda sement hissəciklərinin hidratasiyası zamanı istilikayırmanın intensivliyi və kinetikası riyazi hesablama yolu ilə müəyyən edilmişdir.

## NƏTİCƏLƏR

1. Aparılmış tədqiqatlarda göstərilmişdir ki, ağır piroliz qətranı, maye şüşə, eləcə də polietilen pylonka və maye şüşə kompleks örtüyünün köməyi ilə beton məmulatlarının və konstruksiyalarının uzunömürlülüyünün artırılması və bir sıra inşaat-texniki xassələrinin yaxşılaşdırılması mümkündür.
2. Məlum edilmişdir ki, quru-isti iqlim şəraitində günəş enerjisindən və sementin hidratasiyası nəticəsində ayrılan istilikdən istifadə etməklə betonun bərkiməsini sürətləndirmək olur. Belə ki, geniş açıq səthinə pylonkaəmələgətirici maddələr çəkilmiş monolit betonun isti-nəm emalı zamanı temperaturun  $\sim 60^{\circ}\text{C}$ -yə qalxması nəticəsində beton layihə möhkəmliyinin 70%-dən çoxunu  $\sim 2$  gün müddətində yiğir.
3. Müəyyən olunmuşdur ki, betonun heliotermiki emalında ağır piroliz qətranından pylonkaəmələgətirici maddə kimi istifadə etdikdə 1 gündə layihə möhkəmliyinin 55-60%-ni, 2 gündə isə 67-75%-ni yiğir. Uyğun olaraq maye şüşə ilə örtülmüş beton nümunələri 1 gündə 53-57%, 2 gündə 65-70% möhkəmlik əldə edir. Bu onu göstərir ki, günəş şüaları altında geniş açıq səthinə pylonkaəmələgətirici maddələr çəkilmiş beton nümunələrinin möhkəmliy normal temperaturda bərkiyən beton nümunələrinə nisbətən 1 gündə 2,5 dəfə, günəş şüaları altında qalmış beton nümunələrinə nisbətən isə 2 dəfə, eləcə də 2 gündən sonra uyğun olaraq 1,8 və 2,1 dəfə çox olur.
4. Beton qarışığında C-3 əlavəsinin hesabına sement hissəciklərinin səthində nazik təbəqənin əmələ gəlməsi və bu hissəciklərin bir-birinin üzərində sürüşərək daha sıx yerleşməsi hesabına su/segment nisbətinin aşağı düşməsi ilə temperaturun təsirində buxarlanan suyun miqdarının minimum olması və uyğun olaraq məmulatlarda olan məsamələrin azalması ilə onların möhkəmliy xeyli artır. Bununla bərabər betonun açıq səthinə çəkilmiş pylonkaəmələgətirici örtük vasitəsi ilə həm günəş enerjisinin, həm də sementin hidratasiya enerjisinin təsirində yaranmış yüksək ( $\sim 60^{\circ}\text{C}$ ) temperaturda isti-nəm emalin (heliotermiki üsul vasitəsilə) getməsi

hesabına bərkimə sürətlənir və sıx struktur əmələ gəlməsi nəticəsində əlavəli (C-3) betonun 1 gündən sonra sıxılmada möhkəmlik həddi marka möhkəmliyinin 68-72%-ni yığır.

5. Quru-isti iqlim şəraitində böyük açıq səthinə çəkilmiş pylonkaəmələgətirici maddələr monolit beton üçün isti-nəm emal şəraiti yaratmaqla bərabər su itkisinin qarşısını alaraq hidratasiya və bərkimə proseslərinin normal getməsini təmin edir. Müəyyən edilmişdir ki, günəş altında olan adi örtüksüz beton nümunələrinə nisbətən üzərinə ağır piroliz qətrəni çəkilmiş beton nümunələrinin su itkisi 1 gündə 29; 3 gündə 17,5; 14 gündə 6,8 və 28 gündə 5,6 dəfə az olmuşdur.
6. Məlum olmuşdur ki, geniş açıq səthinə ağır piroliz qətrəni çəkilmiş beton nümunələrində suhopma 3 gündə müşahidə edilməmiş, 7 gündə adi betona nisbətən 20, 28 gündə isə 12 dəfə az olmuşdur. Tək ağır piroliz qətranından istifadə etməklə betonun suhopmasının qarşısını almaq və onun uzunmürlüyünü təmin etmək olar.
7. Ağır piroliz qətranının betonun uzunmürlüyüնə təsirini təyin etmək məqsədi ilə aparılmış tədqiqatlarla aydınlaşdırılmışdır ki, adi betonun şaxtayadavamlılığı kəskin düşdürü halda, pylonkaəmələgətirici örtükə izolə edilmiş betonu 50 dövr dondurulub və donu açıldıqdan sonra şaxtayadavamlılıq əmsali 0,90...0,97 olur, yəni quru-isti iqlim şəraitində geniş açıq səthinə pylonkaəmələgətirici maddələr çəkilmiş monolit betonun şaxtayadavamlılığı daha yüksək olur.
8. Müəyyən edilmişdir ki, ağır piroliz qətranını (bitum əvəzi) binanın torpaqla təmasda olan hissələrinə çəkilmiş konstruksiyanı qrunt, yağış və çirkab sularından etibarlı müdafiə edir. Bununla yanaşı ağır piroliz qətranının hal-hazırda respublikamızda istehsal olunması və qiymətinin digər izolyasiya maddələrindən aşağı olması onun tətbiq sahəsini genişləndirməyə imkan verir, beton isə uzun müddət keyfiyyətli izolə (mühafizə) olunur.
9. Müəyyən edilmişdir ki, respublikamızın iqlim şəraitinə uyğun olaraq (elektrik enerjisi istifadə etmədən) ilin 5-6 ayını (may, iyun, iyul, avqust, sentyabr və oktyabr) günəş enerjisindən istifadə edərək beton və monolit betonun isti-nəm üsul ilə emalı zamanı  $1 \text{ m}^3$  yiğma dəmir-beton məməkulatlarının və monolit konstruksiyaların (bünövrə, örtük və tir) istehsalında elektrik enerjisini günəş enerjisi ilə əvəz etdikdə 4.11 manat iqtisadi səmərə əldə edilir. Digər tərəfdən ağır piroliz qətranını izolyasiya materialı kimi, istifadə etdikdə  $1\text{m}^2$  sahə üçün bituma nisbətən 0.43 manat iqtisadi səmərə alınır.

#### **İstifadə edilmiş adəbiyyat:**

- Camalov C.Ə. Yüksəkkeyfiyyətli beton texnologiyasının müasir vəziyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı: Elmi əsərlər, № 2, 2001, 140 s.
- Camalov C.Ə. Quru-isti iqlim şəraitində monolit betonun inşaat-texniki xassələrinin yaxşılaşdırılmasının tədqiqi. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Elmi əsərlər, № 2, Bakı: 2003, 29 s.
- Camalov C.Ə. Təzə qəliblənmiş betona qulluq üsulu, ixtira, № a 2003 0249.
- Camalov C.Ə. Geniş buxarlanması səthli təzə tökülmüş betonun pylonkaəmələgətirici materiallarla heliotermiki emalı və texniki qorunma tədbirləri, Azərbaycan Respublikasının Prezidenti Əliyev Heydər Əlirza oğlunun 80 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Elmi-Praktiki Konfrans, «Elm», Bakı: 28-30 noyabr 2003, 446-450 s.
- Camalov C.Ə. Ağır piroliz qatrəni vasitəsi ilə quru isti iqlim şəraitində böyük açıq səthli betonun su itkisinin azaldılması və möhkəmlik həddinin artırılmasının mümkünluğunun tədqiqi. Kimya problemləri AzMEA Geologiya İnstitutu Bakı: 2004, 78 s.
- Sərdarov B.S., Camalov C.Ə. Yüksəkkeyfiyyətli betonun tədqiqi perspektivləri, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Tələbələrin və Magistrantların Elmi Konfransının materialları, Bakı: 29-31 may 2002, 44 s.

## UOT 56.01.75

**AZƏRBAYCANDA BAZAR QİTİSADIYYATI  
ŞƏRAİTİNDE TİKİNTİNİN İNKİŞAFI**

*iqt.üzrə f.d., E.S.Nuriyev, Azərbaycan İnşaat və Memarlıq ETİ, şöbə müdürü ,  
R.İ.Kazimov, Azərbaycan İnşaat və Memarlıq ETİ, mühəndis.*

**РАЗВИТИЯ СТРОИТЕЛЬСТВА В АЗЕРБАЙДЖАНЕ  
В УСЛОВИЯХ РЫНОЧНОЙ ЭКОНОМИКИ**

д.ф.по экон., **E.C.Nuriyev**, Азербайджанский НИИ Строительства и Архитектуры, зав.отд.  
**R.I.Kazimov**, Азербайджанский НИИ Строительства и Архитектуры, инженер

**DEVELOPMENT OF CONSTRUCTION INDUSTRY IN AZERBAIJAN IN THE MARKET  
ECONOMY CONDITIONS**

**E.S.Nuriyev**, Azerbaijan Scientific-Research Institute for Building and Architecture,  
chief department

**R.I.Kazimov**, Azerbaijan Scientific-Research Institute for Building and Architecture, engineer

**Xülasə:** Məqalədə müstəqil Azərbaycan respublikasında tikinti təşkilatlarının bazar iqtisadiyyatına keçid dövrü, fəaliyyəti və inkişaf problemləri təhlil edilir. 1995-2012-ci illər ərazində ölkədə bazar iqtisadiyyatına keçidlə əlaqədar təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsi, islahatların aparılması, tikintidə idarəetmə üsulunun və maliyyə kredit siyasetinin təkmilləşdirilməsi, dövlət tikinti təşkilatlarının tədricən əsaslı dəyişikliklərə uğraması və Səhmdar Cəmiyyətlərə çəvrilməsinin təhlili aparılmışdır. Tikinti kompleksinin ölkə iqtisadiyyatında vacib sahə kimi rolu və bazar iqtisadiyyatında tikintinin inkişafına dair təkliflər verilir.

**Açar sözlər:** *bazar münasibətləri, aksioner cəmiyyəti, maliyyə-kredit siyaseti, müəssisələrin inhisarlaşdırılması və özəlləşdirilməsi.*

**Аннотация:** В статье анализируется работа строительных организаций суверенного Азербайджана в условиях перехода их на рыночные отношения, а также рассматриваются проблемы их дальнейшего развития. За 1995-2012 годы дается структура строительных работ, макроэкономические показатели подрядных организаций, либерализация цен, приватизация предприятий в отрасли и перспективы их развития, а также предложения по дальнейшему развитию деятельности строительных организаций в условиях рыночной экономики.

**Ключевые слова:** Рыночные отношения, акционерное общество, финансо-кредитная политика, либерализация цен, приватизация предприятий.

**Summary:** The article analyses the activity of construction companies of the independent Azerbaijan during their transition to the market economy, and considers the problems related to their further development. In view of the sector's transition to market relations, it analyses organizational and economic measures carried out in the republic during 1995-2012 to upgrade methods of management in state construction companies, to radically change their structure and transform them into joint-stock companies, to change finance and lending policy of the sector, to allocate physical, technical and financial resources for construction on the competition basis. It includes the structure of construction works, macroeconomic figures of the contractors, liberalisation of prices, privatisation of the companies in the sector and the prospects of their development, also proposals on further development of the construction companies under the market economy conditions.

**Key words:** market relations, joint-stock company, finance and lending policy, liberalisation of prices, privatisation of companies.

Azərbaycan XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan sonra keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ilin ortalarından başlayaraq, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyaset müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı

aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Ölkədə ardıcıl aparılan islahatlar 90-cı illərin birinci yarısında iqtisadiyyatda davam edən mövcud durğunluğu dayandırmış və yeni inkişaf mərhələsinə keçidi təmin etmişdir.

Bazar iqtisadiyyatına keçid dövrü, iqtisadiyyatın idarə edilməsi mexanizmini, iqtisadi inkişafın dövlət tərəfindən tənzimlənməsini tələb edirdi. Çünkü, bazar iqtisadiyyatına keçid şəraitində mülkiyyət formasından asılı olmayaraq, dövlət müxtəlif iqtisadi subyektlərə bərabər şəraitin yaradılmasını təmin etməlidir. Bazarın təşkilində dövlətin əsas rolu rəqabəti dəstəkləməkdən ibarətdir. Bu məsələləri köklü şəkildə həll etmək üçün keçid mərhələsində yerinə yetirilməsi nəzərdə tutulmuş iqtisadi siyasetin əsas cəhətlərini özündə əks etdirən dövlət tərəfindən geniş program hazırlanmalı və həyata keçirilməlidir.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar təkinti təşkilatlarının inkişafını təmin edən vacib amillərdən biri idarəetmə üsulunun təkmilləşdirilməsidir. Bununla əlaqədar bazar münasibətlərinə keçid dövründə sahənin fəaliyyət göstərdiyi iqtisadi mühitin aşağıdakı prinsipal istiqamətlərdə dəyişdirilməsi nəzərdə tutulmuşdur:

- mülkiyyətin özəlləşdirilməsi, onun bütün formalarının təmin edilməsi (dövlət, bələdiyyə, xüsusi) və onlara eyni iqtisadi şəraitin yaradılması;
- dövlət idarəetmə orqanları ilə münasibətlərin tənzimlənməsinin (vergi, maliyyə-kredit münasibətləri şərtlərinin) iqtisadi üsullarla aparılması;
- tikintidə qarşılıqlı münasibətlərin dəyişdirilməsinin əsas istiqamətlərini şaquli idarəetmə əlaqələrindən üfüqi əlaqələrə keçirilməsi;

Bu məqsədlərə nail olmaq üçün bazar münasibətlərini geniş tətbiq etməklə, tikinti təşkilatlarının aktiv surətdə özəlləşdirilməsini həyata keçirmək nəzərdə tutulmuşdur. Bununla əlaqədar ölkə Prezidentinin "Tikinti kompleksinin inhisarlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında" 02.12.1997-ci il tarixində imzalanmış fermanına əsasən tikinti kompleksində təşkilati-iqtisadi tədbirlər programı hazırlanmış və tikintidə fəaliyyət göstərən təşkilatların özəlləşdirilməsi prosesinə başlanılmışdır.

Bu fərmana əsasən "Azərsənayetikinti", "Azərkəndtikinti", "Azəraqartikinti", "Azərenerjilikinti-quraşdırma", "Azərtunelmetrotikinti" və "Azərnəqliyyatolyotikinti" Dövlət Şirkətləri, "Azərtikintimaterialsənaye", "Azərsutikinti" və "Azərkəndsutəchizatı" Dövlət Konsernləri ləğv edilmiş və onların tabeliyində olan müəssisələrin və obyektlərin Səhmdar Cəmiyyətlərə çevrilməsini və özəlləşdirməsini təmin etmək üçün AR-nın Dövlət Əmlak Komitəsinin tabeçiliyinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il 851 sayılı Fermanı ilə ləğv edilmiş "Azərtunelmetrotikinti", "Azərenerjilikinti-quraşdırma", "Azərnəqliyyatolyotikinti", "Azərsənayetikinti", "Azərkəndtikinti" dövlət şirkətlərinin və "Azərsutikinti" Dövlət Konsernin tabeliyində olan bir sıra müəssisə və təşkilatların bazasında səhmləri tamamilə dövlətə məxsus olan "Azərtunelmetrotikinti", səhmlərin nəzarət zərfi dövlətə məxsus olan "Azərenerjilikinti-quraşdırma", "Azərnəqliyyatolyotikinti" və "Azərsutikinti", səhmlərinin 25,5%-i dövlətə məxsus olan "Azərsənayetikinti" və "Azərkəndtikinti" Səhmdar Cəmiyyətləri yaradılmışdır.

Qeyd etmək lazımdır ki, tikinti kompleksi 1997-ci illərin əvvəlindən başlayaraq 10 il ərzində bazar iqtisadiyyatına keçid dövrünü yaşamışdır. Artıq 2008-ci ilin əvvələrindən tikinti kompleksində qiymətlər tam liberallaşmış və ölkə iqtisadiyyatının bu sahəsi bazar münasibətləri şəraitində fəaliyyət göstərir.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar ayrı-ayrı istehsalçıların dövlət tərəfindən maddi-texniki ehtiyatlarla təmin edilməsi və onları mərkəzləşdirilmiş sürətdə bölüşdurmək özünü doğrultmamışdır.

Bunu nəzərə alaraq, ölkə Prezidentinin 11 fevral 1997-ci il tarixli Fermanı ilə "Tender haqqında",

27 dekabr 2001-ci il 668 sayılı Fermanı ilə "Dövlət satınalmaları haqqında" və 22 iyun 2009-cu il tarixli "Dövlət satınalmaları haqqında" Qanunları təsdiq edilmişdir. Eyni za-

manda bu qanunda boşluqların olması, aparılan satınalmaları beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə ölkə Prezidentinin yeni Qanunu qəbul edilmişdir.

Belə ki, əgər bir bütçə ili ərzində sifarişçiye ayrılmış vəsait bir neçə tender predmetinə bölüşdürüllüb müsabiqə keçirilirdən, bundan sonra il boyu nəzərdə tutulmuş vəsait hesabına bir dəfə tender keçirilməsi qəbul edilmişdir. Digər dəyişiklik mətbuatda tender elan edilməzdən əvvəl onun əsas şərtlər toplusu tender komissiyasının iclasında müzakirə edildikdən sonra mütləq təsdiq edilməsinin vacibliyi qeyd edilmişdir.

Təcrübə göstərir ki, tender keçirilən zaman qalib iddiaçını müəyyən etmək üçün tender sənədlərinin son dərəcə dərin təhlili aparılmalıdır. Təkliflər açıqlandıqdan və bütün iştirakçılar tərəfindən verilən təkliflərin dəyəri məlum olduqdan sonra təşkilatın rəhbəri tərəfindən Sərəncam əsasında Qiymətləndirmə Komissiyası yaradılmalıdır. Bu komissiyaya bir qayda olaraq tender predmentini dərindən bilən mütəxəsislər və ekspertlər cəlb olunmalıdır və Qiymətləndirmə Komissiyası müstəqil iş aparmalıdır. Onu da qeyd etmək lazımdır ki, Tender Komissiyası işini vəsait ayıran ölkənin tender qanunlarına əsasən qurmalıdır. Misal üçün, aşağıdakı cədvəldə Avropa Komissiyasının şərtlərinə uyğun qalib iddiaçını hansı meyarlara əsasən müəyyən edilməsi göstərilir: (1 sayılı sxem)

#### I. İnzibati yoxlama.

Təqdim olunan 6 meyara (tender zəmanəti, iştirakçı təşkilatının milləti, sənədlərin tamlığı, tələb olunan dildə sənədlərin hazırlanması, tender təklif formasının tamlığı və iddiaçı tərəfindən xüsusi olan deklarasiyanın imzalanması) tam cavab verən iddiaçılardan II-ci mərhələyə keçə bilər.

#### II. Texniki qiymətləndirmə.

Göründüyü kimi texniki qiymətləndirmə 10 meyardan ibarətdir. Bu meyarların birinə cavab verməyən iddiaçı Qiymətləndirmə Komissiyasının təklifinə əsasən axırıncı mərhələyə buraxılmır.

#### III. Hesabatda yoxlama.

Nəhayət, III mərhələdə - iddiaçının təklifi, Qiymət Cədvəlinde verilən iş həcməri və onların dəyər qiymətləri dəqiq yoxlanılır. Bu mərhələni müvəffəqiyyətlə keçən iddiaçı qalibin müəyyən edilməsi üçün Qiymətləndirmə Komissiyasının yekun fikirinə əsasən Tender komissiyasında baxılır və son qərar qəbul olunur.

Təcrübə və aparılan tədqiqatlar göstərir ki, qüvvədə olan "Dövlət Satınalmaları haqqında" qanununda gələcəkdə aşağıda göstərilən təkliflərin nəzərə alınmasını məqsədəyğundur:

I. Araşdırmaqlar göstərir ki, əsaslı tikintidən fərqli olaraq bərpa, yenidənqurma və müxtəlif obyektlərin gücləndirmə işlərinin icrası zamanı iş prosesi zamanı podratçı gözlənilmədən, yəni layihədə nəzərdə tutulmayan işlərlə qarşılaşır, bu isə əlavə iş həcmərinin yerinə yetirilməsinə vəsait tələb edir. Dünya Bankının, İslam İnkişaf Bankının və Avropa Birliyinin tenderin keçirilməsi haqqında təlimatlarında işlərin artırılması məbləği və proseduranın həyata keçirilməsi daha aydın və dəqiq göstərilir;

II. Yuxarıda göstərilən maliyyə institutlarının qaydalarına əsasən iddiaçılardan tender təkliflərinin təqdim edilməsi və tender prosedurunun açılması bir qayda olaraq eyni zamanda keçirilir. Misal üçün, tender sənədləri rəsmi qəbul edildikdən bir saat sonra təkliflər (zərflər) açılır. Lakin, ölkəmizdə qüvvədə olan tender Qanununda zərflərin təqdim edilməsi tenderin açılışından 1(bir) gün əvvəl nəzərdə tutulur. Bu da iddiaçılardan arasında narazılıqlara səbəb olur;

III. Ölkənin tender Qanununda "tamam-kamal" (key-turn) üsulu ilə tikiləcək obyektlərin hansı yolla tender prosedurunda keçirilməsi və qaydaları nəzərdə tutulmayıb;

IV. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin liberallaşması dövründə bazar tərəfindən və xarici bazardan qiymətlərin diqtə edilməsi nəzərə alınmaqla sifarişçi və podratçı tərəfindən bağlanmış müqavilənin müddəti 6 ayı aşarsa, müqavilə qiymətlərinin dəqiqləşdirilməsini ölkənin "Satınalmalar haqqında Qanunda" nəzərdə tutulmasını məqsədəyğin hesab edirik;

V. "Satınalmalar haqqında Qanunda" bütün təsvirlər, o cümlədən "Bank zəmanətləri" dəqiq verilməlidir.

Azərbaycan Respublikasının "Dövlət Satınalmaları haqqında" Qanunda bu iradların gələcəkdə nəzərə alınmasını məqsədə uyğun hesab edirik. Bu isə ölkədə qüvvədə olan satınalmalar haqqında qanunun daha çevik və işlək olmasına təmin edər.

Bu gün Azərbaycan böyük inşaat meydançasına çevrilmişdir. 2005-2012-ci illərdə respublikada əsas kapitala yönəlmış sərmayələr 57.4 mlrd. manat təşkil etmişdir. Əgər 2005-ci ildə ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 5.8 mlrd. manat təşkil edirdi, 2012-ci ildə bu rəqəm 15.4 mlrd. manat olmuşdur və yaxud 2.6 dəfə artmışdır. Təhlil göstərir ki, vəsaitlərin ümumi həcmində əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növlərinə görə xüsusi çəkisində dövlətin payı - 37.8%-dir, 2012-ci ildə isə bu rəqəm - 72.8% təşkil etmişdir. Qeyri-dövlət sektorunun xüsusi çəkisi müvafiq olaraq - 62.2%-dən - 27.2%-ə düşmüşdür. 2013-cü ildə əsas kapitala bütün maliyyə mənbələrindən 17.9 mlrd. manat sərf edilmişdir ki, bu isə 2012-ci ilə nisbətən 16% çoxdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, bu illər ərzində əsas kapitala yönəldilmiş xarici vəsaitlərin xüsusi çəkisi xeyli azalmışdır. Belə ki, 2005-ci ildə ölkə iqtisadiyyatının inkişafına yönəlmış ümumi vəsaitdə xarici sərmayələrin xüsusi çəkisi 63.5% təşkil edirdi, 2012-ci ildə bu göstərici 21.2%-ə enmişdir. Yəni, 2012-ci

ildə ölkə iqtisadiyyatının inkişafına yönəlmış kapital qoymuşunun 78.8% daxili imkanlarla həyata keçirilmişdir və dünyada davam edən iqtisadi böhran şəraitində bu göstəricinin əldə edilməsi çox müsbət haldır.

Aparılan təhlil göstərir ki, respublikada tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş işlərin (xidmətlərin) strukturu 01.01.2013-cü ilə aşağıdakı kimi olmuşdur (cədvəl 1).

Cədvəldən göründüyü kimi 2012-ci ildə görülən tikinti-quraşdırma işlərinin 72.3%-i yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz olmasına, 14%-i əsaslı təmirə, 2.4%-i cari təmirə və 11.3%-i isə digər işlərin payına düşür.

Təhlil göstərir ki, bazar iqtisadiyyatına kecid dövründə tikinti təşkilatları sürətlə inkişaf etmişlər. Aşağıda göstərilən 2 sayılı cədvəldən aydın görünür ki, 2001-ci ildən başlayaraq tikinti təşkilatlarının makroiqtisadi göstəriciləri xeyli yaxşılaşmışdır. Belə ki tikinti təşkilatları tərəfindən öz gücləri ilə (subpodrat təşkilatlar-sız) yerinə yetirilmiş işlərin (xidmətin) həcmi 2012-ci ildə 2001-ci ilə nisbətən - 24 dəfə, 2005-ci ilə - 5.0 dəfə, 2010-ci ilə isə - 1.7 dəfə artmışdır. Əgər 2001-ci ildə sahənin əsas fondlarının dəyəri 709.4 min manat təşkil edirdi, 2012-ci ildə isə bu rəqəm 2676.8 min. manata çatmış və yaxud təxminən 8 dəfə artmışdır. Tikintidə çalışılan işçilərin orta aylıq nominal əmək haqqı bu dövr ərzində 6.7 dəfə artmışdır və tikinti təşkilatları gəlirlə işləməyə başlamışdır.

### Cədvəl 1

Tikinti işlərinin strukturu	2000-ci il	2005-ci il	2012-ci il
Yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz olınmasının	55.6%	80.9%	72.3%
əsaslı təmir	25.9	11.1	14.0
cari təmir	4.3	3.4	2.4
digər işlər	14.2	4.6	11.3

### Ölkənin tikinti təşkilatları üzrə makroiqtisadi göstəricilər


Cədvəl 2

Göstəricilər	2001	2002	2003	2004	2005	2010	2012	Artım % 2012	
								2005	2010
Öz gücləri ilə yerinə yetirilmiş işin (xidmətin) həcmi, mln.manat müvafiq illərin qiymətləri ilə	320.2	527.9	899.5	1388.0	1558.0	4531.4	7716.0	4.95 dəfə	1.7 dəfə
Əsas fondlar (ilin axırına) mln. manat	709.4	760.1	688.4	862.3	937.4	2392.8	2676.8	2.8 dəfə	118
Orta aylıq nominal əmək haqqı, manatla	87.4	109.0	154.4	218.1	237.6	505.8	587.5	2.3 dəfə	116
İşçilərin orta illik sayı, min. nəfər	37.9	39.2	44.6	49.3	52.5	66.4	94.7	1.8dəfə	142
Əlavə dəyər, cari qiymətlərlə, mln.manat	310.7	528.0	802.0	1062.1	1171.6	3439.7	4993.9	4.3 dəfə	145

Tədqiqatlar göstərir ki, ölkədə aparılan yeni iqtisadi islahatlar nəticəsində tikinti təşkilatlarının böyük bir hissəsi özəlləşdirilmiş və onların xüsusi çəkisi tikinti təşkilatlarının ümumi sayında xeyli artmışdır. Belə ki, tikinti təşkilatlarının ümumi sayında 2000-ci ildə dövlət təşkilatlarının xüsusi çəkisi - 54.2% idisə, qeyri-dövlət təşkilatlarının xüsusi çəkisi -

45.8% təşkil edirdi. 2012-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 24% və 76% təşkil etmişdir. Qeyri-dövlət təşkilatlarının ümumi sayında özəl tikinti müəssisələrinin xüsusi çəkisi - 72.5%, xarici və müstərək -27.5% təşkil etmişlər. 2012-ci ildə ölkədə görülən ümumi tikinti işlərinin həcminin 73.7 %-i qeyri-dövlət tikinti təşkilatları tərəfindən yerinə yetirilmişdir.

### 2003-2012-ci illərdə respublikada bir tikinti təşkilatına düşən inşaat işlərinin (xidmətinin) həcminin artımı (min.manatla)



Hesablamalar göstərir ki, bazar iqtisadiyati şəraitində tikinti podrat təşkilatlarının öz gücü ilə yerinə yetirdiyi tikinti işlərinin həcmi xeyli artdı. Yuxarıdakı qrafikdən göründüyü kimi respublikada bir podrat təşkilatı tərəfindən yerinə yetirilmiş işlərin (xidmətin) həcmi 2012-ci ildə 2005-ci ilə nisbətən 6.8 dəfə artmışdır.

Azərbaycan Respublikası Prezidentinin 11.02.2004-cü il tarixli və 08.07.2008-ci il tarixli Fərmanları ilə təsdiq edilmiş "AR-sı regionlarının 2004-2008-ci və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramları"nın uğurla həyata keçirilməsi, iqtisadi inkişafın regional baxımdan tarazlığını, bölgelərdə əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsini, ölkə iqtisadiyyatının, xüsusi ilə qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsini təmin etmişdir.

Aşağıdakı 3 sayılı cədvəldə respublikanın iqtisadi rayonları üzrə tikinti təşkilatlarının inkişaf göstəriciləri verilmişdir. Abşeron iqtisadi rayonunda 2012-ci ildə 2005-ci ilə nisbətən yerinə yetirilən tikinti işlərinin həcmi 9 dəfə, bu dövr ərzində Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında 14 dəfə, Naxçıvan iqtisadi rayonunda 7.4 dəfə və s. artdı. Qeyd etmək lazımdır ki, Azərbaycanın 10 iqtisadi rayonunda 2012-ci ildə 2005-ci ilə nisbətən tikinti təşkilatlarında çalışan işçilərin orta aylıq əmək haqqı Abşeron iqtisadi rayonunda - 3.8 dəfə, Gəncə-Qazax iqtisadi rayonunda - 3.6 dəfə, Şəki-Zaqatala iqtisadi rayonunda - 3.5 dəfə, Naxçıvan iqtisadi rayonunda - 4.7 dəfə artmışdır.

Təhlil göstərir ki, tikinti təşkilatlarının göstəricilərinin yüksəlməsi onların maddi-texniki bazasının tələmilləşdirilməsinin nəticəsidir. Yalnız 2012-ci ildə tikintinin maddi-texniki bazasının tələmilləşdirilməsinə 500 mln. manat vəsait sərf edilmişdir. Bunun nəticəsində bazar iqtisadiyati şəraitində fəaliyyət göstərən tikinti təşkilatları yeni, yüksək məhsuldarlıqla malik olan alət, maşın və mexanizmlərlə təchiz olunmuşlar ki, bu isə tikintinin əsas vəsaitlərinin strukturunda keyfiyyətli dəyişikliklərə səbəb olmuşdur.

Tikinti təşkilatlarının səyi nəticəsində ölkə iqtisadiyyatı üçün müüməmətli olan obyektlər tikilib istifadəyə verilmişdir. Onlardan H.Əliyev adına Bakı-Tiflis-Ceyhan ixrac


neft-boru kəməri, Bakı-Tiflis-Ərzurum qaz boru kəməri, Dübəndi-Baki neft kəməri, Bakı şəhərində Gəmiqayırmə zavodu, Cəlilabad rayonunda Mərkəzi xəstəxana, Gədəbəy rayonunda Qızıl emalı zavodu, Qazax rayonunda gücü 1.0 mln.ton Sement istehsal edən zavod, Bakı, Naxçıvan, Gəncə, Quba, Şəki və digər şəhərlərdə Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilmişdir. İldən-ilə mənzil və sosial obyektlərin tikintisinə, ümumtəhsil məktəblərinə və səhiyyə obyektlərinə sərmayə qoyuluşu artmışdır. 2005-2012-ci illərdə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 9.6 mln.m<sup>2</sup> yaşayış evləri tikilib istifadəyə verilmişdir. Yalnız 2012-ci ildə ümumi sahəsi 2.2 mln.m<sup>2</sup> yaşayış evləri tikilib istifadəyə verilmişdir ki, bu da 2005-ci ilə nisbətən 1.3 dəfə çoxdur. Bu dövr ərzində (2005-2012-ci illər) ümumtəhsil məktəblərində 371.8 min şagird yeri tikilib istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərində 2012-ci ildə istifadəyə verilmiş şagird yerləri (61974) 2005-ci ilə nisbətən (44668) 1.4 dəfə çox olmuşdur.

Hal-hazırda tikinti ölkə iqtisadiyyatının aparıcı sahələrində biridir. Respublikada 2012-ci ildə istehsal olunan ümumi daxili məhsulun 9.2%-i bu sahənin payına düşür. Burada 100 minə yaxın insan çalışır, 1855 podrat və ixtisaslaşdırılmış tikinti-quraşdırma təşkilatları fəaliyyət göstərir. Tikinti ölkə iqtisadiyyatının aparıcı sahəsi kimi bazar münasibətlərinə kecid prosesini başa çatdıraraq, tam şəkildə bazar iqtisadiyyatında fəaliyyət göstərir.

Nazirlər Kabineti 2014-cü ili ölkədə "Sənaye ili" elan etmişdir. Bununla əlaqədar "AR-da sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" hazırlanmışdır. Eyni zamananda qəbul edilmiş çoxsaylı strateji dövlət proqramlarının yaxın gələcəkdə həyata keçirilməsi üçün iqtisadiyyatın vacib sahəsi olan tikinti kompleksinin qarşısında duran təxirəsalınmaz problemlərin bazar iqtisadiyyatı şəraitində həll edilməsini tələb edir.

**Avropa Birliyinin şərtlərinə əsasən qalib iddiaçının (podratçının) müəyyən etmək üçün meyar**

**Sxem 1**



## Azərbaycan Respublikasının iqtisadi rayonları üzrə 2005-2012-ci illər üzrə tikinti təşkilatlarının əsas göstəriciləri.

Cədvəl 3

İqtisadi və inzibati rayonların adları	Tikinti təşkilatlarının sayı (adədlə)		Öz gücü ilə yerinə yetirilən işlər (min manat)		İşlərin sayı (nəfər)		Orta aylıq əmək haqqı (manat)	Bir tikinti təşkilatına düşən işlərin həcmi (min manat)	Cədvəl 3 +artım -azalma +4104 +5527 +1727			
	2005	2012	2005	2012	% 2005	2005	2012					
Azərbaycan Respublikası üzrə	1405	1480	1558600	7716060	4.95 dəfə	52500	99700	237.6	587.5	1109	5213	+4104
Bakı şəhəri	806	845	1359700	6096300	4.5 dəfə	36400	66593	194.1	566.5	1687	7214	+5527
Abşeron iqtisadi rayonu	125	99	35528	3240000	9.0 dəfə	2190	2948	76.6	293.1	287.0	3269	+1727
<b>O cümlədən:</b>												
Sumqayıt şəhəri	103	63	22.2	96.5	4.3 dəfə	1794	1007	78.5	299.4	215.4	1532	+1317
Abşeron rayonu	20	35	13.6	226.5	17 dəfə	383	1863	70.6	284.3	680.0	6471.0	+5791
Xizi rayonu	3	2	46.1	633.7	105.7%	13	78	69.7	241	15.3	317	+301.7
Ganca-Qazax iqtisadi rayonu	73	72	16196.8	227062	14 dəfə	2185	3741	69.7	250.7	222.0	2932	+3154
Şəki-Zaqatala iqtisadi rayonu	49	64	6878.8	96087.2	14	919	1224	65.3	231.1	140.1	1501	+1361.2
Lənkəran iqtisadi rayonu	38	40	6229.3	32303.4	5.2 dəfə	606	769	69.3	249.1	164.0	807.5	+643.6
Quba-Xaçmaz iqtisadi rayonu	28	22	3726.0	38540.7	10.3 dəfə	543	882	78.1	270.4	133.0	1752	+1619
Aran iqtisadi rayonu	182	223	37625.5	281489.0	7.5 dəfə	4698	4454	76.1	243.7	206.7	1262.3	+1055.6
Yuxarı Qarabağ iqtisadi rayonu	29	27	23745.0	78711.0	3.3 dəfə	749	977	55.8	224.1	819.0	2915.2	+2096
Kəlbəcər-Ləçən iqtisadi rayonu	16	15	3223.1	41923.0	13 dəfə	200	524	60.4	259.7	201.4	2795	+2593.6
Dağlıq Şirvan iqtisadi rayonu	16	29	6536.5	62956.7	9.6 dəfə	531	714	67.5	230.6	408.5	2171.0	+1762
Naxçıvan iqtisadi rayonu	42	44	57600.0	437000	7.4 dəfə	3404	11826	77.2	360.7	1371.4	9932.0	+8560.4

Mənbə: Dövlət Statistika Komitəsi, Azərbaycanın regionları - 2013-cü il

### Təklif və nəticələr:

1. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra bazar iqtisadiyyatına keçid dövrü tikintinin idarə edilməsi mexanizminin kökündən təkmilləşdirilməsini və tənzimlənməsini tələb edirdi. Bazar iqtisadiyyatının təşkili və tənzimlənməsi müəyyən zaman dövlət tərəfindən həyata keçirilməli, çünki keçid dövrü mülkiyyət formasından asılı olmayaraq dövlət müxtəlif iqtisadi subyektlərə bərabər şəraitin yaradılmasını təmin etməlidir.

2. Azərbaycan Respublikası Prezidentinin "Tikinti Kompleksinin inhisarlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında" 02.12.1997-ci il tarixində imzalanmış Fərmanına əsasən tikinti kompleksində keçid dövrü üçün tədbirlər programı hazırlanmış və bu sahədə fəaliyyət göstərən təşkilatların mərhələlərlə özəlləşdirilməsi prosesinə başlanılmışdır. Aparılan qruplaşmaya əsasən ilk önce kiçik, orta tikinti müəssisələrinin və onların maddi-texniki bazasını təşkil edən təşkilatların özəlləşdirilməsinə başlanılmışdır. Sonralar özü-özünü maliyyələşdirən nazirlilik və iri tikinti təşkilatlarının Səhmdar Cəmiyyətlərə çevrilməsi prosesi davam etmişdir.

3. Keçmiş SSRİ-də iqtisadiyyatın bütün sahələrində olduğu kimi, tikintidə də maddi-texniki ehtiyatlarla təmin mərkəzləşdirilmiş şəkildə aparılırdı. Bu üsul özünü doğrultmamış və bazar münasibətlərinə kecidilə əlaqədar onun tələblərinə uyğun ölkədə 19.12.1996-ci ildə "Tender haqqında" qanun, sonralar təkmilləşdirilmiş və 22 iyun 2009-ci ildə "Dövlət Satınalmaları haqqında" qanun qəbul edilmişdir. Beynəlxalq təcrübəni nəzərə alaraq qüvvədə olan "Dövlət Satınalmaları haqqında" Qanunun daha səmərəli, çevik və işlək olmasına təmin etmək məqsədilə təkliflər verilmişdir.

4. Aparılan islahatlar nəticəsində tikintidə qiymətlərin liberallaşdırılması, rəqabətin və aşkarlığın yaradılması nəticəsində tikinti təşkilatları inkişaf etmişlər, onların makroiqtisadi göstəriciləri xeyli yaxşılaşmış, tikintiyə qoyulan sərmayələrin effektivliyi yüksəlmiş və təş-

kilatların gücü sürətlə artmışdır. Tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işin həcmi 2012-ci ildə 2001-ci ilə nisbətən 24 dəfə, 2005-ci ilə 5.0 dəfə, 2010-cu ilə isə -1.7 dəfə artmışdır. Sahənin əsas fondları 2012-ci ildə 2001-ci ilə nisbətən - 8 dəfə, işçilərin orta aylıq nominal əmək haqqı - 6.7 dəfə artmışdır və tikinti təşkilatları gəlirlə işləməyə başlamışlar.

5. 01.01.2013-cü ilə respublikada 13658 kiçik tikinti təşkilatları və 1083 xarici və birgə özəl müəssisələr fəaliyyət göstərirdi. Bu isə 2012-ci ildə 2005-ci ilə nisbətən bunların sayının müvafiq olaraq 14% və 36%, orta aylıq əmək haqqının isə 4.3 və 4.1 dəfə artmasını təmin etmişdir. Bu proses respublikada davam etdiriləcəkdir.

6. Respublikanın iqtisadi rayonlarında tikinti təşkilatlarının 2012-ci ildə 2005-ci ilə nisbətən öz gücləri ilə gördükleri işlərin həcmi xeyli yüksəlmişdir. Bu dövr ərzində Apşeron iqtisadi rayonunda - 9 dəfə, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında - 14 dəfə, Naxçıvan iqtisadi rayonunda - 7.4 dəfə, Quba-Xaçmaz iqtisadi rayonunda - 10 dəfə və s. iqtisadi rayonlarında yerinə yetirilən tikinti işlərinin həcmində artım müşahidə edilir.

Hesablamalar göstərir ki, bazar iqtisadiyyatı şəraitində respublikada və onun regionlarında tikinti təşkilatlarının öz gücünü ilə yerinə yetirdiyi işlərin (xidmətin) həcmi 2012-ci ildə 2005-ci ilə nisbətən - 6.8 dəfə artmışdır.

7. Bazar iqtisadiyyatı şəraitində tikinti-quraşdırma işlərinin həcmi sürətlə artmış, tikinti təşkilatları yeni və yüksək məhsuldarlığa malik maşın, mexanizm və alətlərlə təchiz edilmiş, görülən işlərin maya dəyəri aşağı düşmüş və tikinti işlərinin keyfiyyəti yaxşılaşmışdır. Hal-hazırda tikinti ölkə iqtisadiyyatının aparıcı sahələrindən biridir. Respublikada 2012-ci ildə istehsal olunan UDM-nin 9.2%-i bu sahənin payına düşür. Tikintidə qiymətlər liberallaşdırılmış, sahə tam bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir.

### İstifadə edilmiş ədəbiyyat

1. Azərbaycan Respublikası Prezidentinin 29.09.1995-ci il tarixli Fərmanı "AR-da 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı".
2. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il 351 sayılı Fərmanına əsasən "Tikintidə Dövlət şirkətlərinin Səhmdar Cəmiyyətlərə çevrilməsi" haqqında Fərmanı.
3. Azərbaycan Respublikası Prezidentinin 11.02.1997-ci il tarixli 524 sayılı Fərmanı "Tender haqqında" Qanun.
4. Azərbaycan Respublikası Prezidentinin 22.06.2009-cu il tarixli Fərmanı "Satınalmalar haqqında" Qanun.
5. Dövlət Statistika Komitəsi. "Azərbaycanın Statistik Göstəriciləri". Bakı, 2013.
6. Dövlət Statistika Komitəsi. Azərbaycanın regionları. Bakı, 2013.
7. E.Nuriyev, Z.Mirzə. Azərbaycanın inkişafında tikinti kompleksinin rolü. Bakı, 2011.

*Azərbaycan Memarlıq və İnşaat ETİ-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında milli normativ sənədlər hazırlanır.*

*Hazırlanan sənədlərdə respublika ərazisinin müxtəlifliyi, seysmi-kı aktivliyi, təbii-iqlim şəraitləri nəzərə alınmaqla dəqiqləşdirilmələr aparılır. Əsas əmsallar yerli şəraitə uyğunlaşdırılır.*

*Hazırlanmış AzDTN 2.3-1 "Seysmik rayonlarda tikinti" normativ sənədi 2010-cu ildən respublika ərazisində qüvvəyə minmişdir.*

AzDTN 2.3-1 "SEYSMİK RAYONLARDA TİKİNTİ", DƏYİŞİKLİK № 2.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 27 dekabr 2013-cü il tarixli 04 №-li Qərarı ilə təsdiq edilmiş və 01.01.2014-cü il tarixdən respublika ərazisində qüvvəyə minmişdir.

**1. 2.2 bəndi aşağıdakı redaksiyada verilsin:**

Bina və qurğuların seysmik təsirlər nəzərə alınmaqla xüsusi yük birləşmələrinə hesablanması aşağıdakı şərtlər daxilində aparılmalıdır:

- bu normativ sənədin 2.5 bəndinə uyğun olaraq müəyyən edilən yüklərə (bu bəndə görə hesablama bütün bina və qurğular üçün aparılmalıdır);
- zəlzələlər zamanı bina və qurğular üçün qrunut əsasının təciliinin daha təhlükəli iki müxtəlif xarakterli real və bir sintezləşdirilmiş zəlzələ akseleroqramlardan istifadə etməklə. Bu halda təciliin maksimal amplitudası 7, 8 və 9 ballıq zəlzələ ərazilərinə uyğun olaraq 125, 250 və 500  $\text{sm/s}^2$ -dən az qəbul edilməməlidir.

Zəlzələ akseleroqramlarından istifadə etməklə hesablama, hesabi hündürlüyü 75 m-dən, mərtəbəliliyi 16-dan çox olan binalar və yüksək məsuliyyət səviyyəli qurğular üçün yerinə yetirilməlidir.

Hesablamada yerli zəlzələ akseleroqramlarından istifadə edilməlidir, bunlar olmadıqda isə analoji digər ərazilərin zəlzələ akseleroqramlarının istifadəsinə yol verilir.

Hesablama zamanı qeyri-elastik deformasiyaların inkişafının mümkünluğu nəzərə alınmalıdır. Hündürlüyü 75 m-dən böyük olan bina və qurğuların seysmik yüklerin təsirinə hesablanması və layihələndirilməsi ən azı iki müxtəlif hesablama programına əsasən aparılmalı və onların müqayisəli təhlili əsasında alınmış daha etibarlı göstəricilərə müvafiq olaraq həyata keçirilməlidir.

**2. 2.5 bəndi aşağıdakı redaksiyada verilsin:**

Bina və qurğulara təsir edən hesabi seysmik yükler müəyyən edilərkən konstruksiyaların statik hesablama sxeminə uyğun dinamiki hesablama modeli qəbul edilməlidir. Dinamiki hesablama modeli bina və qurğuların yüklerinin, sərtliyinin və kütləsinin planda və hündürlük boyu paylanması, həmçinin seysmik təsirlər zamanı konstruksiyaların deformasiyasının fəza xüsusiyyətini və qrunutların fiziki-mexaniki xassələrini nəzərə almalıdır.

Dinamiki hesablama modelində konstruksiya elementlərinin və yüklerin kütləsinin (çəkisinin) hesabi sxemlərinin düyünlərində topa şəkildə qəbul edilməsinə yol verilir.

Bina və qurğuların hesablanması zamanı konsol dinamiki hesablama modelindən istifadə olunmalıdır (şəkil1). Hündürlüyü 75 m-dən böyük, həmçinin mürəkkəb konstruktiv-planlaşdırma həllinə malik olan bina və qurğuların hesablanması zamanı isə seysmik təsirlərin fəza xüsusiyyətini nəzərə alan fəza dinamiki hesablama modelindən istifadə olunmalıdır.

Dinamiki hesablama modelində  $k$  nöqtəsinə tətbiq olunmuş və bina və ya qurğuların məxsusi rəqslərinin  $i$  formasına uyğun gələn hesabi üfüqi seysmik yükün qiyməti  $S_{ik}$  aşağıdakı düsturla müəyyən edilir:

$$S_{ik} = k_1 \cdot k_2 \cdot k_3 \cdot S_{oik} \quad (1)$$

burada,  $k_1$  - bina və qurğuların təyinatını və məsuliyyət səviyyəsini nəzərə alan əmsal olub, qiyməti cədvəl 4 üzrə qəbul edilir;

$k_2$  - bina və qurğularda yol verilən zədələnmələri nəzərə alan əmsal olub, qiyməti cədvəl 5 üzrə qəbul edilir;

$k_3$  - binaların mərtəbə sayını nəzərə alan əmsal olub, qiyməti aşağıdakı düsturla müəyyən edilir:

$$k_3 = 1 + 0,02(n - 5) \quad 1,0 \leq k_3 \leq 1,25 \quad (2)$$

burada,  $n$  - mərtəbələrin sayıdır;

$S_{oik}$  - bina və qurğuların məxsusi rəqslərinin  $i$  forması üçün seysmik yük olub, qiyməti konstruksiyaların elastik deformasiyaya uğrama fərziyyəsi qəbul edilərək müəyyən edilir:

$$S_{oik} = k_\psi \cdot Q_k \cdot A \cdot \beta_i \cdot \eta_{ik} \quad (3)$$

$k_\psi$  - bina və qurğuların enerjini yayma qabiliyyətini nəzərə alan əmsal olub, qiyməti cədvəl 6 üzrə qəbul edilir;

$Q_k$  - 2.1 bəndinə uyğun hesabı yüksək nəzərə alınmaqla bina və qurğuların  $k$  nöqtəsinə aid olan çəkisidir (şəkill1);

$A$  - aşağıdakı düsturla müəyyən edilən hesabi seysmik əmsal:

$$A = k_q \cdot a_o \quad (4)$$

$a_o$  - qruntun nisbi təcilini nəzərə alan əmsal olub, qiyməti 7, 8 və 9 ballıq ərazilər üçün müvafiq olaraq 0,125; 0,25 və 0,5 qəbul edilir;

$k_q$  - qrunt şəraiti əmsalı olub, qiyməti I, II, III və IV sinif qruntlar üçün (bax cədvəl 1) müvafiq olaraq 0,7; 1,0; 1,3 və 1,6 qəbul edilir;

$\beta_i$  - bina və qurğuların məxsusi rəqslərinin  $i$  formasına uyğun gələn dinamiklik əmsalı olub, qiyməti 2.6 bəndinə uyğun qəbul edilir;

$\eta_{ik}$  -  $i$  forması üzrə məxsusi rəqslər zamanı bina və ya qurğuların deformasiyaya uğraması formasından və yüksəklərin yerləşmə yerindən asılı olan əmsalı olub, qiyməti 2.7 - 2.8 bəndlərə uyğun müəyyən edilir.

### 3. Cədvəl 4 aşağıdakı redaksiyada verilsin:

Cədvəl 4

Binaların təyinatı	$k_I$ əmsalının qiyməti
1. Zədələnməsi ətraf mühitin və əhalinin təhlükəsizliyi üçün ağır nəticələr yarada bilən yüksək məsuliyyət səviyyəli bina və qurğular	2,0
2. Təyinatına görə dövlət əhəmiyyətli inzibati binalar	1,5
3. Çoxlu sayıda insanların toplaşlığı qurğular (eyni zamanda 300 və daha çox adamın toplaşlığı vağzallar, stadionlar, sirkər, teatrlar, muzeylər, bazarlar, ticarət mərkəzləri və s.), metropolitenlər, dövlət arxivləri	1,4
4. Zəlzələlərin nəticələrinin aradan qaldırılmasında fəaliyyəti zəruri olan bina və qurğular (enerji və su təchizatı, yanğından mühafizə sistemləri, iri telefon və teleqraf, rabitə, banklar, təcili yardım, neft-kimya məhsulları saxlanılan çənlər, neft, qaz, su, çirkək suları nəql edən boru kəmərləri və s.). Gücü 500 Vt-dan çox olan radiostansiyaların yerləşdiyi binalar. Fövqələdə hallar və polis xidməti binaları	1,2
5. Təhsil müəssisələri, çarpayıların sayı 100 və daha çox olan xəstəxanalar, qocalar və əlliillər evləri, əsgər kazarmaları, 250 və daha çox yeri olan yataqxanalar, mehmanxanalar və istirahət müəssisələrinin yataq korpusları	1,2
6. 1-5 və 7-ci bəndlərdə göstəriləməyən yaşayış, ictimai və istehsalat binaları	1,0
7. İnsanların təhlükəsizliyi təmin olunmaq şərti ilə, konstruksiyalarında kifayət qədər qalıq deformasiyaların, çatların, zədələrin yaranmasına yol verilən və bunun nəticəsində normal istismarının müvəqqəti dayandırılması mümkün olan bina və qurğular (qiyməti avadanlıqları olmayan birmərtəbəli sənaye və kənd təsərrüfatı binaları)	0,5

*Qeyd:*

1. Bina və qurğular instrumental və sintezləşdirilmiş akselerogramlar ilə hesablaşdırıldıqda grunt əsaslarının təcilinin maksimum amplitudasının qiyməti 7, 8 və 9 ballıq tikinti meydançaları üçün müvafiq olaraq 125, 250 və 500  $m/s^2$ -dan az qəbul edilməməlidir və bu qiymətlər  $k_I$  əmsalına vurulmalıdır.

2. Bina və qurğuların təyinatına görə hansı qrupa mənsub olması Sifarişçi tərəfindən layihə təşkilatına təqdim olunmalıdır.

**4. Cədvəl 5 aşağıdakı redaksiyada verilsin:**

Sıra sayı	Binaların konstruktiv həlləri	Cədvəl 5 $\kappa_2$ əmsalının qiyməti
1	Konstruksiyalarında zədələrin və qeyri-elastik (qalıq) deformasiyaların yaranmasına yol verilməyən, həmçinin zədələnməsi ətraf mühitin və əhalinin təhlükəsizliyi üçün ağır nəticələr yarada bilən yüksək məsuliyyət səviyyəli bina və qurğular	1,0
2	İstismarı çətinləşsə də insanların təhlükəsizliyinə, avadanlıqların olduğu kimi qorunub saxlanılmasına təsir etməmək şərti ilə, konstruksiyalarında zədələrin və qeyri-elastik (qalıq) deformasiyalarının yaranmasına yol verilən bina və qurğular: - polad karkaslı - şaquli diafrahma və ya sərtlik özəyi olmayan dəmir-beton karkaslı - şaquli diafrahma və ya sərtlik özəyi olan dəmir-beton karkaslı - iri dəmir-beton panel və monolit dəmir-beton divarlı - iri blok daşlardan hörülmüş yükdaşıyan divarlı və dəmir-beton karkas-daş sistemli - yükdaşıyan divarları daş və ya kərpic hörgüdən olan - seysmomühafizə sistemlərinin yükdaşıyan dayaqları - konstruktiv həllərindən (yükdaşıyan divarları daş və ya kərpic hörgüdən olan binalardan başqa) asılı olmayaraq mərtəbəliliyi $\leq 5$ olan bütün binalar	0,25 0,35 0,3 0,25 0,40 0,45 0,6 0,25
3	İnsanların təhlükəsizliyi təmin olunmaq şərti ilə konstruksiyalarında kifayət qədər qalıq deformasiyaların, çatların, zədələrin yaranmasına yol verilən və bunun nəticəsində normal istismarın müvəqqəti dayandırılması mümkün olan bina və qurğular (qiymətli avadanlıqları olmayan birmərtəbəli sənaye və kənd təsərrüfatı binaları)	0,15
<i>Qeyd. Seysmomühafizə sistemləri ilə tikilən binaların yuxarı mərtəbələrinin hesablanması zamanı <math>k_2</math>-nin qiyməti bu mərtəbələrin konstruktiv xüsusiyyətlərinə uyğun qəbul edilir.</i>		

**5. 2.15 bəndi aşağıdakı redaksiyada verilsin:**

Uzunluğu və ya eni 30 m-dən böyük olan bina və qurğular (hidrotexniki qurğulardan başqa) 2.5 bəndinə görə təyin edilən seysmik yüklərə hesablanarkən onların sərtlik mərkəzindən keçən şaquli oxa nəzərən yaranan burucu moment də nəzərə alınmalıdır. Bina və qurğuların sərtlik və kütlə mərkəzləri arasında eksentrisitetin hesabi qiyməti baxılan səviyyədə 7, 8 və 9 ballıq seysmik rayonların I, II, III və IV sinif qrunt şəraitlərində müvafiq olaraq  $0,02B$ ;  $0,05B$ ;  $0,07B$  və  $0,10B$ -dən az qəbul edilməməlidir. Burada,  $B$  - planda bina və qurğuların seysmik yükün təsiri istiqamətinə perpendikulyar yerləşən tərəfinin uzunluq ölçüsüdür.

**6. Hesabi yüklər bölməsinə aşağıdakı redaksiyada 2.19 bəndi əlavə edisin:**

Seysmomühafizə sistemli binaların hesablanması 2.2 bəndinə uyğun olaraq seysmik yüklərə və həmçinin istismar yararlığına aparılmalıdır.

Seysmomühafizə sistemləri 2.2(a) və 2.2(b) yarımbəndlərinin tələbləri səviyyəsində seysmik yüklərin təsirinə hesablanır. Seysmomühafizə konstruksiyalarının elementlərinin zədələnməsinə yol verilməməlidir.

2. 2(b) yarımbəndi üzrə hesablama aparıldığda tikinti meydançasının xüsusiyyətinə uyğun real zəlzələ akseloroqramlarından, əgər bunlar yoxdursa, onda yerli qrunt şəraitini nəzərə alan sin-

tezləşdirilmiş akseloroqramlardan istifadə olunmalıdır. Bu hesablama aparıldığda sistem yerdəyişmələrə yoxlanılmalıdır.

Seysmomühafizə sistemlərinin istismar yararlılığına hesablanması statik şaquli və külək yüklerinə görə aparılmalıdır.

Seysmomühafizə sistemlərin hər bir elementi elə layihələndirilməlidir ki, maksimal yerdəyişmələrdə onlar maksimum və minimum şaquli statik yükleri qəbul etsinlər.

### **7. 3.1 bəndinə sonuncu abzas kimi aşağıdakı ifadə əlavə edilsin:**

Hesablamalarla əsaslandırıldıqda əlavə konstruktiv tədbirlər yerinə yetirilməklə binanın plan üzrə çıxıntılarının uzunluğu 20%-ə qədər artırıla bilər.

### **8. 3.2 bəndi aşağıdakı redaksiyada verilsin:**

Binanın üfüqi yüklerin təsirinə qarşı dayanıqlılığını təmin edən sərtlik özəkləri, diafraqmalar, rəbitələr, çərçivələr binanın hündürlüyü boyu, bünövrə səviyyəsindən sonuncu mərtəbənin örtüyü səviyyəsinədək kəsilməz olaraq ucaldırmalıdır və onların binanın həm uzunluğu, həm də eni istiqamətlərində yerləşməsi binanın ağırlıq mərkəzinə görə bərabər və simmetrik olmalıdır.

Binanın dəmir-beton diafraqmaları layihələndirilərkən, onlarda nəzərdə tutulan boşluqların uzunluğu diafracmanın uzunluğunun 0,5-dən, hündürlüyü isə diafracmanın hündürlüğünün 0,8-dən çox olmamalıdır.

Binanın mərtəbələr üzrə sərtliyi və ölçüləri binanın hündürlüyü boyu tədricən azaldılmalıdır:

- binanın hündürlük boyu planda ölçüləri kiçilən hər hansı bir mərtəbəsinin sərtliyi alt mərtəbənin sərtliyinin 80%-dən az olmamalıdır;
- binanın sonunu mərtəbəsinin (mansarda mərtəbəsi nəzərə alınmır) sərtliyi birinci mərtəbənin sərtliyinin 50%-dən çox olmalıdır;
- binanın hündürlük boyu planda ölçüləri kiçilən hər hansı bir mərtəbəsinin en və uzunluq ölçüləri alt mərtəbənin müvafiq en və uzunluğunun 90%-dən (əgər bir tərəfli kiçilərsə) və ya 80%-dən (əgər iki tərəfli simmetrik kiçilərsə) az olmamalıdır. Binanın hündürlüğünün 0,2 H səviyyəsindən yuxarı və ya aşağı yerləşməsindən asılı olaraq ölçülərin dəyişməsi xüsusi hal kimi şəkil 4-də göstərilmişdir;
- binanın sonunu mərtəbəsinin (mansarda mərtəbəsi nəzərə alınmır) en və uzunluq ölçüləri birinci mərtəbənin müvafiq ölçülərinin 70%-dən az olmamalıdır.
- binanın mərtəbəarası örtükleri layihələndirilərkən, onlarda nəzərdə tutulan boşluqların sahəsi mərtəbənin ümumi sahəsinin 30%-dən kiçik olmalıdır.

### **9. 3.18 bəndi aşağıdakı redaksiyada verilsin:**

Qeyri-qaya qruntlarda bina və qurğuların və ya onların hissələrinin bünövrələri bir səviyyədə olmalıdır.

Bu mümkün olmadıqda qruntların daxili sürtünmə bucağının qiyməti 7, 8 və 9 ballıq seysmiq ərazilər üçün müvafiq olaraq  $2^{\circ}$ ,  $4^{\circ}$  və  $7^{\circ}$  az qəbul edilməlidir.

Planlaşdırma səviyyəsində bünövrələrin qoyulma dərinliyi bir qayda olaraq binanın yerüstü hissəsinin hündürlüğünün 10 %-dən çox olmalıdır.

Bünövrələrin minimal qoyulma dərinliyi 1,0 m-dir. Bir- və ikimərtəbəli binalarda bünövrələrin qoyulma dərinliyinin 0,6 m olmasına yol verilir.

Bünövrələrin qoyulma dərinliyinin zirzəmi mərtəbələr nəzərdə tutmaqla artırılması tövsiyə olunur.

Qeyri-qaya qruntlarda 16 və daha çox mərtəbəli binaların bünövrələri, bir qayda olaraq, bütöv bünövrə tavası şəklində və ya svay bünövrə olaraq qəbul edilməlidir.

9 ballıq seysmiq rayonlarda mərtəbələrin sayı 5-dən çox olan binaların bünövrələri bütöv tava şəklində layihələndirilməlidir.

Bünövrə tavasının qalınlığı eninə armatur millərinin işi nəzərə alınmadan təyin edilməlidir.

Bünövrə tavasının minimal qalınlığı 40 sm-dən az və maksimal qalınlığı isə 200 sm-dən böyük qəbul edilməsi məqsədə uyğun sayılmır. Bünövrə tavasının armaturlanması 0,3%-dən, sukeçirməzliyi isə W4-dən az olmamalıdır.

Binalar şişən və ya I və II tip çökən qrunt olan sahələrdə layihələndirilərkən şişən və çökən qruntların götürülməsi, bu mümkün olmadıqda isə bünövrələrin dəmir-beton svaylar ilə layihələndirilməsi nəzərdə tutulmalıdır. Svayların ucları çökən və şişən olmayan qrunt laylarına sancılmalıdır. Sancılma dərinliyi CHиП 2.02.03-ün tələblərinə uyğun qəbul edilməlidir.

Svaylar üçün yükdaşıyan qrunt əsası kimi qaya sűxurları, az nəmlı bərk və ya yarımbərk gillər qəbul edilməlidir. Svayların həmin qruntlara sancılma dərinliyi 2,0 m-dən az olmamalıdır.

Svaylar üçün yükdaşıyan qrunt əsası kimi su ilə doymuş qumlar, yumşaq plastikli və axan gillər, çökən və ya şişən qruntların qəbul ediməsi yolverilməzdür.

Əgər rostverkdə hər hansı dəlik və ya çala nəzərdə tutulubsa, onda dəlik və ya çalanın dibi səviyyəsində svayların bir-biri ilə dəmir-beton bağlanması nəzərdə tutulmalıdır.

Dəmir-beton svayların diametri onların uzunluğunun 1/25-dən və 40 sm-dən az olmamalıdır.

Dəmir-beton svayların qruntlara sancılma dərinliyi hesablama yolu ilə müəyyən edilir və 4,0 m-dən kiçik qəbul edilmir.

Bünövrə tavasının dəmir-beton svayları ilə layihələndirilməsi zamanı qrunutun yataq əmsalının qiymətinin  $5,0 \div 15,0 \text{ kq/sm}^3$  qəbul edilməsinə yol verilir.

Karkas binalarda sütunlar altında bünövrə ayrı-ayrılıqda yerləşərsə, onda onlar arasında bağlama tirləri (rabitələr) verilməlidir.

## 10. Cədvəl 8 aşağıdakı redaksiyada verilsin:

Cədvəl 8

Binanın yükdaşıyan konstruksiyaları	Antiseysmik tikişlər arasında məsafə, m		Hündürlük, m (mərtəbələrin sayı)		
	Tikinti meydançasının seysmikliyi, balla				
	7 - 8	9	7	8	9
1. Polad karkas: çərçivə-rabitəli (qapalı diafragmali sərtlik özəkləri ilə) çərçivə-rabitəli (diafragmali) çərçivalı	150	120	106 (30)	86 (24)	72 (20)
			86 (24)	72 (20)	58 (16)
			48 (12)	33 (9)	25 (7)
2. Dəmir-beton karkas: çərçivə-rabitəli (dəmir-beton diafragmalar ilə) çərçivə-rabitəli (qapalı dəmir-beton sərtlik özəkləri ilə; çoxseksiyalı və ya diafragmali qutu şəkilli) çərçivə-diafraqla və ya sərtlik özəkləri olmadan rigelsiz çərçivə - dəmir-beton diafragmalarla və ya sərtlik özəkləri ilə rigelsiz çərçivə-diafraqla və ya sərtlik özəkləri olmadan	80	60	72 (20)	58 (16)	43 (12)
			86 (24)	72 (20)	58 (16)
			33 (9)	25 (7)	18 (5)
			43 (12)	33 (9)	25 (7)
			14 (4)	11 (3)	7 (2)
3. Monolit dəmir-beton divarlar	80	60	86 (24)	72 (20)	58 (16)
4. Yığma dəmir-beton iripanelli divarlar	80	60	58 (16)	48 (12)	33 (9)
5. Dəmir-beton karkas-rabitəli plan üzrə və hündürlük boyu çıxıntıları bənd 3.1 və 3.2-də göstərilən tələblərdən böyük olan binalar	60	40	43 (12)	33 (9)	25 (7)
6. Dəmir-beton çərçivə ilə daş divarlarının birgə işi təmin edilən karkas-daş binalar	60	40	33 (9)	25 (7)	18 (5)

7. Təbii daşlardan kərpic və kiçik ölçülü beton daş məmulatlarından hörülmüş və dəmir-beton içliklərlə və kəmərlərlə gücləndirilmiş kompleks konstruksiyalı divarlar: I sinif hörgü ilə II sinif hörgü ilə	60	40	21 (6)	18 (5)	14 (4)
			18 (5)	14 (4)	11 (3)
8. Təbii daşlardan, kərpic və kiçik ölçülü beton daş məmulatlardan hörülmüş divarlar: I sinif hörgü ilə II sinif hörgü ilə	60	40	14 (4)	11 (3)	8 (2)
			18 (5)	14 (4)	11 (3)
			14 (4)	11 (3)	8 (2)
9. Məsaməli betondan hazırlanmış kiçik ölçülü divar bloklarından və ya çapma təbii but daşlarla hörülmüş və mərtəbəarası örtük səviyyəsində antiseysmik kəmər verilmiş divarlar	40	30	8 (2)	8 (2)	4 (1)
10. Ağac tırlardan, lövhələrdən hazırlanmış divarlar	40	30	11 (3)	8 (2)	4 (1)

*Qeyd:*

1. Binanın hündürlüyü səki və ya binaya bitişik torpağın (əgər maillik varsa) aşağı planlaşdırılmış səthindən sonuncu mərtəbə örtüyünün alt səviyyəsinədək olan hündürlük qəbul edilir.
2. Binaların hündürlüğünün və mərtəbələrinin sayının cədvəldə göstərilmiş hədlərdən artıq qəbul edildikdə və ya plan həlləri mürəkkəb olduqda, həmçinin 10 ballıq seysmik ərazilərdə onların layihələndirilməsi ixtisaslaşdırılmış elmi-tədqiqat institutları tərəfindən tərtib edilmiş texniki şərtlər əsasında həyata keçirilməlidir. Seysmikliyi 8 və 9 bal olan ərazilərdə xəstəxana və məktəb binalarının 3 mərtəbədən çox layihələndirilməsi də texniki şərtlər əsasında yerinə yetirilməlidir.
3. Qrunltarı seysmik xüsusiyətlərinə görə IV sinifə aid edilən 7, 8 və 9 ballıq seysmik ərazilərdə tələblər uyğun olaraq 8, 9 və 10 ballıq seysmik ərazilərdə olduğu kimi qəbul edilməlidir.

## 11. Cədvəl 9 aşağıdakı redaksiyada verilsin:

Cədvəl 9

Hörgünün sinfi	Hesabi seysmiklik, bal ilə		
	7	8	9
	Divarlar arasında məsafə, m-lə		
I	18	15	12
II	15	12	9

*Qeyd:*

1. Kompleks konstruksiyalarda divarlar arasında məsafənin 30% artırılmasına yol verilir.
2. Qrunltarı seysmik xüsusiyətlərinə görə III və IV siniflərə aid edilən 7 və 8 ballıq seysmik ərazilərdə tələblər uyğun olaraq 8 və 9 seysmik ərazilərdə olduğu kimi qəbul edilməlidir. Qrunltarı seysmik xüsusiyətlərinə görə III və IV siniflərə aid edilən 9 ballıq seysmik ərazilərdə divarlar arasında məsafə 20% azaldılmalıdır.

## 13. Cədvəl 10 aşağıdakı redaksiyada verilsin:

Cədvəl 10

Divar elementləri	Divar elementinin ölçüləri, hesabi seysmikliyi nəzərə almaqla			Qeyd
	7	8	9	
1. Aralıq divarın eni ən azı, m				Pəncərə boşluğu ilə binanın tili arasında qalan künç divarın eni cədvəldə göstəriləndən 25 sm çox qəbul edilməlidir; kiçik enə malik aralıq divarlar dəmir-beton köynəklə və ya armatur millərdən yığılmış torlarla gücləndirilməlidir
I sinif hörgüdə II sinif hörgüdə	0,80 1,00	1,00 1,20	1,20 1,60	

2. I və II sinif hörgülərdə qapı və pəncərə boşluğunun ən böyük eni, m	3,5	3	2,5	Eni daha çox olan qapı və pəncərə boşluqları dəmir-beton ilə haşiyələn-məlidir
3. Aralıq divarın eninin qapı və pəncərə oyuqlarının eninə olan nisbəti ən azı, m	0,33	0,5	0,75	
4. Planda divarın ən çox çıxıntısı, m	2	1	-	
5. Karnizin ən çox çıxıntısı, m: divar materiallardan antiseysmik kəmərlə əlaqələndi-rilmüş dəmir-betonandan metal məftil torlar üzrə suvanmaqla ağacdan	0,2 0,4 0,75	0,2 0,4 0,75	0,2 0,4 0,75	suvaqlanmamış ağac karnız çıxıntıları 1,0 m-ə qədər olmasına yol verilir
<i>Qeyd. Qruntları seysmik xüsusiyyətlərinə görə III və IV siniflərə aid edilən 7 və 8 ballıq seysmik ərazilərdə tələblər uyğun olaraq 8 və 9 ballıq seysmik ərazilərdə olduğu kimi qəbul edilməlidir. Qruntları seysmik xüsusiyyətlərinə görə III və IV siniflərə aid edilən 9 ballıq seysmik ərazilərdə 1 bəndinin qiymətləri 20% artırılır, 2 və 3 bəndlərinin qiyməti isə uyğun olaraq 2,0 və 1,0 qəbul edilir.</i>				

#### 14. 4.31 bəndi aşağıdakı redaksiyada verilsin:

**4.31.** Körpüləri hesablaşdırıqda  $\kappa_2$  və  $A_0$  əmsallarının hasili hesabi seysmikliyi 7, 8 və 9 bal olan ərazilər üçün müvafiq olaraq aşağıdakı cədvəl üzrə qəbul edilməlidir.  $\beta_i$  əmsali II sinif qruntlara uyğun olaraq (5) düsturları ilə müəyyən edilməlidir. Körpülərin uzununa oxu boyunca təsir edən seysmik yüklerin müəyyən edilməsi zamanı dəmiryol qatarlarının kütləsi nəzərə alınır.

Qruntların sinfi	Hesabi seysmiklik, bal ilə		
	7	8	9
	$k_2 A_0$		
I	0,022	0,044	0,088
II	0,031	0,063	0,125
III	0,041	0,081	0,163
IV	0,050	0,100	0,200

**15.** 5.14 bəndində düstur (13)-də verilmiş  $k_2$  əmsalının qiyməti 0,25 qəbul edilsin.

**16.** Əlavə 1-də (Seysmiklik balı və zəlzələ təsirinin təkrarlığı göstərilməklə Azərbaycan Respublikasının yaşayış məntəqələrinin siyahısı) aşağıdakı dəyişiliklər edilsin:

- Dəvəçi - 8<sub>2</sub> əvəzinə Şabran - 8<sub>2</sub>;
- Gədəbəy - 8<sub>2</sub> əvəzinə Gədəbəy - 9<sub>2</sub>.

### *Elmi-texniki məqalənin hazırlanma qaydaları*

Elmi-texniki məqalə elmin aşağıdakı istiqamətlərinə uyğun olaraq elmi yenilikləri əks etdirməklə hazırlanmalıdır:

1. Memarlıq və şəhərsalma.
2. Zəzələyə davamlı tikintilər.
3. İnşaat konstruksiyaları, bina və qurğular.
4. Geotexnika və inşaatın ekologiyası.
5. İnşaat materialları.
6. İnşaatın təşkili və idarə olunması.
7. Tikinti norma və qaydalarının təkmilləşdirilməsi.
8. Tikinti praktikasında beynəlxalq və respublika yenilikləri.

Elmi məqalələr azərbaycan, rus və ingilis dillərində həcmi 3 səhifədən az, 6 səhifədən çox olmamaqla formatı: A4, faylin formatı: MS Word və ya RTF; Times New Romanda 12 şriftlə, 1 intervalla yiğılmalıdır; vərəqin kənarları: yuxarı və aşağı tərəflər-2 sm, sol tərəf-1,5 sm, sağ tərəf-3 sm.

Əgər məqalədə şəkillər olarsa, şəkillər mətnə uyğun olaraq elektron şəkildə 1 dyümdə 300 pikseldən (və ya 300 dpi) az olmayaraq **jped**, **tiff** və ya **eps** formatında yerləşdirilməlidir.

Şəkillər şəkilaltı yazı və sıralama ilə müşayiət olunmalıdır .

İstifadə edilmiş ədəbiyyat siyahısı AAK-ın tələblərinə uyğun tərtib olunmalıdır.

Fiziki qiymətlərin ölçüləri və parametrləri Cİ sistemi ilə verilməlidir.

Məqalələr aşağıdakı ardıcılıqla yiğilmalıdır: vərəqin solunda yuxarıda UOT;

1 intervaldan sonra məqalənin adı 12 keql adı şriftlə, qara; 1 interval, müəllifin (-lərin) adı, atasının adı, soyadı 12 keql şriftlə kursiv, qara; 1 interval, təşkilatın tam adı, şəhər 12 keql şriftlə, kursiv; 2 interval, məqalənin mətni.

Yuxarıdakı tələblərə uyğun olmayan məqalələr qəbul olunmur.

Məqalələr jurnalın məsul katibinin elektron ünvanına göndərilməlidir:

Elmi-texniki jurnalın məsul katibi **Şirinova Narçiçək Saleh** qızı

e-mail: [azimet\\_elmikatib@mail.ru](mailto:azimet_elmikatib@mail.ru); tel. (012) 596 37 60

## ***Правила для авторов***

Принимаются оригинальные статьи по широкой тематике архитектуры, градостроительства, строительных конструкций, сейсмостойкого строительства, геотехники, водоснабжения и канализации, совершенствования строительных норм и правил, организации строительного производства и строительной экологии.

Статьи принимаются в печатном и электронном виде, объемом до 1 авторского листа (40 тыс. печатных знаков или 10-12 страниц текста, набранного на компьютере и напечатанного шрифтом 12-го кегля с одиночным интервалом). Поля: слева, сверху и снизу - 2 см, справа - 1 см.

Статьи принимаются на азербайджанском, или английском, или русском языках.

В начале статьи в левом углу указывается УДК.

Статьи сопровождаются аннотациями (до 100-150) слов на азербайджанском, английском и русском языках, а также списком ключевых слов (5-10 слов) на азербайджанском, английском и русском языках.

Название статьи, фамилия и инициалы автора (авторов), даются на азербайджанском, английском и русском языках.

Фамилия (и) автора (ов) сопровождаются должностью, местом работы и электронным адресом.

Структура статьи должна по возможности включать введение, методику исследования, характеристику объекта исследования, результаты и выводы (заключение).

Статья сопровождается списком цитируемой литературы, оформленным в соответствии с ГОСТ, составленным по алфавиту (сначала на языке на котором представлена статья, затем на английском, затем источники на других языках).

Ссылки на литературу в статье даются по номерам алфавитного списка в квадратных скобках.

Рисунки (цветные или черно-белые, штриховые рисунки, диаграммы, графики и т.п.) принимаются в электронном виде в формате *jped*, *tiff* или *eps* с разрешением не менее 300 пикселей на дюйм (или 300 dpi). Цветные карты принимаются с разрешением не менее 600 dpi.

Рисунки сопровождаются подрисункочными подписями и нумерацией.

Размерность физических величин и параметров дается в системе СИ.

Таблицы сопровождаются названиями и нумерацией.

Статьи проходят обязательное внутреннее и внешнее рецензирование, техническую редакцию, после чего автору высыпается верстка для окончательной проверки.

Для примера:

Если статья подана на азербайджанском языке, то вначале указывается УДК, один пропуск, название статьи на азербайджанском языке, один пропуск название статьи на английском языке, один пропуск, название статьи на русском языке, два пропуска, фамилия автора (должность и e-mail) на азербайджанском языке, один пропуск, фамилия автора (должность и e-mail) на английском языке, один пропуск, фамилия автора (должность и e-mail) на русском языке, два пропуска, аннотация на азербайджанском языке, один пропуск, аннотация на английском языке, один пропуск аннотация на русском языке, два пропуска, ключевые слова на азербайджанском языке, один пропуск, ключевые слова на английском языке, один пропуск, ключевые слова на русском языке, два пропуска, текст на азербайджанском языке. В этом варианте в ссылках на литературы в начале приводятся источники на азербайджанском языке, затем на русском языке.

При подаче статьи на английском языке вышеуказанная последовательность языковой подачи такая (на английском языке, на азербайджанском языке, на русском языке).

При подаче статьи на русском языке вышеуказанная последовательность языковой подачи такая (на русском языке, на азербайджанском языке, на английском языке).

Direktor:  
*Hafız Abıyev*

Kompyuter tərtibçisi:  
*A.Qabilqızı*

Formatı 60x90 1/8. Həcmi 5,25 ç.v.  
Tirajı 300; Sifariş №46  
Qiyməti müqavilə ilə

«Elm» RNPM-nin mətbəəsində çap edilmişdir.  
(İstiqlaliyyət, 28)

*Azərbaycan İnşaat və Memarlıq ETİ respublikanın müxtəlif qurumlarının sifarişi əsasında konstruksiyaları deformasiyaya uğramış, qəza vəziyyətinə düşmüş bina və qurğuların mühəndisi müayinəsi, yenidənqurulması, bərpa və gücləndirilməsi istiqamətində Bakı şəhərinin memarlıq inciləri və unikal binaları olan Azərbaycan Dövlət Filarmoniyasının, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Nazirlər Kabinetinin, Şəhriyar adına Mədəniyyət Mərkəzinin, Rus Dram Teatrının, Kukla Teatrının, R.Mustafayev adına İncəsənət Muzeyinin, Nizami kinoteatrının binalarını mühəndisi müayinə etmiş və gücləndirilməsinə dair işlənmiş mühəndisi təklifləri tətbiq olunub.*

*H.Əliyev adına Beynəlxalq Aeroportun, Naxçıvan, Gəncə, Lənkəran, Yevlax, Qəbələ və Zaqatala aeroportlarının uçuş-enmə zolaqlarının sükan yollarının və təyyarə dayanacaqları meydançalarının süni örtük konstruksiyaları mühəndisi müayinə olunmuş, yüksəltürmə qabiliyyəti qiymətləndirilmiş və müvafiq elmi hesabatların nəticələri tətbiq olunub.*


*Eyni zamanda yerinə yetirilmiş yamaaclarda və sürüşmə təhlükəsi olan ərazilərdə bina və qurğuların layihələndirilməsi və inşası, dəyanətsiz strukturlu qruntlarda tikinti işlərinin aparılması istiqamətindəki tədqiqatların nəticələri olan elmi yeniliklər Viləşçay su qovşagının tikintisində, Ukraynanın Kanevsk və Kaxovsk su bəndlərində tətbiq olunub.*

# AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ



## Hökumət evi

Tikilmə tarixi: 1924-1952  
Memar: L.Rudnev, V.Munts



## Xalça evi

Yeni dövr memarlığı



## İ.Hacıyevin evi:

Tikilmə tarixi: 1909  
Memar: Lev Şvars